

2108_Az_Æyani_Yekun imtahan testinin sualları

Fənn : 2108 Milli iqtisadiyyatının dövlət tənzimlənməsi

1 Bazarın çatışmamazlıqlarına aşağıdakı aid edilə bilməz:

- sosial ədalətlik probleminə bazarın biganə olması
- ictimai sərvətlərin istehsalında bazarın kifayət dərəcədə maraqlı olması
- ictimai sərvətlərin, məhsulların istehsalında bazarın kifayət dərəcədə maraqlı olmaması;
- haqsız rəqabətin olması və inhisarlaşma;
- işsizlik, inflyasiya, makroiqtisadi qeyri-sabitlik;

2 Bazarın çatışmamazlıqlarına aşağıdakı aid edilə bilməz:

- dövlətlər arası səviyyədə xarici ticarət əlaqələrinin tarazlığını təmin etmək üçün iqtisadiyyatın tənzimlənməsi zəruriliyi və s
- ölkə regionlarının proporsional inkişaf etməməsi
- bazar mexanizmləri vasitəsilə fundamental elm və texnika sahəsində kəskin irəliləyişlərin qeyri-mümkünlüyü;
- işsizlik, inflyasiya, makroiqtisadi qeyri-sabitlik;
- sosial ədalətlik probleminə bazarın biganə olması;

3 İqtisadiyyatın dövlət tənzimlənməsi geniş mənada özündə əks etdirir

- sosial institutların formalaşdırılması və əhaliyə sosial təyinatlı xidmətlərin göstərilməsini
- iqtisadiyyatın poqnozlaşdırılmasını, planlaşdırılmasını, maliyyələşdirilməsini, büdcə təminatını, vergi qoymanı, kreditləşməni, inzibatçılığı, uçot, nəzarətmə və s. prinsip və reallaşma mexanizmlərini.
- iqtisadiyyatın poqnozlaşdırılmasını, planlaşdırılmasını, maliyyələşdirilməsini, büdcə təminatını, vergi qoymanı, kreditləşməni, inzibatçılığı, uçot, nəzarətmə və s. prinsip və reallaşma mexanizmlərini.
- qanunverici bazanın yaradılması nəticəsində dövlətin iqtisadiyyata təsirini
- iqtisadiyyatın planlaşdırılmasını

4 Tarixi ilkin şərtlərə aşağıdakılar aiddir: A) Dövlət qurulduğu dövrdən hakimedici orqanlar iqtisadiyyata təsir göstərməyə başlayır. B) Qanunverici bazanın yaradılması nəticəsində dövlətin iqtisadiyyata təsiri zərurətə çevrilir. C) Müharibə böhran şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi maksimal həddə çatmır. D) Bazar iqtisadiyyatının formalaşması üçün müxtəlif nəzəri məktəblərin istiqamətlərinin təlimlərindən istifadə edilir.

- A,D
- A,B
- B,C,D
- C,D,A
- B,C

5 Nəzəri ilkin şərtlərinə aşağıdakı aid edilmir:

- Bazar iqtisadiyyatının formalaşması üçün müxtəlif nəzəri məktəblərin, istiqamətlərin təlimlərindən istifadə edilir
- Müharibə, böhran şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi maksimal həddə çatır
- Dövlət tərəfindən qəbul edilən hüquqi normativ aktların fundamental iqtisadi prinsiplərə, qanunlara əsaslanması və ona zidd olmaması.
- Sosial problemlərin həlli bazar iqtisadiyyatında dövlət tərəfindən həyata keçiriləcək sosial münasibətlərin tənzimlənməsində özünü əks etdirir.
- Dövlət tərəfindən sosial institutların formalaşdırılması və əhaliyə sosial təyinatlı xidmətlərin göstərilməsi, sosial infrastrukturunun formalaşmasına (təhsil, səhiyyə və s.) və onların dövlətin himayəsində qalmasına gətirib çıxarır.

6 Dövlətin iqtisadiyyatı tənzimləmə obyektlərinə aid deyil:

- sosial və əmək münasibətləri, əhalinin müdafiəsi mexanizmi
- müəssisənin istehsalının həcmi,
- iqtisadi tsikllər,
- iqtisadiyyatın sahə, regional, təkrar istehsal və sosial sturuktur,ü,
- məşğulluq və kadrların hazırlanması,

7 Dövlətin iqtisadiyyatı tənzimləmə obyektlərinə aid deyil:

- elmi-tədqiqat və təcrübə-layihə işləri
- istehlakçıların marağı ,
- pul dövriyyəsi,
- qiymətlərin səviyyəsi və antiinflasiya prosesləri,
- investisiya aktivliyi,

8 İqtisadi maraqların daşıyıcıları dövlətin iqtisadiyyatı tənzimləməsinin:

- funksiyalarına aiddirlər
- subyektlərinə aiddirlər
- obyektlərinə aiddirlər
- vəzifələrinə aiddirlər
- məqsədlərinə aiddirlər

9 İqtisadi maraqları ifadə edənlər İDT-nin

- funksiyalarına aiddirlər
- subyektlərinə aiddirlər
- obyektlərinə aiddirlər
- vəzifələrinə aiddirlər
- məqsədlərinə aiddirlər

10 İqtisadi maraqların icraçıları İDT-nin:

- funksiyalarına aiddirlər
- subyektlərinə aiddirlər
- obyektlərinə aiddirlər
- vəzifələrinə aiddirlər
- məqsədlərinə aiddirlər

11 Hakimiyyət institutları (nazirliklər, komitələr, idarələr və təşkilatlar və s.) İDT-nin:

- funksiyalarına aiddirlər
- subyektlərinə aiddirlər
- obyektlərinə aiddirlər
- vəzifələrinə aiddirlər
- məqsədlərinə aiddirlər

12 Bazar şəraitində iqtisadiyyata dövlət müdaxilənin minimal həddi dedikdə :

- ölkə regionlarının proporsional inkişaf etməsi nəzərdə tutulur
- Xarici effektləri tənzimləmək funksiyaları nəzərdə tutulur
- sosial və əmək münasibətləri, əhalinin müdafiəsi mexanizmi nəzərdə tutulur
- Qiymətlərin səviyyəsi və antiinflasiya prosesləri, antiinhisar tənzimləməni həyata keçirilməsi nəzərdə tutulur .
- bazar mexanizmləri vasitəsilə fundamental elm və texnika sahəsində kəskin irəliləyişlər nəzərdə tutulur .

13 Bazar şəraitində dövlətin iqtisadiyyata maksimal həddi dedikdə:

- totalitar amirlik nəzərdə tutulur
- həyata keçirdiyi siyasətlərin məcmusu başa düşülür
- Əhalini ictimai məhsullarla, iqtisadiyyatı lazımi pul kütləsi ilə təmin etmək və xarici effektləri tənzimləməsfunksiyaları nəzərdə tutulur.
- ölkə regionlarını proporsional inkişaf etməsi nəzərdə tutulur .
- istiqamətləndirici, koordinasiyaedici, stimullaşdırıcı,nəzarətedici, sosial və s. kimi funksiyaları nəzərdə tutulur.

14 .Dövlətin daxili fəaliyyəti aşağıdakı mühüm funksiyaları əhatə etmir:

- qanunun qorunması
- bələdiyyə sahəsində
- iqtisadi,
- sosial,
- maliyyə nəzarəti,

15 merkantilizm nəzəriyyəsinin tərəfdarı deyil:

- T. Mann
- F.Gene
- U.Stafford
- Q.Skarrufi
- A.Monkretyen

16 Fiziokratlara aid deyil: A)F.Gene B)A.R.Turqo C)I.Posoşkov D)C.B.Sey E)T.Man

- A,C,D
- C,D,E
- A,B,C
- B,C,D
- A,B,C,D

17 Klassik nəzəriyyə tərəfdarlarıdır: A)A.SmitB)D.RikardoC)İ.PosoşkovD)T.R.MaltusE)C.B.Sey

- A,C,D
- A,B
- B,C,D
- A,B,C,D,E
- A,B

18 Neoklassik məktəb tərəfdarlarıdır: A) A.Marşall B) L.Mizes C) F.Hayek D) L.Valras E) T.R.Maltus

- A,C,D
- A,B,C
- B,C,D
- A,B,C,D,E
- A,B

19 Monetaristlər dövlətə aşağıdakı proqramı təklif etmədilər:

- Dövlət büdcəsinin xərclərini azaltmaq
- Dövlət büdcəsi vasitəsilə milli gəlirin xeyli hissəin yenidən bölüşdürülməsi
- Tədavüldə pulun kəmiyyət tsiklik dövryyəsinin rədd olunması.
- Yüksək bank faizinin tətbiq olunması.

- Əmək haqqı artımının qarşısının alınması.

20 Yeni Keynsçi məktəbinin başlıca nümayəndəsi deyil:

- F.Modelyani
 C.B.Sey
 P.Samuelson,
 R.Solou,
 L.Kleyn,

21 Neokonservativ dövlət tənzimləmə modelinin nəzəri əsasını yeni modifikasiyalardır: A)monetar nəzəriyyə B)tələb iqtisadiyyatı nəzəriyyəsi C)sərfəli gözləmələr nəzəriyyəsi

- C
 A,C
 A,B
 B,C
 A,B,C

22 IDT-nin vəzifələrinə aid deyil:

- sahibkarlığı inkişaf etdirmək
 gəlirlərin səviyyəsini bərabərləşdirmək
 balanslı iqtisadiyyatı formalaşdırmaq
 məşğulluğun səviyyəsini yüksəltmək
 sosial problemləri həll etmək

23 IDT-nin məqsədi deyil:

- gəlirlərdə kəskin fərqi aradan qaldırmaq
 xarici investorların mənafeyinə xidmət etmək
 iqtisadiyyatı balanslı inkişaf etdirmək
 disproporsiyaları aradan qaldırmaq
 iqtisadi artımı stimullaşdırmaq

24 İqtisadi problemlərin bir hissəsi bazar, bir hissəsi hakimiyyət tərəfindən həll edilirsə, onda iqtisadiyyat:

- qarışıq və ya bazar iqtisadiyyatıdır
 qarışıqdır
 ənənəvidir
 inzibati-amirlikdir
 bazardır

25 Bazarın «görünməz əl»i haqqında tezis hansı nəzəri konsepsiyadadır:

- heç birində
 klassik
 institusional
 A.Smit tərəfdarlarının nəzəriyyəsində
 neokəynçilik

26 Dövlətin bazar iqtisadiyyatın həyata keçirdiyi minimal funksiya deyil:

- A,B,C
 daxili münaqişələr tənzimləmə

- iqtisadiyyatı lazımı pul kütləsi ilə təmin etmək
- əhalini ictimai nemətlərlə təmin etmək
- A,B

27 Dövlətin iqtisadiyyata təsir həddi aşağıdakılardan asılıdır: a) znnzlərdən, b) institutsional şəraitdən, c) mülkiyyət formasından

- b,c,a
- a,b
- b
- c
- a

28 Dövlət müdaxiləsinin əsas səbəbi deyil:

- xarici amillərin olması
- gəlirlərdə fərqlərin olması
- təkmil rəqabətin olmaması
- ictimai nemətlərin yaradılması
- bir cox bazar növlərinin kifayət qədər inkişaf etmiş şəkildə olmaması

29 İqtisadiyyatın tənzimlənməsiz zamanı hökumət tərəfindən yerinə yetirilən vəzifələr toplusu aşağıdakıların müəyyənedilir. a) müasir bazar sisteminin fəaliyyətinin ümumi qanunauyğunluqları ilə b) ölkənin iqtisadi göstəriciləri ilə c) mövcud şəraitlə d) təbiə resurs təminatı ilə

- a, b, d
- a,b,c
- a, b
- b, c, d
- a, b, c, d

30 Sabit və sosial yönlü iqtisadi artımın əldə edilməsi üçün lazımdır:

- milliyatın döndürülməsi
- ümumi iqtisadi siyasət
- dövlət siyasətində prioritetləşdirmə
- regional səviyyədə proqramların qəbulu
- dövlət büdcəsinin profitliliyi

31 İnkişaf etmiş ölkələrdə dövlət aşağıdakı "sehrli kvadratın" məqsədləri kimi qarşısına qoyur:

- iqtisadi artım, tam məşğulluq, iqtisadi azadlıq
- iqtisadi artım, tam məşğulluq, sabit qiymət vəziyyəti, ticarət balans
- iqtisadi artım, tam məşğulluq, sabit qiymət səviyyələri
- iqtisadi artım, iqtisadi səmərəlilik, iqtisadi təmin olunma, ticarət balans
- iqtisadi artım, gəlirlərin ədalətli bölgüsü, iqtisadi azadlıq, tam məşğulluq

32 İnkişaf etmiş ölkələrdə hökumət aşağıdakı məqsədlər toplusuna nail olmağa can atır: 1) iqtisadi artım, 2) tam məşğulluq 3) iqtisadi səmərəlilik 4) sabit qiymət səviyyəsi 5) iqtisadi azadlıq 6) gəlirlərin ədalətli bölgüsü 7) iqtisadi təmin olunma 8) ticarət balans

- 1,2,3,4,5,6,7
- hamısı
- 1,2,3,4

- 1,2,4,5
- 1,2, 4,5,7

33 Səmərəlilik probleminin həlledənzamanaşağıdakı prinsiplə müddəalarnəzərə alınmalıdır: a) resursların qıtlığı və məhdudluğu b) resursların məqsədlərində üzgün seçilməsi, əlaqələndirilməsi c) resursların səmərəli bölüşdürülməsi d) gələcək nəsiillər intəlabatlarının nəzərə alınması

- a,b,c
- a, b, c, d
- a,b
- b,c
- d,a

34 Bazar iqtisadiyyatında dövlətin bu funksiyası yoxdur:

- ictimai əmtəə və xidmətlərin istehsalı
- gəlirlərin yenidən bölüşdürülməsi yolu ilə hakim qrupu formalaşdırmaq
- iqtisadi fəaliyyətin hüquqi təmini
- pul dövriyyəsinin, kredit münasibətlərinin tənzimlənməsi
- fiskal siyasət və büdcə bölməsinin tənzimlənməsi

35 Dövlət tənzimlənməsinin əsas funksiyaları ümumi halda təsnifləşdirilə bilər:

- lokal, regional, qlobal və s. kimi
- koordinasiya edici, nəzarət edici, sosial və s. kimi
- obyektiv, subyektiv, direktiv, qeyri-mərkəzi və s. kimi
- operativ, cari, uzunmüddətli və s. kimi
- taktiki, strateji, indikativ və s. kimi

36 İDT-nin funksiyalardan ən başlıcalarını aşağıdakı ardıcılıqla qruplaşdırmaq olar:

A) qanunvericiliyin formalaşdırılması; milli iqtisadiyyatın təhlükəsizliyinin təmini və xarici təhlükələrdən müdafiə; B) makroiqtisadi sabitliyin təmini və mümkün qədər inflyasiyaya yol verməmək, milli valyutanın sabitliyini təmin etmək; institusional islahatların həyata keçirilməsi; C) ictimai xidmətlərin göstərilməsi; sosial baxımdan zəif əhali təbəqəsinin müdafiəsi və təminatı; təbiətin qorunması və ekoloji təhlükəsizliyin təmini; D) iqtisadiyyatın strukturunda səmərəli dəyişikliklərin edilməsi; bazar qusurlarının, çətinliklərinin aradan qaldırılması və ya qarşısının alınması; E) dövlət sahibkarlığı, müəssisələrinin idarə edilməsi.

- A,B,C,E
- A,B,C,D,E
- A,B,C
- B,C,D,E
- A,B,C,D

37 Dövlətin tənzimləyici funksiyası deyil:

- sosial
- birbaşa və dolay
- daxili və xarici
- daimi və müvəqqəti
- iqtisadi

38 Keynsçilər israrlıdır: A) Bazar iqtisadiyyatı daxilən dəyanətli deyildir, o, tsiklik xüsusiyyətə malikdir. B) Bazar iqtisadiyyatında bütün xidmət və sərvətlər qiymətləndirilə bilər. C) Bazar iqtisadiyyatı bütün xarici effektləri nəzərə ala bilmir. D) Bazar iqtisadiyyatı sosial nəticəyə biganədir.

E) Dövlət müəyyən hallarda iqtisadiyyata müdaxilə edə bilər və bu müdaxilə ancaq pul parametrləri vasitəsilə olmalıdır.

- A,C,D
- A,B,C
- B,C,D
- A,B,C,D,E
- A,B,E

39 Alman modelinin xarakterik cəhəti deyil: A)Dövlət qiymətin, gömrüködənişlərinin, texniki normativlərin səviyyəsinə fəal təsir göstərir. B)Millətin ümumi mənafeyi konkret adamın mənafeyindən üstün tutulur C)Orta və xırda müəssisələrin inkişafına dövlət xüsusi qayğı göstərir

- A,C
- B
- A,B
- B,C
- A,B,C

40 Yaponiya modelinin xarakterik cəhətidir: A)Dövlət qiymətin, gömrük ödənişlərinin, texniki normativlərin səviyyəsinə fəal təsir göstərir. B)Millətin ümumi mənafeyi konkret adamın mənafeyindən üstün tutulur C)Orta və xırda müəssisələrin inkişafına dövlət xüsusi qayğı göstərir

- A,C
- B
- A,B
- B,C
- A,B,C

41 Yaponiya modeli digər modellərdən aşağıdakı xüsusiyyəti ilə fərqlənir:

- sosial problemlərin həllini tamamilə öz üzərinə götürür
- əmək məhsuldarlığının artımına nisbətən əhalinin həyat səviyyəsinin geri qalması ilə xarakterizə olunur
- Əhalinin həyatsəviyyəsinin aşağı olmasına nisbətən əmək məhsuldarlığının artımına nail olmağa çalışır
- əhalinin aztəminatlı təbəqəsinin xeyrinə milli gəlirin yenidən bölüşdürülməsi hesabına həyata keçirilir
- sahibkarlıq fəaliyyətinin hər tərəfli stimullaşdırılması və əhalinin daha fəal hissəsinin varlanması sistemi üzərində qurulmuşdur

42 Neokonservativ modelin prinsiplərinin əyani reallaşması öz əksini tapmışdır A)erqonomika B)tətçerizm C)poternalizm

- A,C
- B
- A,B
- B,C
- A,B,C

43 C. Helbreyt təliminə görə tənəzzülə uğrayan kapitalizm sistemini xilas etmək üçün dövlət aşağıdakıları geniş tətbiq etməyə başladı: A)sosial ədalət B)sahibkarlıq fəaliyyətinin hər tərəfli stimullaşdırılmasını C)qiymətin, gömrük ödənişlərinin, texniki normativlərin səviyyəsinə D)sosial təminat

- A,C,D
- A,D
- A,B

B,C,D

A,B,C

44 Dövlət müdaxiləsinin aşağıdakı əsas səbəblərini göstərməkolar: 1. lazimi tələbatların məhdudlaşdırılması və tələb olunmayan, istehlakların (alkaqol, tütün, narkotiklər və s.) azaldılması. 2. Müvazinətləşdirilmiş hərəkətlər tələb edən xarici amillərin olması; 3. Reallıqda təkmil rəqabətin olması

1.3

1.2

1,2,3

2.3

2.0

45 Dövlət müdaxiləsinin aşağıdakı əsas səbəblərini göstərməkolar: 1. lazimi tələbatların məhdudlaşdırılması və tələb olunmayan, istehlakların (alkaqol, tütün, narkotiklər və s.) azaldılması. 2. Müvazinətləşdirilmiş hərəkətlər tələb edən xarici amillərin olması; 3. Reallıqda təkmil rəqabətin olmaması;

1.3

1,2,3

1.2

2.0

46 dövlət tənzimlənməsi gedişində həll edilən ümumiləşmiş vəzifələri xüsusi şəkildə ayırmaq olar. 1. millətin rifah halının və sosial işkişafının yüksəlməsinə xidmət edən sabit iqtisadi artımın təmin edilməsi. 2. ölkənin iqtisadi sisteminin, institutlarının məhsuldarlığının və çevikliyinə yüksəldilməsi məqsədilə bu iqtisadi sistemin səmərəli şəkildə yenidən qurulması 3. xarici iqtisadi münasibətlərdə milli maraqların qorunmaması.

1.3

1.2

1,2,3

2.3

2.0

47 Çox əsrlik təcrübəni nəzərə almaqla iqtisadiyyat və cəmiyyətin idarə olunmasında kifayət qədər geniş funksiyalar sırasını göstərməkolar ki, onlar da dövlətin vahid şəkildə sırf siyasəti səviyyəsində istənilən müasir bazar təsərrüfatında reallaşdırıla bilər. Onlardan əsaslarını qeyd edək. 1. İqtisadi fəaliyyətin hüquqi təmini. Dövlətin bu sahədə əsas funksiyalarından biri – mülkiyyət hüququnun gözlənilməsidir. 2. Pul dövriyyəsinin təşkili, pul dövriyyəsinin kütləsinin və sürətinin, valyuta məzənnəsinin, kredit münasibətlərinin tənzimlənməsi. 3. Fiskal siyasət və büdcə bölməsinin (sektorunun) tənzimlənməsi.

1.3

1,2,3

1.2

2.3

2.0

48 Çox əsrlik təcrübəni nəzərə almaqla iqtisadiyyat və cəmiyyətin idarə olunmasında dövlətin kifayət qədər geniş funksiyalar sırasını göstərməkolar: 1. Cəmiyyətdə gəlirlərin yenidən bölüşdürülməsi (o cümlədən onun sabitliyinin, davamlılığının təmini üçün). 2. Kollektiv tələbləri təmin etməyə yönələn ictimai əmtəə və xidmətlərin istehsalı. 3. Transaksiyon xərclərinin maksimalaşdırılması

- 1.3
- 1.2
- 1,2,3
- 12.3
- 2.0

49 Çox əsrlik təcrübəni nəzərə almaqla iqtisadiyyat və cəmiyyətin idarə olunmasında dövlətin kifayət qədər geniş funksiyalar sırasını göstərməkolar: 1. Antiinhisar tənzimləmə və rəqabətin inkişafı. Kiçik və orta biznesə köməklik. 2. Eksternalilərin (xarici effektlərin) təsirinin optimallaşdırılması. 3. Məşğulların optimal səviyyəsinin saxlanması. İşsizliyin və ondan yaranan xərclərin minimallaşdırılması.

- 1.3
- 1,2,3
- 1.2
- 2.3
- 2.0

50 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aid deyil:

- Antiinhisar tənzimləmə tədbirləri həyata keçirilir
- İstehsal vasitələrinin yerləşdirilməsi həyata keçirilir
- Ətraf mühitin mühafizəsi təmin edilir.
- Əhalinin sosial təminatını həyata keçirir.
- Əhalinin sosial təminatını həyata keçirir.

51 Dövlətin həyata keçirəcəyi funksiyalar asılıdır:

- coğrafi mövqeyi, siyasi-institusional quruluşundan
- milli xüsusiyyətlərdən inkişaf mərhələsindən, seçilmiş siyasətdən
- əhalinin tələbindən, hakimiyyətdə olan siyasi qrupun marağından
- təbii resurs və informasiya təminatından,
- maliyyə imkanları və kadr potensialından

52 Dövlət iqtisadi həyatda aşağıdakı fəaliyyətləri həyata keçirir: 1. institusional mühiti formalaşdırmaqla iqtisadi «oyun qaydaları»nı müəyyənləşdirir; müxtəlif sahələrdə iqtisadi subyektlərin fəaliyyətini reqlamentləşdirən uyğun hüquqi-normativ aktları müəyyən edir, qərarlar verir; 2. vergiyə cəlb etmə və dövlət xərcləri, pul emissiyası və kreditlərin bölüşdürülməsi və s. qərarlar vasitəsilə iqtisadi aktivlik səviyyəsinə köməkçi təsir göstərir; 3. kapital qoyuluşunu qismən maliyyələşdirir və xətləndirir;

- 1.3
- 1,2,3
- 1.2
- 2.0
- 2.3

53 Dövlət tərəfindən bu və ya digər funksiyaların səmərəli yerinə yetirilməsi üçün müəyyən prinsiplərə əməl edilməlidir: 1. Proqram-məqsədli tənzimləmə. 2. Elastiki differensial yanaşma. 3. Dövlət dəstəyinin motivləşdirilməmiş istiqaməti

- 1.3
- 1.2
- 1,2,3
- 2.3

2.0

54 Dövlət tərəfindən bu və ya digər funksiyaların səmərəli yerinə yetirilməsi üçün müəyyən prinsiplərə əməl edilməlidir: 1. Sahibkarlığın çoxlu formalarının mövcudluğu. 2. Dövlət, regional, bələdiyyə xidmətləri arasında əməyin bölgüsü və kooperasiyası. 3. Proqram-məqsədli tənzimləmə.

- 1.3
 1,2,3
 1.2
 2.3
 2.0

55 Birinci təsnifləşdirməyə uyğun olaraq İDT-nin metodlarını ayırmaq olar: a) ümumi metodlara. b) təsadüfi metodlara. c) xüsusi metodlara.

- A
 A,B,C
 B,C
 A,B
 A,C

56 İDT-nin təsadüfi və qeyri-tipik istisna təşkil edən metodlarına aid deyildir.

- iqtisadi qruplaşdırma metodu
 normativ
 statistik
 iqtisadi-riyazi
 ekstropolyasiya

57 İlkin informasiyanın alınması və təhlili metodlarına daxil deyildir:

- Sturukturlaşma metodu
 ekstropolyasiya metodu
 Qruplaşdırma metodu
 Normativ metod
 İndeks metodu

58 İlkin informasiyanın alınması və təhlili metodlarına daxildir:

- C
 A,B
 A,B,C
 B,C
 A,C

59 Dövlət sifarişlərinin formalaşması zamanı aşağıdakı əsas prinsiplərə əməl edilməlidir: 1. rəqabət qabiliyyətlilik, 2. qənaətlilik, 3. səmərəlilik, 4. tender zamanı hesabatların olması, 5. verifikasiyalılıq

- 1,3,4,5
 1,2,3,4
 1,2,3,4,5
 2,3,4,5
 3,4,5

60 Bazar iqtisadiyyatında hal-hazırda dövlətin sifarişlərinin aşağıdakı növü yoxdur:

- ərzaq təhlükəsizliyini təmin etmək üçün dövlətin və regionların kənd təsərrüfatı məhsulları fonduna sifarişlər
- təhsil sistemində sifarişlər
- müdafiə ilə əlaqədar hərbi sifarişlər
- elmi tədqiqatlara olan sifarişlər
- dövlətin maddi ehtiyat fondu üçün məhsulun təchizatı sifarişləri,

61 Fiskal tənzimləmə alətləridir: 1. Vergilər 2. Dövlət xərcləri 3. Subsidiyalar və dotasiyalar

- 1,2,3
- 1.2
- 1.3
- 2.3
- 2.0

62 SAB-ın aşağıdakı modelləri vardır:

- dinamik
- hamısı
- hesabat
- maddi-dəyər
- statik

63 Dövlətin iqtisadiyyatı tənzimləməsinin birinci təsnifat qrupuna aid deyil: 1.ümumi 2.xüsusi 3.daxili 4.birbaşa 5.dolayı

- 1,2,4,5
- 3,4, 5
- 1,2,3,4,5
- 1,2,4,5,
- 4.5

64 İnzibati metodun tətbiqi hansı hallarda qaçılmaz və alternativsiz hesab olunur?

- iqtisadi siyasətlə vəhdət təşkil etdikdə
- bazar proseslərinin iqtisadi tənzimləyiciləri səmərə vermədikdə
- dövlət bu subyektlərlə yalnız mübarizə apara bilmədikdə
- iqtisadi siyasətin iqtisadi tənzimləyiciləri işə yaramadıqda
- konkret olaraq bu metodun tətbiqiə ehtiyac yarandıqda

65 Qısamüddətli dövrdə iqtisadiyyatda mövcud olan problemləri aradan qaldırmağa imkan verən hansı tənzimləmə metodlarıdır?

- daxili
- birbaşa
- iqtisadi
- inzibati
- dolayı

66 proqnozların tərtib olunmasında hansı proqramlardan istifadə olunur? 1.məqsədli 2.fərdi 3.kompleks 4.iqtisadi 5.daxili

- 1,3,5
- 1.3
- 2.3
- 1,2,3,4,5

2.3

67 Dövlətin iqtisadiyyatı tənzim etmə vasitələrində hansı proqnozlardan istifadə edilir?

- iqtisadi və qeyri-iqtisadi
- fərdi, kompleks
- gözlənilən, təsadüfi
- məqsədli, kompleks
- perspektiv, öncədən görmə

68 İDT-nin ilkin informasiyanın alınması və təhlili metodların tətbiqi zamanı:

- fiskal siyasət və büdcə bölməsinin (sektorunun) tənzimlənməsini həyata keçirir
- dövlət iqtisadiyyatda baş verən prosesləri təhlil etmək üçün ilk növbədə müasir vəziyyəti ifadə edən informasiyanı toplayır.
- dövlət iqtisadiyyatda baş verən prosesləri təhlil etmək üçün hakimiyyət orqanları sərəmcan verir
- iqtisadi fəaliyyətin hüquqi təminatını təşkil edir
- pul dövriyyəsinin təşkili, pul dövriyyəsinin kütləsinin və sürətinin, valyuta məzənnəsinin, kredit münasibətlərinin tənzimlənməsini həyata keçirir

69 İnzibati metodların tətbiqi aşağıdakı hallarda qaçılmaz və alternativsiz sayılır: A) bazar proseslərinin iqtisadi tənzimləyicilər səmərə vermədikdə; B) normativ və standartların tərtibi və onlara dövlət nəzarətinin təmini zamanı; C) dünya təsərrüfat əlaqələrində milli maraqların qorunmasını təmin etmək məqsədilə.

- C
- A, B, C
- B, C
- A, B
- A, C

70 Dövlət sifarişlərini həyata keçirərkən aşağıdakı məqsədlər müəyyən edilir: A) dövlətin maddi ehtiyatlarının yaradılması və saxlanması B) ölkənin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin təmin edilməsi C) ölkənin beynəlxalq aləmdə öhdəliklərinin yerinə yetirilməsi üçün məhsulların ixracını təmin etmək D) məqsədli dövlət proqramlarını reallaşdırmaq

- A, C, D
- A, B, C, D
- A, B, C
- B, C, D
- A, B, D

71 Aşağıdakı birbaşa tənzimləmə metodu deyil:

- Ölkə ərazisində istifadə olunan texnologiyalara və istehsal edilən məhsullara standartların tətbiqi
- Subsidiyaların verilməsi
- İqtisadiyyatın inkişafını məqsədlərinin təyin edilməsi.
- Ölkə ərazisində istifadə olunan texnologiyalara və istehsal edilən məhsullara keyfiyyət sertifikatlarının tətbiqi.
- lisenziyaların tətbiqi.

72 .İqtisadiyyatın dövlət tənzimlənməsinin inzibati vasitə və alətləri əhatə etmir

- göstərişvermə
- məsləhətvermə
- qabaqagetmə

- icazəvermə
- məcburetə

73 Texniki tənzimləmə istifadə olunur.

- istehsalçıların maraqlarının qorunmasında
- tələb və təklifin tənzimlənməsində
- tələb və təklifin tənzimlənməsində iştirak etməklə, həm dövlətin maraqlarının, həm istehlakçı kimi əhalinin, həm də rəqabət mühitinin təmin edilməsi baxımından istehsalçıların maraqlarının qorunmasında
- dövlətin maraqlarının qorunmasında
- əhalinin maraqlarının qorunmasında

74 Tənzimləyicilər kimi çıxış edir.

- hüquqi əsaslarla təsdiq edilmiş rüsumlar
- hüquqi əsaslarla təsdiq edilmiş stavkalar
- faiz dərəcələri
- hüquqi əsaslarla təsdiq edilmiş texniki normalar
- tələb və təklifin kəşifmə nöqtəsi

75 Texniki normalar kimi çıxış edə bilər. A) məhsulun (məmulatın) kütləsi, rəngi, ölçüləri B) müəssisənin quraşdırılması zamanı təmizləyici qurğuların quraşdırılması zəruriliyi C) təhlükəsizlik tələblərinə uyğun olan göstəricilərin gözlənilməsi

- B
- A,B,C
- B,C
- A,B
- A,C

76 Keyfiyyət normalarının texniki tənzimləməsi zəmin yaradır. A) subyektlər arasında haqlı rəqabətin stimullaşdırılmasına, B) əhalinin keyfiyyətli əmtəə, məhsul, iş və xidmətlərdən istifadəsinə C) dövlətin yüksək keyfiyyətli əmtəə, məhsul, iş və xidmətlərdən istifadəsinə

- A
- A,B,C
- B,C
- A,B
- A,C

77 Keyfiyyət normalarının texniki tənzimləməsi : A) bazarın subyektləri arasında könüllü əsaslarla məhsulun, prosesin, işin, xidmətin keyfiyyətinin rəqabətqabiliyyətli olması üçün ilkin hədd rolunu oynayır, B) bazarın «oyun qaydaları»ndan biri kimi çıxış edir C) əhalinin, dövlətin yüksək keyfiyyətli əmtəə, məhsul, iş və xidmətlərdən istifadəsinə zəmin yaradır

- A
- A,B,C
- B,C
- A,B
- A,C

78 Texniki tənzimləmənin məqsədləridir: A) Texniki rəqlamentlər vasitəsilə dövlət tənzimlənməsi B) Milli standartlar və təşkilatın standartları vasitəsilə özütənzimləmə C) Vətəndaşların həyat və sağlamlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin əmlakının müdafiəsi D) Ətraf mühitin, flora və faunanın müdafiəsi

- A,C,D
- A,B,C,D
- A,B,C
- B,C,D
- A,B,D

79 Texniki tənzimləmənin məqsədləridir: A)İstehlakı çəşdirə, yayındıra bilən hərəkətlərdən müdafiə B)Haqlı rəqabət üçün şəraitin yaradılması C)ETT təmini D)Əmtəə, məhsul, iş, xidmət və proseslərin beynəlxalq bazarda hərəkətinə köməklik

- A,C,D
- A,B,C
- B,C,D
- A,B,D
- A,B,C,D

80 Normallaşdırmaya aiddir: A)Reqlamentləşdirmə B)Milli səviyyədə standartlaşdırma C)Müəssisə (TMK) səviyyəsində standartlaşdırma

- C
- A,B,C
- B,C
- A,B
- B

81 Uyğun gəlmənin qiymətləndirilməsi aşağıdakı üsullarla aparılır: A)Akkreditasiya B)Sınaq C)Mütləq sertifikatlaşdırma, bəyannamələrin tətbiqi D)Könüllü sertifikatlaşdırma E)Qeydiyyat

- A,C,E
- hamısı
- A,B,C
- A,C
- heç biri

82 Texniki tənzimləməyə daxil olan elementlər istifadə oluna bilər.

- sahə səviyyəsində
- dövlət, regional və yerli səviyyədə
- dövlət və dövlətlərarası səviyyədə
- global səviyyədə
- lokal səviyyədə

83 Texniki tənzimləməyə daxil olan IV qrup elementlər nəzərdə tutur.

- beynəlxalq nəzarəti
- dövlət nəzarətini
- xəssi nəzarəti
- ictimai nəzarəti
- daxili nəzarəti

84 Bazar şəraitində dövlət tərəfindən iqtisadiyyatın tənzimlənməsində aşağıdakı formalarının tətbiq edilməsini məqsədə uyğun sayır : 1. bir sıra sahə və obyektlərin dövlət tərəfindən bilavasitə idarə edilməsi; 2. vergi tənzimləməsi; 3. pul-kredit tənzimləməsi – pul dövriyyəsinə təsir;

- 1.3

- 1,2,3
- 1.2
- 2.3
- 2.0

85 Bazar şəraitində dövlət tərəfindən iqtisadiyyatın tənzimlənməsində aşağıdakı formalarının tətbiq edilməsini məqsədə uyğun sayır : 1. büdcə tənzimləməsi - dövlət büdcəsinin vəsaitlərinin onların istifadəsi üzrə müxtəlif istiqamətlərdə bölüşdürülməsi ; 2. dövlət proqramlarının və dövlət sifarişlərinin formalaşdırılması vasitəsilə tənzimləmə; 3. qiymət tənzimləməsi;

- 1.3
- 1,2,3
- 1.2
- 2.3
- 2.0

86 Bazar şəraitində dövlət tərəfindən iqtisadiyyatın tənzimlənməsində aşağıdakı formalarının tətbiq edilməsini məqsədə uyğun sayır : 1. əmək şəraitinin, əmək münasibətlərinin, əmək haqqının tənzimlənməsi; 2. sosial tənzimləmə (dövlət sosial sığortası daxil edilməklə) ; 3. ətraf mühitin bərpası və müdafiəsinin dövlət tənzimlənməsi; məhdudiyətlə və icazə (dövlət lisenziyalaşdırılması və s.) vasitəsilə tənzimləmə.

- 1.3
- 1,2,3
- 1.2
- 2.3
- 2.0

87 iqtisadi sistemin yenidən yaradılması və dövlət idarəetməsinin modernləşdirilməsi təcrübəsində ölkənin və onun yenidənqurulmasının idarə edilməsinin şərtlərinin bir sıra özünəməxsusluğunu nəzərə almaq zəruridir. 1. Tarixi ölçülərə görə qısa olan vaxtda bizim ölkədə həyata keçirilən radikal yenidən yaranmaların miqyasının unikallığıdır. 2. Hal-hazırda indiyə qədər olduğundan daha dəqiqliklə iqtisadi siyasət və strategiyanın əsas məqsədlərini zaman və əhatəsinə görə təyin etmək və yaymaq lazımdır. 3. Dövlət idarəetməsinin əsas vəzifələrindən biri iqtisadi yenidən qurmaların millət və ölkənin maraqlarına daim uyğun gəlməsi mexanizminin işlənilməsi hazırlanmasıdır. 4. Dünya siyasət və iqtisadiyyatında əhəmiyyətli yer tutmağa çalışan dövlətlər dünya iqtisadi mühitində tarazlığın təmin edilməsi üzrə müxtəlif beynəlxalq aksiyalarda aktiv iştirak etməlidirlər.

- 1.3
- 1,2,3,4
- 1.2
- 2,3,4
- 2.4

88 İndikativ planın konsepsiyasına aşağıdakı mövqelər daxildir: 1. uzun, orta və ya yaxın perspektivə mühüm proseslərin proqnozlaşdırılması; 2. müəyyən məqsədlər üçün iqtisadiyyatın inkişafını istiqamətləndirmiş, çox və ya az müfəssəl proqramların tərtib edilməsi. 3. planın reallaşdırılması vasitələrinin müəyyən edilməsi,

- 1.3
- 1,2,3
- 1.2
- 2.3
- 2.0

89 İndikativ planın konsepsiyasına aşağıdakı mövqelər daxildir: 1. iqtisadi, siyasi və inzibati tədbirlərin hazırlanması və idarələrin (investisiyaların) yaradılması, 2. planların fasiləsiz (permanent) tətbiqi və onların həyata keçirilməsi mexanizminin modifikasiyası. 3. uzun, orta və ya yaxın perspektivə mühüm proseslərin proqnozlaşdırılması

- 1.3
- 1,2,3
- 1.2
- 2.3
- 2.0

90 Milli iqtisadiyyatın məqsədi iqtisadiyyatın balanslaşdırılmış bərabər səviyyədə inkişafa nail olmaqdan ibarətdir və dövlət bu məqsədi həyata keçirmək üçün aşağıdakı funksiyaları həyata keçirir: 1. Qanunverici 2. İnzibati 3. informasiya 4. tənzimləmə 5. nəzarət

- 1,3,4
- hamısı
- 1,4,5
- heç biri
- 1,2,3

91 Transformasiya edilən iqtisadiyyatda dövlətin əsas funksiyaları:

- heç birini
- Hamısını
- sistemi formalaşdırma
- sistemi təsdiqləmə
- sistemi yenidən yaratma

92 Dövlətin transformasiya olunan iqtisadiyyatda sistemi formalaşdırıcı funksiyalarına aiddir:

- bazar infrastrukturunun formalaşması
- hamısı
- dövlətsizləşdirmə və özəlləşdirmə
- inhisarsızlaşma və rəqabət mühitinin formalaşması
- normativ-hüquqi bazanın formalaşması

93 İDT-nin əsas formalarına aid deyil:

- makroiqtisadi planlaşdırma
- sığortalama
- proqnozlaşdırma
- proqramlaşdırma
- strateji planlaşdırma

94 Birbaşa tənzimləmə metodu deyil:

- sifariş və kontraktların tətbiqi
- açıq bazarda əməliyyatlar
- qanunvericilik aktlarının qəbulu
- sanksiya və qadağaların tətbiqi
- lisenziyaların verilməsi

95 İndikativ planlaşdırmanın funksiyası: 1. ümumiləşmiş göstəricilər və normativlər sistemini təyin etməyə imkan verir 2. indikatorların mərkəzi, regional və yerli büdcələrlə bağlılığını həyata keçirir 3.

planlaşdırma indikator planları ilə müvafiq iqtisadi vasitələri hərəkətə gətirir

- 1.0
- 1,2,3
- 1.2
- 2.3
- 3.0

96 Məqsədli proqram inkişafın aşağıdakı prioritetlərini verilmiş müddətdə və ən böyük səmərə ilə realizəsini təmin edir 1. sosial, 2. iqtisadi, 3. elmi-texniki 4. ekoloji

- 1,2,3
- 1,2,3,4
- 2,3,4
- 2.4

97 Məqsədli proqram aşağıdakılar üzrə qarşılıqlı əlaqəli tədbirlər sistemidir. 1. məqsədlər 2. ehtiyatlar 3. müddətlər

- 1.0
- 1,2,3
- 1.2
- 2.3
- 3.0

98 Məqsədli proqramlaşdırma üsulları istifadə edilir.

- iri müəssisələrin fəaliyyətində
- bütün səviyyə və fəaliyyətlərdə
- regional və bələdiyyə səviyyələrdə,
- birliklərin-holdinqlərin, konsorsiumların fəaliyyətində
- maliyyə-sənaye qruplarının fəaliyyətində

99 Aşağıda göstərilən amillərdən hansıları iqtisadi artımın proqnozlaşdırılmasında Kobb-Duqlas ikifaktorlu istehsal funksiyasında istifadə edilir? 1. investisiyalar 2. maddi istehsal sferasında əmək məsrəfləri 3. dövlət xərcləri 4. istehsal fondu 5. pul təklifi

- 3.5
- 2.4
- 1.2
- 2.3
- 4.5

100 Dövlət tərəfindən qəbul olunan planlar hansı fəaliyyətin müəyyən sahələrini müəyyən edə bilər?

- iqtisadi və maliyyə
- sosial və iqtisadi
- iqtisadi
- iqtisadi və inzibati
- inzibati

101 İqtisadi planlar vasitəsiylə dövlət...nail olur:

- sosial bərabərliyə
- proporsional inkişafa

- gəlirlərin ədalətli bölgüsünə
- iqtisadiyyatı tənzimləməyə
- resurslardan səmərəli istifadəyə

102 İqtisadiyyatın inkişafını effektiv tənzimləmək üçün hansı əlaqələri təsəvvür etmək lazım deyil: 1.strukturunu 2.vəziyyətini 3.həcmi 4.problemləri 5.dünya iqtisadiyyatında yerini 6.perspektivlərini

- 1.3
- 3.4
- 1,2,3
- 1,2,3,4,5
- 2.5

103 İnizibati (birbaşa) metodlar fəaliyyət sərbəstliyinin dairəsini: A) kiçildir B) genişləndirir C) dəyişməz saxlayır

- A,C
- A
- A,B,C
- B,C
- A,B

104 İnizibati (birbaşa) metodlar dövlətin iqtisadiyyata aşağıdakı birbaşa təsiri ilə səciyyələnir: A)inhisar bazarın tənzim olunması, B)ətraf mühitin qorunub saxlanması problemləri, C)standartların hazırlanması və onlar üzərində nəzarət, D)əhalinin yaşayışının minimum parametrlərinin qorunub saxlanması, E)ixracın lisenziyalaşdırılması, F)xarici investisiyaların üzərində dövlət nəzarəti. 1)

- A,C,E
- hamısı
- A,B,C
- C,E,F
- heç biri

105 Bazar iqtisadiyyatında dövlət tənzimlənməsinin dolayı metodları:

- qanunların qəbul olunmasını tələb edir
- bazarda oyun qaydalarını müəyyən etməklə təsərrüfat fəaliyyəti ilə məşğul olan subyektlərin maraqlarına təsir göstərir.
- ölkə ərazisində istifadə olunan texnologiyalara və istehsal edilən məhsullara keyfiyyət sertifikatlarını tətbiq edir.
- müəyyən məhsul növlərinin istehsalına hüquqi və inzibati məhdudiyyətləri, qadağaları qoyur.
- əmtələrin idxal və ixracına məhdudiyyətləri qoyur.

106 Dolayı (iqtisadi) tənzimləmə metodlarına aşağıdakıları aid etməzlər:

- Gömrük rüsumları, valyuta məzənnələri və valyuta mübadilə şərtləri
- Dövlət sifarişləri və kontrakt sistemləri
- Vergi qoyma
- Qiymətlərin tənzimlənməsi
- Ehtiyatlara görə ödəmələr, kreditə görə faiz və kredit güzəştləri.

107 .Texniki tənzimləmə tərəfindən təqdim edilən informasiya :

- müxtəlif proseslərin, sahə və regionların mühafizəsinə istiqamətləndirir
- bazarın subyektlərini və əhalini məlumatlandıraraq istiqamətləndirir
- əhalinin, dövlətin yüksək keyfiyyətli əmtəə, məhsul, iş və xidmətlərdən istifadəsinə istiqamətləndirir.

- ekoloji-iqtisadi-sosial davamlı inkişafa istiqamətləndirir.
- müxtəlif proseslərin, sahə və regionların mühafizəsinə istiqamətləndirir.

108 Uyğun gəlmənin qiymətləndirilməsi aşağıdakı üsullarla aparılır

- Xidmətlərin ekspertizası
- Reqlamentləşdirmə
- Qəbul etmə
- Kateqoriyaların tətbiqi
- İşçinin (mütəxəssisin, ifaçının) ustalığının (şəxsi iş bacarığının, məharətinin) qiymətləndirilməsi

109 Uyğun gəlmənin qiymətləndirilməsi aşağıdakı üsullarla aparılır

- Dövlət nəzarəti
- Standartlaşdırma
- İş yerlərinin attestasiyası
- Müsabiqələr
- Keyfiyyətə nəzarət

110 Texniki tənzimləməyə daxil olan elementlərin hər biri özündə

- Haqlı rəqabət üçün şəraitin yaradılmasını əks etdirir
- onların reallaşmasını təmin edən alətlərin məcmusunu əks etdirir.
- İstehlakçıların maraqlarının maksimum nəzərə alınmasını əks etdirir.
- Əmtəə, məhsul, iş, xidmət və proseslərin keyfiyyəti haqda informasiya təminatını əks etdirir.
- Kvota və deklarasianın tətbiqini əks etdirir.

111 Texniki tənzimləməyə daxil olan elementlərin hər biri malikdir. A)maddi əsasa B)konkret zamana C)obyekt və subyekta

- B
- C
- A,B,C
- B,C
- A,B

112 Texniki tənzimləməyə daxil olan I qrup elementlər normaların təyini, tətbiqi və yerinə yetirilməsidir ki, bura daxildir: A)Mütləq tələblər: məhsula və prosesə; B)Könüllü tələblər: məhsula, prosesə, işə və xidmətə. C)Seçmə tələblər: prosesə, işə və xidmətə.

- B, C
- A,B
- A,B,C
- B,C

113 Texniki tənzimləməyə daxil olan II qrup elementlər uyğun gəlmənin təsdiqidir ki, bura da daxildir: A)Mütləq tələblərə uyğun gəlmənin təsdiqi: məhsulun qoyulan tələblərə uyğun gəlməsinin bəyannəmə ilə təsdiq edilməsi və məhsulun mütləq sertifikatlaşdırılması; B)Könüllü tələblərə uyğun gəlmənin təsdiqi: məhsulun, prosesin, işin və xidmətin könüllü sertifikatlaşdırılması. C)Seçmə tələblərə uyğun gəlmənin təsdiqi: prosesin, işin və xidmətin seçmə sertifikatlaşdırılması.

- C
- A,B
- A,B,C
- B,C

B

114 Texniki tənzimləməyə daxil olan III qrup elementlər uyğun gəlmənin qiymətləndirilməsidir ki, bura da aid edirlər: A)Məhsulun (təşkilatın, prosesin) uyğun gəlməsinin qiymətləndirilməsi: akkreditasiya, sınaq, qeydiyyat, qəbul etmə. B)Xidmətlərin (işin) uyğun gəlməsinin qiymətləndirilməsi: kateqoriyaların tətbiqi, işçinin (mütəxəssisin, ifaçının) ustalığının (şəxsi iş bacarığının, məharətinin) qiymətləndirilməsi, istehlakçı ekspertizası, biznes-birliklər çərçivəsində qiymətləndirmə və s. C)İşçinin uyğun gəlməsinin qiymətləndirilməsi: qohumluq və ya tanışlıq əsasında qiymətlən-dirilməsi, şəxsi iş bacarığının, məharətinin qiymətləndirilməsi, xasiyyətinin qiymətləndirilməsi

C

A,B

A,B,C

B,C

B

115 Dövlətin transformasiya olunan iqtisadiyyatda sistemi təsdiqləyən funksiyalarına aiddir:

əhalinin transformasiyaya qədərki həyat keyfiyyət səviyyəsinin sabitləşdirilməsi

hamısı

ransformasiya prosesinin geri dönməzliyini təmin edəcək şəraitin formalaşması

makro, mezo və mikrosəviyyələrdə struktur transformasiyaları

sahibkarlığa köməklik

116 İqtisadi və sosial inkişaf: 1. çoxşaxəlidir 2. çoxamillidir 3. ziddiyyətlidir

1.0

1,2,3

1.2

2.3

3.0

117 Bazar iqtisadiyyatının strateji planlaşdırılmasının funksiyasını fərqləndirirlər. 1. ölkənin sosial-iqtisadi inkişafının perspektiv məqsədlərinin təyin edilməsi 2. ölkənin sosial-iqtisadi, elmi-texniki, innovasiya və ekoloji inkişaf məqsədlərinə nail olunmasında prioritetlərin seçilməsi 3. seçilmiş prioritetlər sistemlərinin realizəsinə sosial-iqtisadi mexanizmlərin işlənib hazırlanması

1.0

,2,3

1.2

2.3

3.0

118 İndiqativ planlaşdırmada tərkibinə daxil olan indikatorlar şəxsi və qarışıq müəssisələr üçün aşağıdakı xarakter daşıyır:

stimullaşdırıcı

stimullaşdırıcı və səmtləndirici

mütləq və səmtləndirici

məcburi

səmtləndirici

119 indiqativ planlaşdırmanın göstərici və normativləri, yəni indikatorları sosial-iqtisadi inkişafın əsas parametrlərini xarakterizə edir: 1. mərkəzi səviyyədə 2. regional səviyyədə 3. bələdiyyə səviyyədə

- 1,2,3
- 1.2
- 2.3
- 3.0
- 1.3

120 İqtisadiyyatın dövlət tənzimlənməsi və dövlətin iqtisadi siyasətinin qarşılıqlı təsirin təhlili bir sıra struktur komponentlərinə söykənir:A)məqsədlər B)subyektlər C)mexanizmlər

- A
- A,B,C
- B,C
- A,B
- B

121 Qeyri – dövlət subyektləri deyil:

- İctimai hərəkatlar
- Hesablama Palatası
- Həmkarlar ittifaqı
- Sahibkarlar ittifaqı
- Siyasi partiyalar

122 İqtisadi siyasətin məqsədlərinə aşağıdakı amillərtəsir edir. A)ekzogen B)endogen C) sosial

- A,C
- A,B
- A,B,C
- B,C
- C

123 Dövlətin iqtisadi siyasətini həyata keçirən orqan deyil:

- Gömrük Komitəsi
- Ədliyyə Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi
- Maliyyə Nazirliyi
- Vergi Nazirliyi

124 Hüquqi tənzimlənmənin mənbəyinə aid deyil:

- Azərbaycan Respublikası Prezidentinin fərmanları
- Azərbaycan Respublikasının siyasi partiyalarının bəyanatları
- Azərbaycan Respublikası Konstitusiyası.
- Referendumla qəbul olunmuş aktlar.
- Referendumla qəbul olunmuş aktlar.

125 ..İqtisadi siyasətin zaman dövrünə görə aşağıdakı növləri var: 1. Qısa müddətli 2. Orta müddətli 3. Uzun müddətli

- 2.0
- 1,2,3
- 1.3
- 1.2
- 2.3

126 Dövlətin iqtisadi siyasətinin tərkib hissəsidir: 1. Investisiya siyasəti 2. Bütçə siyasəti 3. Stuktur siyasət 4. Qiymət siyasəti

- heç biri
- hamısı
- 1,2,3
- 2,3,4
- 2.4

127 Texniki tənzimləməyə daxil olan elementlərə aid deyil: 1.Milli səviyyədə standartlaşma 2.reqlamentləşmə 3.akkreditasiya 4.könüllü sertifikatlaşma 5.bəyannamələrin tətbiqi

- 1,3,5
- 3,4,5
- 1,2,3,4,5
- 2,3,4
- 1,2,3

128 İnstutların qarşılıqlı əlaqəsini qeyd edərkən adətən daha çox nəyə diqqətyetirilir

- bazarın çatışmazlıqlarının həmin instutlarda müzakirəsi
- dövlətin bazara göstərdiyi təsir
- həmin instutların iqtisadi tənzimləmədə rolu
- bazarın tənzimləmədə instutların tənzimləmə vasitələri
- dövlətin müvafiq instutlara göstərdiyi təsir

129 Dövlətin iqtisadi siyasəti reallaşdırmada bazar instutuna təsiri zamanı nəzərdə tutulan subyekt hansıdır?

- dövlət tənzimləməsini məqsədi,tənzimləmə strategiyası
- iqtisadi inkişaf
- iqtisadi siyasətin reallaşması subyektləri
- bazar instutuna təsir mexanizmləri
- iqtisadi siyasətin istiqamətləndirilməsi

130 Dövlətin iqtisadi siyasətinin tərkib hissəsidir: 1. Investisiya siyasəti 2. Bütçə siyasəti 3. Stuktur siyasət 4. Qiymət siyasəti

- heç biri
- amısı
- 1,2,3
- 2,3,4
- 2.4

131 Tənzimləmə prosesində aşağıdakı aspektlər meydana gəlir: A)dövlət təsirin məqsədi formalaşdırılır B) strategiya işlənilib hazırlanır C) böyük bir qrup alternativ həllərin içərisindən optimal olanı seçilir

- C
- A,B,C
- B,C
- A,B
- B

132 Bazar iqtisadiyyatı şəraitində iqtisadi siyasətin istiqamətinə bu aid deyil:

- sosial
- poternalist
- antiinflasiya
- əmək bazarında
- konyuktura və struktur

133 Bir çox ölkələrin hüquqi normativ aktlarında dövlətin iqtisadi siyasəti aşağıdakıların məcmusu kimi götürülür. A) hüquqi, diplomatik, sosial tədbirlərin B) iqtisadi, informasion, təhsil, təşkilati tədbirlərin C) dövlət hakimiyyəti orqanları və Prezidenti tərəfindən həyata keçirilən tədbirlərin

- A
- A,B,C
- B,C
- A,B
- B

134 Ordoliberalizm məktəbinin mövqeyinə görə iqtisadi siyasətin həyata keçirilməsi dövrü aşağıdakılardan ibarət deyildir

- Proqramın həyata keçirilməsi
- Makroiqtisadi planın qəbulu
- Məqsədlərin diaqnozu
- Şəraitin proqnozlaşdırılması
- Fəaliyyət proqramı haqqında qərar qəbulu

135 İqtisadi siyasətdə daxili tarazlıq

- siyasət dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini öyrənilməsinə nail olmaqdır
- tədiyyə balansının saldusunun sıfır olmasına nail olmaqdır.
- məşğulluğun maksimum, inflasiyanın isə minimum olmasına nail olmaqdır.
- iqtisadi artımın maksimum olmasına nail olmaqdır.
- fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır.

136 .Ekzogen amillərə aid deyildir

- pul kütləsi
- inflasiya
- dövlət borcu
- dövlət xərcləri
- vergi

137 Endogen amillərə aid deyildir

- istehlak
- pul kütləsi
- məşğulluq səviyyəsi
- inflasiya
- investisiya,

138 Endogen amillərə aid deyildir:

- investisiya
- vergi
- faiz dərəcəsi
- valyuta məzənnəsi

- inflyasiya

139 Normativ iqtisadi siyasət öyrənir.

- ətraf mühitin qorunmasına nail olmanı
 dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini
 real şəraitdə dövlət orqanlarının vətəndaşlardan çıxış edərək özlərinə necə aparmalarını öyrənir.
 tədiyyə balansının saldosunun (idxal və ixracarasında balansın) sıfır olmasına nail olmanı
 məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmanı

140 İqtisadi siyasətdə xarici tarazlıq:

- siyasət dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini öyrənilməsinə nail olmaqdır
 tədiyyə balansının saldosunun sıfır olmasına nail olmaqdır.
 məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmaqdır.
 iqtisadi artımın maksimum olmasına nail olmaqdır.
 fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır.

141 Makroiqtisadi tarazlığa nail olmada dövlətin əsas istifadə etdiyi siyasətlərdir. 1. Pul-kredit
2. Bütçə-vergi 3. Xarici iqtisadi

- 2.3
 1,2,3
 1.3
 1,2
 2.0

142 İqtisadi siyasətin əsas məqsədidir: 1. Qiymətlərdə sabitliyin əldə edilməsi 2. İqtisadi artıma nail olma 3. Tədiyyə balansının sabitliyi 4. Tam məşğulluğun əldə olunması

- heç biri
 hamısı
 1,2,3
 2,3,4
 2.4

143 İqtisadi siyasətin alətləridir: 1. İnqibati 2. İqtisadi 3. institusional

- 2.0
 1,2,3
 1.3
 1.2
 2.3

144 İqtisadi siyasət modelini yaradarkən aşağıdakı vacib sayılır:

- məqsədlərin diaqnozunun aparılması
 məqsədlərin nisbətindəki tarazlığı saxlamaq
 məqsədləri seçməndə qərar qəbul edən instansiyaların mərkəzləşməsi
 müxtəlif məqsədlərin reallaşması üçün əlavə resursların ayrılması
 məqsədlərin həllində ardıcılığın gözlənilməsi

145 İqtisadi siyasətin aşağıdakı təsnifat növü var: 1. Liberal 2. Mobilizəedici 3. Tənzimləyici

- 2.3

- 1,2,3
- 1.3
- 1.2
- 2.0

146 Pozitiv iqtisadi siyasət öyrənir.

- ətraf mühitin qorunmasına nail olmanı
- real şəraitdə dövlət orqanlarının vəziyyətdən çıxış edərək özlərinin ecaəaparmalarını öyrənir
- dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini
- .tədiyyə balansının saldusunun (idxal və ixracarında balansın) sıfır olmasına nail olmanı
- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmanı

147 Dövlətin iqtisadi siyasətinin işlənməsi zamanı nəzəri əsas rolunu oynayır.

- dövlət hakimiyyəti orqanları və Prezidenti tərəfindən həyata keçirilən tədbirlər
- pozitiv və normativ yanaşmaların əlaqələndirilməsi
- ekzogen və endogen amillərin nəzərə alınması
- hüquqi, diplomatik, sosial tədbirlər
- iqtisadi, informasiya, təhsil, təşkilatı tədbirlər

148 İqtisadi fəaliyyətin tənzimlənməsini təmin edən hüquqi normaların əsas prinsiplərinə aid deyil:

- İnhisar və haqsız rəqabətdən müdafiə prinsipi
- İqtisadi təsərrüfat subyektlərinin fərqləndirilməsi prinsipi
- İqtisadi təsərrüfat subyektlərin fəaliyyətinin tənzimlənməsi prinsipi.
- İqtisadi təsərrüfat subyektlərinin bərabərlik prinsipi.
- İqtisadi fəaliyyətdə iqtisadi azadlıq və onun həvəsləndirilməsi prinsipi.

149 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1. Sosial iqtisadi inkişaf strategiyası təyin olunur. 2. İqtisadiyyatda struktur yenidənqurmalar həyata keçirilir. 3. İnvestisiya siyasəti reallaşdırılır. 4. Xarici iqtisadi fəaliyyət istiqamətləri müəyyən edilir.

- 1,4,2
- 1,2,3,4
- 1,2,3
- 2,3,4
- 1.4

150 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aid deyil:

- Antiinhisar tənzimləmə tədbirləri həyata keçirilir
- İstehsal vasitələrinin yerləşdirilməsi həyata keçirilir
- Ətraf mühitin mühafizəsi təmin edilir.
- Əhalinin sosial təminatını həyata keçirir.
- Dövlətin maliyyə-vergi siyasəti reallaşdırılır.

151 Dövlətin iqtisadiyyatı idarəetmə sənədlərinə nə aid deyil

- proqram
- bəyannamə
- proqnoz
- plan
- maliyyə planı

152 İqtisadi siyasətin bütün formaları üçün vacib olan prinsip 1. İqtisadi siyasət həmişə iki faktorun təsiri ilə formalaşır: daima dəyişkən təsərrüfatçılıq şəraiti və iqtisadi tərəkür səviyyəsi. 2. İqtisadi siyasətin səmərəsi ölkə reallıqlarının nəzərə alınmasından asılıdır. 3. İqtisadi siyasət ölkənin siyasi kursunun müdafiəsinin həlledici vasitəsidir.

- 2.0
- 1,2,3
- 1.3
- 1.2
- 2.3

153 Açıq iqtisadiyyatda makroiqtisadi tənzimlənmənin mühüm problemi:

- idxal və ixracın balanslaşdırılması
- daxili və xarici tarazlıq
- daxili tarazlıq
- dövlət xərclərinin azaldılması
- işsizliyin , inflyasiyanın azaldılması

154 İqtisadiyyatın dövlət bölməsi çoxkomponentli, çoxsəviyyəli və çoxfunksiyalı kompleks olmaqla həlli vacib olan məsələlərin məqsədlərindən, xarakterindən və maliyyələşdirilmə mənbələrindən asılı olaraq neçə əsas bloka ayrılır.

- 6.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

155 Həlli vacib olan məsələlərin məqsədlərindən, xarakterindən və maliyyələşdirilmə mənbələrindən asılı olaraq İqtisadiyyatın dövlət bölməsi aşağıdakı əsas bloka ayrılır: A) sahibkarlıq strukturları B)dövlət büdcəsindən maliyyələşən təşkilatlar və idarələr C) əhalinin, digər hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyəti olmayan torpaqlar, təbii ehtiyatlar

- A,C
- A,B,C
- B,C
- A,B
- C

156 İqtisadiyyatın dövlət setoru qarışıq iqtisadiyyatın vacib hissəsi olmaqla, özündə cəmləşdirir.: A)dövlət təşkilatlar və idarələr kompleksini, B)dövlət müəssisələrini, C)maliyyə, qızıl-valyuta, maddi-təbii ehtiyatlar, D)infrastruktur, sosial-mədəni və digər dövlət əmlakı obyektlərini, E)dövlət və onun subyektlərinin mülkiyyəti formaları

- A,C
- hamısı
- B,C
- A,B,E
- heç biri

157 Dövlət mülkiyyəti aşağıdakı qaydada təsnifatlaşdırıla bilər: A) mülkiyyətin rolunun artırılması dövlət hissəsinin dərəcəsinə görə (səhmlərin dövlət paketinə əsasən): B)sənayeləşmə dərəcəsinə görə: C)istehsal edilən məhsul bazarında iştirak dərəcəsinə görə

- C,B
- A,B,C
- A,B
- A,C
- A

158 Dövlətin rolu, onun mülkiyyətinin idarəedilməsi aşağıdakı vacib səbəblərlə bağlıdır. A)həyat səviyyəsi, sosial müdafiəlilik, sağlamlığın vəziyyəti, intellektual inkişaf, təhlükəsizlik və digər ümumi qəbul edilmiş insani dəyərləri müəyyənləşdirir. B)ölkə ərazisində və onun hüdudlarından kənarında yerləşən bir çox obyektləri əhatə edir. C)təşkilati və hüquqi müxtəlifliyi ilə fərqləndirilir ki, onlar xalq tərffərfəfatının geniş sahələr spektrini əhatə edir və müxtəlif istiqamətlərdə istifadə üçün nəzərdə tutulur. D) dövlət hüququnun reallaşdırılması qanunverici orqanlar, icra orqanları, məhkəmə qurumları vasitəsilə nail olunur.

- C,B
- A,B,C,D
- A,B,C
- A,B
- A,D

159 Dövlət mülkiyyətinin idarəedilməsi metodları müxtəlif olduğuna görə onların təsnifləşdirilməsi, fikrimizcəidarəetmə obyektinin xüsusiyyətini nəzərə almalıdır və aşağıdakı qaydada reallaşdırılmalıdır: A)inzibati metodlar; B)iqtisadi metodlar; C)qanunverici və normativ – hüquqi metodlar; D)təşkilati metodlar; E)texniki-normativ metodlar.

- A,B
- A,B,C,D,E
- A,B,C, D
- A,B,C
- A,D,E

160 Dövlət iqtisadi həyatda aşağıdakı fəaliyyətləri həyata keçirmir:

- Milli gəlirin yenidən bölgüsünü təmin edir (büdcə siyasəti vasitəsilə);
- əhalinin yüksək gəlirliliyinə zəmanət verir
- istehsalın dövlət bölməsini yaradır (dövlət müəssisələri);
- əhalinin həyat keyfiyyətinin və milli təhlükəsizliyin yüksək səviyyəsinin təmin olunması üçün zəruri olan maddi nemətləri daxili və xarici iqtisadi subyektlərdən dövlət sifarişləri vasitəsilə alır;
- valyuta məzənnəsinin dəyişməsinə birbaşa və dolaylı yollarla nəzarət edir;

161 Dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsait hara daxil olur:

- qızıl-valyuta ehtiyatlarına
- dövlət büdcəsinin gəlir hissəsinə
- dövlət büdcəsinin xərc hissəsinə
- bələdiyyələrin xərclərinə
- prezidentin ehtiyat fonduna

162 praktiki olaraq dövlət bölməsinin müəssisə və təşkilatlarının, onların fəaliyyət effektivliyinin makro və mikro əlamətlərinə görə iki bloka ayrılması zərurəti meydana gəlir. Birinci bloka makro effektivlə işləyən müəssisələr aiddir: 1. dövlət təşkilatları 2. unitar dövlət idarələri 3. istehsal və sosial infrastruktur sahələrində fəaliyyət göstərən təşkilati-hüquqi formalı müəssisələr

- 1,3
- 1,2,3

- 1.2
- 2.3
- 2.0

163 dövlət bölməsinin rolunu və yerini qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən də istifadə olunur; 1. məsrəflərin mütləq miqdarı və onun ümummilli məhsulda faizlərlə payı, 2. məhsul və işlərin keyfiyyət və səmərəliliyi, 3. rəqabətlik qabiliyyəti, 4. rentabellik səviyyəsi,

- 1,2,3
- 1,2,3,4
- 4.0
- 1,3,4
- heç biri

164 İqtisadiyyatındövləttərəfindəidarə edilməsisayəsində aşağıdakı istiqamətlər üzrə real ölçüləringötürülməsiningücləndirilməsitəmin edilir: 1. - iqtisadiyyatınsosialyönümlülüyü; 2. - təsərrüfatlarıninnovasiyainkişafyolunakeçirilməsi və strukturlarındəyişdirilməsi; 3. - prioritet sahələrin əsasənartırılması və inkişafı;

- 2.0
- 1,2,3
- heç biri
- 1.2
- 3.1

165 İqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi sayəsində aşağıdakı istiqamətlər üzrə real ölçülərin götürülməsinin gücləndirilməsi təmin edilir: 1. - prioritet sahələrin əsasən artırılması və inkişafı; 2. - istehsalın və istehlakın, tələb və təkliflərin, gəlir və xərclərin, maddi, əmək, maliyyə və digər ehtiyatların balanslaşdırılması 3. - təsərrüfatçılığın müxtəlif səviyyə və məqamlarının maraqlarının qorunması.

- 3.1
- 1,2,3
- heç biri
- 1.2
- 1.0

166 Tənzimləmə prosesində aşağıdakı aspektlər meydana gəlir: A) dövlət təsirin məqsədi formalaşdırılır B) strategiya işlənilib hazırlanır C) böyük bir qrup alternativ həllərin içərisindən optimal olanı seçilir

- C
- A,B,C
- B,C
- A,B
- B

167 Bazar iqtisadiyyatı şəraitində iqtisadi siyasətin istiqamətinə bu aid deyil:

- sosial
- poternalist
- antiinflasiya
- əmək bazarında
- konyuktura və struktur

168 Bir çox ölkələrin hüquqi normativ aktlarında dövlətin iqtisadi siyasəti aşağıdakıların məcmusu kimi götürülür. A) hüquqi, diplomatik, sosial tədbirlərin B) iqtisadi, informasiya, təhsil, təşkilati tədbirlərin C) dövlət hakimiyyəti orqanları və Prezidenti tərəfindən həyata keçirilən tədbirlərin

- A
- A,B,C
- B,C
- A,B
- B

169 Ordoliberalizm məktəbinin mövqeyinə görə iqtisadi siyasətin həyata keçirilməsi dövrü aşağıdakılardan ibarət deyildir

- Proqramın həyata keçirilməsi
- Makroiqtisadi planın qəbulu
- Məqsədlərin diaqnozu
- Şəraitin proqnozlaşdırılması
- Fəaliyyət proqramı haqqında qərar qəbulu

170 İqtisadi siyasətdə daxili tarazlıq

- siyasət dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini öyrənilməsinə nail olmaqdır
- tədiyyə balansının saldosunun sıfır olmasına nail olmaqdır.
- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmaqdır.
- iqtisadi artımın maksimum olmasına nail olmaqdır.
- fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır.

171 .Ekzogen amillərə aid deyildir

- pul kütləsi
- inflyasiya
- dövlət borcu
- dövlət xərcləri
- vergi

172 Endogen amillərə aid deyildir

- istehlak
- pul kütləsi
- məşğulluq səviyyəsi
- inflyasiya
- investisiya,

173 Endogen amillərə aid deyildir:

- investisiya
- vergi
- faiz dərəcəsi
- valyuta məzənnəsi
- inflyasiya

174 Normativ iqtisadi siyasət öyrənir.

- ətraf mühitin qorunmasına nail olmanı
- dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini

- real şəraitdə dövlət orqanlarının vəziyyətdən çıxış edərək özlərinə necə aparmalarını öyrənir.
- tədiyyə balansının saldusunun (idxal və ixracarasında balansın) sıfır olmasının nail olmanı
- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasının nail olmanı

175 İqtisadi siyasətdə xarici tarazlıq:

- siyasət dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə rəkət etmələrini öyrənilməsinə nail olmaqdır
- tədiyyə balansının saldusunun sıfır olmasının nail olmaqdır.
- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasının nail olmaqdır.
- iqtisadi artımın maksimum olmasına nail olmaqdır.
- fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır.

176 İqtisadi siyasətin əsas məqsədidir: 1. Qiymətlərdə sabitliyin əldə edilməsi 2. İqtisadi artıma nail olma 3. Tədiyyə balansının sabitliyi 4. Tam məşğulluğun əldə olunması

- heç biri
- hamısı
- 1,2,3
- 2,3,4
- 2.4

177 İqtisadi siyasətin alətləridir: 1. İnizibati 2. İqtisadi 3. institutsional

- 2.0
- 1,2,3
- 1.3
- 1.2
- 2.3

178 İqtisadi siyasətin aşağıdakı təsnifat növü var: 1. Liberal 2. Mobilizəedici 3. Tənzimləyici

- 2.3
- 1,2,3
- 1.3
- 1.2
- 2.0

179 iqtisadi siyasət modelini yaradarkən aşağıdakı vacib sayılır.

- məqsədlərin diaqnozunun aparılması
- məqsədlərin nisbətindəki tarazlığı saxlamaq
- məqsədlərin seçimində qərar qəbul edən instansiyaların mərkəzləşdirilməsi
- müxtəlif məqsədlərin reallaşması üçün əlavə resursların ayrılması
- məqsədlərin həllində ardıcılığın gözlənilməsi

180 Pozitiv iqtisadi siyasət öyrənir.

- ətraf mühitin qorunmasına nail olmanı
- real şəraitdə dövlət orqanlarının vəziyyətdən çıxış edərək özlərinə necə aparmalarını öyrənir
- dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini
- .tədiyyə balansının saldusunun (idxal və ixracarasında balansın) sıfır olmasının nail olmanı
- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasının nail olmanı

181 Dövlətin iqtisadi siyasətinin işlənməsi zamanı nəzəri əsas rolunu oynayır.

- dövlət hakimiyyəti orqanları və Prezidenti tərəfindən həyata keçirilən tədbirlər
- pozitiv və normativ yanaşmaların əlaqələndirilməsi
- ekzogen və endogen amillərin nəzərə alınması
- hüquqi, diplomatik, sosial tədbirlər
- iqtisadi, informasiya, təhsil, təşkilati tədbirlər

182 İqtisadi fəaliyyətin tənzimlənməsini təmin edən hüquqi normaların əsas prinsiplərinə aid deyil:

- İnhisar və haqsız rəqabətdən müdafiə prinsipi
- İqtisadi təsərrüfat subyektlərinin fərqləndirilməsi prinsipi
- İqtisadi təsərrüfat subyektlərinin fəaliyyətinin tənzimlənməsi prinsipi.
- İqtisadi təsərrüfat subyektlərinin bərabərlik prinsipi.
- İqtisadi fəaliyyətdə iqtisadi azadlıq və onun həvəsləndirilməsi prinsipi.

183 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1. Sosial iqtisadi inkişaf strategiyası təyin olunur. 2. İqtisadiyyatda struktur yenidənqurmalar həyata keçirilir. 3. İnvestisiya siyasəti reallaşdırılır. 4. Xarici iqtisadi fəaliyyət istiqamətləri müəyyən edilir.

- 1,4,2
- 1,2,3,4
- 1,2,3
- 2,3,4
- 1.4

184 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1. Ölkənin sosial iqtisadi inkişafı proqnozlaşdırılaraq təhlil edilir. 2. Dövlət satınalmaları müəyyənləşdirilir. 3. Pul tənzimlənməsi həyata keçirilir. 4. Özəlləşdirmə tətbiq edilərək reallaşdırılır.

- 1,4,2
- 1,2,3,4
- 1,2,3
- 2,3,4
- 1.4

185 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aid deyil:

- Antiinhisar tənzimləmə tədbirləri həyata keçirilir
- İstehsal vasitələrinin yerləşdirilməsi həyata keçirilir
- Ətraf mühitin mühafizəsi təmin edilir.
- Əhalinin sosial təminatını həyata keçirir.
- Dövlətin maliyyə-vergi siyasəti reallaşdırılır.

186 Dövlətin iqtisadiyyatı idarəetmə sənədlərinə nə aid deyil

- proqram
- bəyannamə
- proqnoz
- plan
- maliyyə planı

187 İqtisadi siyasətin bütün formaları üçün vacib olan prinsip 1. İqtisadi siyasət həmişə iki faktorun təsiri ilə formalaşır: daima dəyişkən təsərrüfatçılıq şəraiti və iqtisadi tərəkür səviyyəsi. 2. İqtisadi siyasətin səmərəsi ölkə realıqlarının nəzərə alınmasından asılıdır. 3. İqtisadi siyasət ölkənin siyasi kursunun müdafiəsinin həlledici vasitəsidir.

- 2.0
- 1,2,3
- 1.3
- 1.2
- 2.3

188 Açıq iqtisadiyyatda makroiqtisadi tənzimlənmənin mühüm problemi-dir:

- idxal və ixracın balanslaşdırılması
- daxili və xarici tarazlıq
- daxili tarazlıq
- dövlət xərclərinin azaldılması
- işsizliyin , inflyasiyanın azaldılması

189 İqtisadiyyatın dövlət bölməsi çoxkomponentli, çoxsəviyyəli və çoxfunksiyalı kompleks olmaqla həlli vacib olan məsələlərin məqsədlərindən, xarakterindən və maliyyələşdirilmə mənbələrindən asılı olaraq neçə əsas bloka ayrılır.

- 6.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

190 Həlli vacib olan məsələlərin məqsədlərindən, xarakterindən və maliyyələşdirilmə mənbələrindən asılı olaraq İqtisadiyyatın dövlət bölməsi aşağıdakı əsas bloka ayrılır: A) sahibkarlıq strukturları B)dövlət büdcəsindən maliyyələşən təşkilatlar və idarələr C) əhalinin, digər hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyəti olmayan torpaqlar, təbii ehtiyatlar

- A,C
- A,B,C
- B,C
- A,B
- C

191 İqtisadiyyatın dövlət setoru qarışıq iqtisadiyyatın vacib hissəsi olmaqla, özündə cəmləşdirir.: A)dövlət təşkilatlar və idarələr kompleksini, B)dövlət müəssisələrini, C)maliyyə, qızıl-valyuta, maddi-təbii ehtiyatlar, D)infrastruktur, sosial-mədəni və digər dövlət əmlakı obyektlərini, E)dövlət və onun subyektlərinin mülkiyyəti formaları

- A,C
- hamısı
- B,C
- A,B,E
- heç biri

192 Dövlət mülkiyyəti aşağıdakı qaydada təsnifatlaşdırıla bilər: A) mülkiyyətin rolunun artırılması dövlət hissəsinin dərəcəsinə görə (səhmlərin dövlət paketinə əsasən): B)sənayeləşmə dərəcəsinə görə: C)istehsal edilən məhsul bazarında iştirak dərəcəsinə görə

- C,B
- A,B,C
- A,B
- A,C
- A

193 Dövlətin rolu, onun mülkiyyətinin idarəedilməsi aşağıdakı vacib səbəblərlə bağlıdır. A)həyat səviyyəsi, sosial müdafiəlilik, sağlamlığın vəziyyəti, intellektual inkişaf, təhlükəsizlik və digər ümumi qəbul edilmiş insani dəyərləri müəyyənləşdirir. B)ölkə ərazisində və onun hüdudlarından kənarında yerləşən bir çox obyektləri əhatə edir. C)təşkilati və hüquqi müxtəlifliyi ilə fərqləndirilir ki, onlar xalq təfərrüfatının geniş sahələr spektrini əhatə edir və müxtəlif istiqamətlərdə istifadə üçün nəzərdə tutulur. D) dövlət hüququnun reallaşdırılması qanunverici orqanlar, icra orqanları, məhkəmə qurumları vasitəsilə nail olunur.

- C,B
- A,B,C,D
- A,B,C
- A,B
- A,D

194 Dövlət mülkiyyətinin idarəedilməsi metodları müxtəlif olduğuna görə onların təsnifləşdirilməsi, fikrimizcəidarəetmə obyektinin xüsusiyyətini nəzərə almalıdır və aşağıdakı qaydada reallaşdırılmalıdır: A)inzibati metodlar; B)iqtisadi metodlar; C)qanunverici və normativ – hüquqi metodlar; D)təşkilati metodlar; E)texniki-normativ metodlar.

- A,B
- A,B,C,DE
- A,B,C, D
- A,B,C
- A,D,E

195 Dövlət iqtisadi həyatda aşağıdakı fəaliyyətləri həyata keçirmir:

- Milli gəlirin yenidən bölgüsünü təmin edir (büdcə siyasəti vasitəsilə);
- əhalinin yüksək gəlirliliyinə zəmanət verir
- istehsalın dövlət bölməsini yaradır (dövlət müəssisələri);
- əhalinin həyat keyfiyyətinin və milli təhlükəsizliyin yüksək səviyyəsinin təmin olunması üçün zəruri olan maddi nemətləri daxili və xarici iqtisadi subyektlərdən dövlət sifarişləri vasitəsilə alır;
- valyuta məzənnəsinin dəyişməsinə birbaşa və dolaylı yollarla nəzarət edir;

196 Dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsait hara daxil olur:

- qızıl-valyuta ehtiyatlarına
- dövlət büdcəsinin gəlir hissəsinə
- dövlət büdcəsinin xərc hissəsinə
- bələdiyyələrin xərclərinə
- prezidentin ehtiyat fonduna

197 praktiki olaraq dövlət bölməsinin müəssisə və təşkilatlarının, onların fəaliyyət effektivliyinin makro və mikro əlamətlərinə görə iki bloka ayrılması zərurəti meydana gəlir. Birinci bloka makro effektivlə işləyən müəssisələr aiddir: 1. dövlət təşkilatları 2. unitar dövlət idarələri 3. istehsal və sosial infrastruktur sahələrində fəaliyyət göstərən təşkilati-hüquqi formalı müəssisələr

- 1.3
- 1,2,3
- 1.2
- 2.3
- 2.0

198 dövlət bölməsinin rolunu və yerini qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən də istifadə olunur; 1. məsrəflərin mütləq miqdarı və onun ümummilli məhsulda faizlərlə payı, 2. məhsul və

işlərin keyfiyyət və səmərəliliyi, 3. rəqabətlik qabiliyyəti, 4. rentabellik səviyyəsi,

- 1,2,3
- 1,2,3,4
- 4.0
- 1,3,4
- heç biri

199 İqtisadiyyatındövləttərəfindəndidarə edilməsisayəsində aşağıdakı istiqamətlər üzrə real ölçüləringötürülməsiningücləndirilməsitəmin edilir: 1.iqtisadiyyatın sosialyönümlülüğü; 2. təsərrüfatlarıninnovasiyainkişafyolunakeçirilməsi və strukturlarındəyişdirilməsi; 3. - prioritetsahələrin əsasənartırılması və inkişafı;

- 2.0
- 1,2,3
- heç biri
- 1.2
- 3.1

200 İqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi sayəsində aşağıdakı istiqamətlər üzrə real ölçülərin götürülməsinin gücləndirilməsi təmin edilir: 1. - prioritet sahələrin əsasən artırılması və inkişafı; 2. - istehsalın və istehlakın, tələb və təkliflərin, gəlir və xərclərin, maddi, əmək, maliyyə və digər ehtiyatların balanslaşdırılması 3. - təsərrüfatçılığın müxtəlif səviyyə və məqamlarının maraqlarının qorunması.

- 3.1
- 1,2,3
- heç biri
- 1.2
- 1.0

201 Tənzimləmə prosesində aşağıdakı aspektlər meydana gəlir: A)dövlət təsirin məqsədi formalaşdırılır B) strategiya işlənilib hazırlanır C) böyük bir qrup alternativ həllərin içərisindən optimal olanı seçilir

- C
- A,B,C
- B,C
- A,B
- B

202 Bazar iqtisadiyyatı şəraitində iqtisadi siyasətin istiqamətinə bu aid deyil:

- sosial
- poternalist
- antiinflasiya
- əmək bazarında
- konyuktura və struktur

203 Bir çox ölkələrin hüquqi normativ aktlarında dövlətin iqtisadi siyasəti aşağıdakıların məcmusu kimi götürülür. A) hüquqi, diplomatik, sosial tədbirlərin B)iqtisadi, informasion, təhsil, təşkilati tədbirlərin C)dövlət hakimiyyəti orqanları və Prezidenti tərəfindən həyata keçirilən tədbirlərin

- A
- A,B,C

- B,C
- A,B
- B

204 Ordoliberalizm məktəbinin mövqeyinə görə iqtisadi siyasətin həyata keçirilməsi dövrü aşağıdakılardan ibarət deyildir

- Proqramın həyata keçirilməsi
- Makroiqtisadi planın qəbulu
- Məqsədlərin diaqnozu
- Şəraitin proqnozlaşdırılması
- Fəaliyyət proqramı haqqında qərar qəbulu

205 İqtisadi siyasətdə daxili tarazlıq

- siyasət dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini öyrənilməsinə nail olmaqdır
- tədiyyə balansının saldusunun sıfır olmasına nail olmaqdır.
- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmaqdır.
- iqtisadi artımın maksimum olmasına nail olmaqdır.
- fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır.

206 .Ekzogen amillərə aid deyildir

- pul kütləsi
- inflyasiya
- dövlət borcu
- dövlət xərcləri
- vergi

207 Endogen amillərə aid deyildir

- istehlak
- pul kütləsi
- məşğulluq səviyyəsi
- inflyasiya
- investisiya,

208 Endogen amillərə aid deyildir:

- investisiya
- vergi
- faiz dərəcəsi
- valyuta məzənnəsi
- inflyasiya

209 Normativ iqtisadi siyasət öyrənir.

- ətraf mühitin qorunmasına nail olmanı
- dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini
- real şəraitdə dövlət orqanlarının vəziyyətdən çıxış edərək özlərinə necə aparmalarını öyrənir.
- tədiyyə balansının saldusunun (idxal və ixracarasında balansın) sıfır olmasına nail olmanı
- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmanı

210 İqtisadi siyasətdə xarici tarazlıq:

- siyasət dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə rəkət etmələrini öyrənilməsinə nail olmaqdır
- tədiyyə balansının saldusunun sıfır olmasının nail olmaqdır.
- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasının nail olmaqdır.
- iqtisadi artımın maksimum olmasına nail olmaqdır.
- fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır.

211 İqtisadi siyasətin əsas məqsədidir: 1. Qiymətlərdə sabitliyin əldə edilməsi 2. İqtisadi artıma nail olma 3. Tədiyyə balansının sabitliyi 4. Tam məşğulluğun əldə olunması

- heç biri
- hamısı
- 1,2,3
- 2,3,4
- 2.4

212 Makroiqtisadi tarazlığa nail olmada dövlətin əsas istifadə etdiyi siyasətlərdir. 1. Pul-kredit 2. Bütçə-vergi 3. Xarici iqtisadi

- 2.3
- 1,2,3
- 1.3
- 1.2
- 2.0

213 İqtisadi siyasətin alətləridir: 1. İnzibati 2. İqtisadi 3. institutsional

- 2.0
- 1,2,3
- 1.3
- 1.2
- 2.3

214 İqtisadi siyasətin aşağıdakı təsnifat növü var: 1. Liberal 2. Mobilizəedici 3. Tənzimləyici

- 2.3
- 1,2,3
- 1.3
- 1.2
- 2.0

215 İqtisadi siyasət modelini yaradarkən aşağıdakı vacib sayılır.

- məqsədlərin diaqnozunun aparılma aşması
- məqsədlərin nisbətindəki tarazlığı saxlamaq
- məqsədlərin seçimində qərar qəbul edən instansiyaların mərkəzləşdirilməsi
- müxtəlif məqsədlərin reallaşması üçün əlavə resursların ayrılması
- məqsədlərin həllində ardıcılığın gözlənilməsi

216 Pozitiv iqtisadi siyasət öyrənir.

- ətraf mühitin qorunmasına nail olmanı
- real şəraitdə dövlət orqanlarının vəziyyətdən çıxış edərək özlərinin necə aparmalarını öyrənir
- dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini
- tədiyyə balansının saldusunun (ixal və ixracarında balansın) sıfır olmasının nail olmanı
- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasının nail olmanı

217 Dövlətin iqtisadi siyasətinin işlənməsi zamanı nəzəri əsas rolunu oynayır.

- dövlət hakimiyyəti orqanları və Prezidenti tərəfindən həyata keçirilən tədbirlər
- pozitiv və normativ yanaşmaların əlaqələndirilməsi
- ekzogen və endogen amillərin nəzərə alınması
- hüquqi, diplomatik, sosial tədbirlər
- iqtisadi, informasiya, təhsil, təşkilati tədbirlər

218 İqtisadi fəaliyyətin tənzimlənməsini təmin edən hüquqi normaların əsas prinsiplərinə aid deyil:

- İnhisar və haqsız rəqabətdən müdafiə prinsipi
- İqtisadi təsərrüfat subyektlərinin fərqləndirilməsi prinsipi
- İqtisadi təsərrüfat subyektlərinin fəaliyyətinin tənzimlənməsi prinsipi.
- İqtisadi təsərrüfat subyektlərinin bərabərlik prinsipi.
- İqtisadi fəaliyyətdə iqtisadi azadlıq və onun həvəsləndirilməsi prinsipi.

219 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1. Ölkənin sosial iqtisadi inkişafı proqnozlaşdırılaraq təhlil edilir. 2. Dövlət satınalmaları müəyyənləşdirilir. 3. Pul tənzimlənməsi həyata keçirilir. 4. Özəlləşdirmə tətbiq edilərək reallaşdırılır.

- 1,4,2
- 1,2,3,4
- 1,2,3
- 2,3,4
- 1.4

220 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aid deyil:

- Antiinhisar tənzimləmə tədbirləri həyata keçirilir
- İstehsal vasitələrinin yerləşdirilməsi həyata keçirilir
- Ətraf mühitin mühafizəsi təmin edilir.
- Əhalinin sosial təminatını həyata keçirir.
- Dövlətin maliyyə-vergi siyasəti reallaşdırılır.

221 Dövlətin iqtisadiyyatı idarəetmə sənədlərinə nə aid deyil

- proqram
- bəyannamə
- proqnoz
- plan
- maliyyə planı

222 İqtisadi siyasətin bütün formaları üçün vacib olan prinsip 1. İqtisadi siyasət həmişə iki faktorun təsiri ilə formalaşır: daima dəyişkən təsərrüfatçılıq şəraiti və iqtisadi tərəkür səviyyəsi. 2. İqtisadi siyasətin səmərəsi ölkə reallıqlarının nəzərə alınmasından asılıdır. 3. İqtisadi siyasət ölkənin siyasi kursunun müdafiəsinin həlledici vasitəsidir.

- 2.0
- 1,2,3
- 1.3
- 1.2
- 2.3

223 Açıq iqtisadiyyatda makroiqtisadi tənzimlənmənin mühüm problemi:

- idxal və ixracın balanslaşdırılması
- daxili və xarici tarazlıq
- daxili tarazlıq
- dövlət xərclərinin azaldılması
- işsizliyin , inflyasiyanın azaldılması

224 İqtisadiyyatın dövlət bölməsi çoxkomponentli, çoxsəviyyəli və çoxfunksiyalı kompleks olmaqla həlli vacib olan məsələlərin məqsədlərindən, xarakterindən və maliyyələşdirilmə mənbələrindən asılı olaraq neçə əsas bloka ayrılır.

- 6.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

225 Həlli vacib olan məsələlərin məqsədlərindən, xarakterindən və maliyyələşdirilmə mənbələrindən asılı olaraq İqtisadiyyatın dövlət bölməsi aşağıdakı əsas bloka ayrılır: A) sahibkarlıq strukturları B)dövlət büdcəsindən maliyyələşən təşkilatlar və idarələr C) əhalinin, digər hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyəti olmayan torpaqlar, təbii ehtiyatlar

- A,C
- A,B,C
- B,C
- A,B
- C

226 İqtisadiyyatın dövlət setoru qarışıq İqtisadiyyatın vacib hissəsi olmaqla, özündə cəmləşdirir.: A)dövlət təşkilatlar və idarələr kompleksini, B)dövlət müəssisələrini, C)maliyyə, qızıl-valyuta, maddi-təbii ehtiyatlar, D)infrastruktur, sosial-mədəni və digər dövlət əmlakı obyektlərini, E)dövlət və onun subyektlərinin mülkiyyəti formaları

- A,C
- hamısı
- B,C
- A,B,E
- heç biri

227 Dövlət mülkiyyəti aşağıdakı qaydada təsnifatlaşdırıla bilər: A) mülkiyyətin rolunun artırılması dövlət hissəsinin dərəcəsinə görə (səhmlərin dövlət paketinə əsasən): B)sənayeləşmə dərəcəsinə görə: C)istehsal edilən məhsul bazarında iştirak dərəcəsinə görə

- C,B
- A,B,C
- A,B
- A,C
- A

228 Dövlətin rolu, onun mülkiyyətinin idarəedilməsi aşağıdakı vacib səbəblərlə bağlıdır. A)həyat səviyyəsi, sosial müdafiəlilik, sağlamlığın vəziyyəti, intellektual inkişaf, təhlükəsizlik və digər ümumi qəbul edilmiş insani dəyərləri müəyyənləşdirir. B)ölkə ərazisində və onun hüdudlarından kənarında yerləşən bir çox obyektləri əhatə edir. C)təşkilati və hüquqi müxtəlifliyi ilə fərqləndirilir ki, onlar xalq tərffərfatının geniş sahələr spektrini əhatə edir və müxtəlif istiqamətlərdə istifadə üçün nəzərdə tutulur. D) dövlət hüququnun reallaşdırılması qanunverici orqanlar, icra orqanları, məhkəmə qurumları vasitəsilə nail olunur.

- C,B
- A,B,C,D
- A,B,C
- A,B
- A,D

229 Dövlət mülkiyyətinin idarəedilməsi metodları müxtəlif olduğuna görə onların təsnifləşdirilməsi, fikrimizcə idarəetmə obyektinin xüsusiyyətini nəzərə almalıdır və aşağıdakı qaydada reallaşdırılmalıdır: A) inzibati metodlar; B) iqtisadi metodlar; C) qanunverici və normativ – hüquqi metodlar; D) təşkilati metodlar; E) texniki-normativ metodlar.

- A,B
- A,B,C,DE
- A,B,C, D
- A,B,C
- A,D,E

230 Dövlət iqtisadi həyatda aşağıdakı fəaliyyətləri həyata keçirmir:

- Milli gəlirin yenidən bölgüsünü təmin edir (büdcə siyasəti vasitəsilə);
- əhalinin yüksək gəlirliliyinə zəmanət verir
- istehsalın dövlət bölməsini yaradır (dövlət müəssisələri);
- əhalinin həyat keyfiyyətinin və milli təhlükəsizliyin yüksək səviyyəsinin təmin olunması üçün zəruri olan maddi nemətləri daxili və xarici iqtisadi subyektlərdən dövlət sifarişləri vasitəsilə alır;
- valyuta məzənnəsinin dəyişməsinə birbaşa və dolay yollarla nəzarət edir;

231 Dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsait hara daxil olur:

- qızıl-valyuta ehtiyatlarına
- dövlət büdcəsinin gəlir hissəsinə
- dövlət büdcəsinin xərc hissəsinə
- bələdiyyələrin xərclərinə
- prezidentin ehtiyat fonduna

232 praktiki olaraq dövlət bölməsinin müəssisə və təşkilatlarının, onların fəaliyyət effektivliyinin makro və mikro əlamətlərinə görə iki bloka ayrılması zərurəti meydana gəlir. Birinci bloka makro effektivlə işləyən müəssisələr aiddir: 1. dövlət təşkilatları 2. unitar dövlət idarələri 3. istehsal və sosial infrastruktur sahələrində fəaliyyət göstərən təşkilati-hüquqi formalı müəssisələr

- 1.3
- 1,2,3
- 1.2
- 2.3
- 2.0

233 dövlət bölməsinin rolunu və yerini qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən də istifadə olunur; 1. məsrəflərin mütləq miqdarı və onun ümummilli məhsulda faizlərlə payı, 2. məhsul və işlərin keyfiyyət və səmərəliliyi, 3. rəqabətlik qabiliyyəti, 4. rentabellik səviyyəsi,

- 1,2,3
- 1,2,3,4
- 4.0
- 1,3,4
- heç biri

234 İqtisadiyyatında dövlət tərəfindən idarə edilməsi sayəsində aşağıdakı istiqamətlər üzrə real ölçülərin götürülməsinin gücləndirilməsi təmin edilir: 1. iqtisadiyyatın sosial yönümlülüyü; 2. təsərrüfatlarının innovasiya inkişaf yoluna keçirilməsi və strukturlarında işdirilməsi; 3. - prioritet sahələrin əsasən artırılması və inkişafı;

- 2.0
- 1,2,3
- heç biri
- 1.2
- 3.1

235 İqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi sayəsində aşağıdakı istiqamətlər üzrə real ölçülərin götürülməsinin gücləndirilməsi təmin edilir: 1. - prioritet sahələrin əsasən artırılması və inkişafı; 2. - istehsalın və istehlakın, tələb və təkliflərin, gəlir və xərclərin, maddi, əmək, maliyyə və digər ehtiyatların balanslaşdırılması 3. - təsərrüfatçılığın müxtəlif səviyyə və mərhələlərinin maraqlarının qorunması.

- 3.1
- 1,2,3
- heç biri
- 1.2
- 1.0

236 Tənzimləmə prosesində aşağıdakı aspektlər meydana gəlir: A) dövlət təsirin məqsədi formalaşdırılır B) strategiya işlənib hazırlanır C) böyük bir qrup alternativ həllərin içərisindən optimal olanı seçilir

- C
- A,B,C
- B,C
- A,B
- B

237 Bazar iqtisadiyyatı şəraitində iqtisadi siyasətin istiqamətinə bu aid deyil:

- sosial
- potensialist
- antiinflasiya
- əmək bazarında
- konyuktura və struktur

238 Bir çox ölkələrin hüquqi normativ aktlarında dövlətin iqtisadi siyasəti aşağıdakıların məcmusu kimi götürülür. A) hüquqi, diplomatik, sosial tədbirlərin B) iqtisadi, informasiya, təhsil, təşkilati tədbirlərin C) dövlət hakimiyyəti orqanları və Prezidenti tərəfindən həyata keçirilən tədbirlərin

- A
- A,B,C
- B,C
- A,B
- B

239 Ordoliberalizm məktəbinin mövqeyinə görə iqtisadi siyasətin həyata keçirilməsi dövrü aşağıdakılardan ibarət deyildir

- Proqramın həyata keçirilməsi

- Makroiqtisadi planın qəbulu
- Məqsədlərin diaqnozu
- Şəraitin proqnozlaşdırılması
- Fəaliyyət proqramı haqqında qərar qəbulu

240 İqtisadi siyasətin əsas məqsədidir: 1. Qiymətlərdə sabitliyin ələdə edilməsi 2. İqtisadi artıma nail olma 3. Tədiyyə balansının sabitliyi 4. Tam məşğulluğun ələdə olunması

- heç biri
- hamısı
- 1,2,3
- 2,3,4
- 2.4

241 Makroiqtisadi tarazlığa nail olmada dövlətin əsas istifadə etdiyi siyasətlərdir. 1. Pul-kredit 2. Bütçə-vergi 3. Xarici iqtisadi

- 2.3
- 1,2,3
- 1.3
- 1.2
- 2.0

242 İqtisadi siyasətin alətləridir: 1. İnizibati 2. İqtisadi 3. institutsional

- 2.0
- 1,2,3
- 1.3
- 1.2
- 2.3

243 İqtisadi siyasətin aşağıdakı təsnifat növü var: 1. Liberal 2. Mobilizəedici 3. Tənzimləyici

- 2.3
- 1,2,3
- 1.3
- 1.2
- 2.0

244 İqtisadi siyasət modelini yaradarkən aşağıdakı vacib sayılır.

- məqsədlərin diaqnozunun aparılması
- məqsədlərin nisbətindəki tarazlığı saxlamaq
- məqsədlərin seçimində qərar qəbul edən instansiyaların mərkəzləşdirilməsi
- müxtəlif məqsədlərin reallaşması üçün əlavə resursların ayrılması
- məqsədlərin həllində ardıcılığın gözlənilməsi

245 Pozitiv iqtisadi siyasət öyrənir.

- ətraf mühitin qorunmasına nail olmanı
- real şəraitdə dövlət orqanlarının vəziyyətdən çıxış edərək özlərinin ehtiyaclarını öyrənir
- dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini
- tədiyyə balansının saldosunun (ixsal və ixracarasında balansın) sıfır olmasının nail olmanı
- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasının nail olmanı

246 Dövlətin iqtisadi siyasətinin işlənməsi zamanı nəzəri əsas rolunu oynayır.

- dövlət hakimiyyəti orqanları və Prezidenti tərəfindən həyata keçirilən tədbirlər
- pozitiv və normativ yanaşmaların əlaqələndirilməsi
- ekzogen və endogen amillərin nəzərə alınması
- hüquqi, diplomatik, sosial tədbirlər
- iqtisadi, informasiya, təhsil, təşkilati tədbirlər

247 İqtisadi fəaliyyətin tənzimlənməsini təmin edən hüquqi normaların əsas prinsiplərinə aid deyil:

- İnhisar və haqsız rəqabətdən müdafiə prinsipi
- İqtisadi təsərrüfat subyektlərinin fərqləndirilməsi prinsipi
- İqtisadi təsərrüfat subyektlərinin fəaliyyətinin tənzimlənməsi prinsipi.
- İqtisadi təsərrüfat subyektlərinin bərabərlik prinsipi.
- İqtisadi fəaliyyətdə iqtisadi azadlıq və onun həvəsləndirilməsi prinsipi.

248 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1. Ölkənin sosial iqtisadi inkişafı proqnozlaşdırılaraq təhlil edilir. 2. Dövlət satınalmaları müəyyənləşdirilir. 3. Pul tənzimlənməsi həyata keçirilir. 4. Özəlləşdirmə tətbiq edilərək reallaşdırılır.

- 1,4,2
- 1,2,3,4
- 1,2,3
- 2,3,4
- 1.4

249 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aid deyil:

- Antiinhisar tənzimləmə tədbirləri həyata keçirilir
- İstehsal vasitələrinin yerləşdirilməsi həyata keçirilir
- Ətraf mühitin mühafizəsi təmin edilir.
- Əhalinin sosial təminatını həyata keçirir.
- Dövlətin maliyyə-vergi siyasəti reallaşdırılır.

250 Dövlətin iqtisadiyyatı idarəetmə sənədlərinə nə aid deyil

- proqram
- bəyannamə
- proqnoz
- plan
- maliyyə planı

251 İqtisadi siyasətin bütün formaları üçün vacib olan prinsip 1. İqtisadi siyasət həmişə iki faktorun təsiri ilə formalaşır: daima dəyişkən təsərrüfatçılıq şəraiti və iqtisadi tərəkür səviyyəsi. 2. İqtisadi siyasətin səmərəsi ölkə reallıqlarının nəzərə alınmasından asılıdır. 3. İqtisadi siyasət ölkənin siyasi kursunun müdafiəsinin həlledici vasitəsidir.

- 2.0
- 1,2,3
- 1.3
- 1.2
- 2.3

252 Açıq iqtisadiyyatda makroiqtisadi tənzimlənmənin mühüm problemi:

- idxal və ixracın balanslaşdırılması
- daxili və xarici tarazlıq
- daxili tarazlıq
- dövlət xərclərinin azaldılması
- işsizliyin , inflyasiyanın azaldılması

253 İqtisadiyyatın dövlət bölməsi çoxkomponentli, çoxsəviyyəli və çoxfunksiyalı kompleks olmaqla həlli vacib olan məsələlərin məqsədlərindən, xarakterindən və maliyyələşdirilmə mənbələrindən asılı olaraq neçə əsas bloka ayrılır.

- 6.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

254 Həlli vacib olan məsələlərin məqsədlərindən, xarakterindən və maliyyələşdirilmə mənbələrindən asılı olaraq İqtisadiyyatın dövlət bölməsi aşağıdakı əsas bloka ayrılır: A) sahibkarlıq strukturları B)dövlət büdcəsindən maliyyələşən təşkilatlar və idarələr C) əhalinin, digər hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyəti olmayan torpaqlar, təbii ehtiyatlar

- A,C
- A,B,C
- B,C
- A,B
- C

255 İqtisadiyyatın dövlət setoru qarışıq İqtisadiyyatın vacib hissəsi olmaqla, özündə cəmləşdirir.: A)dövlət təşkilatlar və idarələr kompleksini, B)dövlət müəssisələrini, C)maliyyə, qızıl-valyuta, maddi-təbii ehtiyatlar, D)infrastruktur, sosial-mədəni və digər dövlət əmlakı obyektlərini, E)dövlət və onun subyektlərinin mülkiyyəti formaları

- A,C
- hamısı
- B,C
- A,B,E
- heç biri

256 Dövlət mülkiyyəti aşağıdakı qaydada təsnifatlaşdırıla bilər: A) mülkiyyətin rolunun artırılması dövlət hissəsinin dərəcəsinə görə (səhmlərin dövlət paketinə əsasən): B)sənayeləşmə dərəcəsinə görə: C)istehsal edilən məhsul bazarında iştirak dərəcəsinə görə

- C,B
- A,B,C
- A,B
- A,C
- A

257 Dövlətin rolu, onun mülkiyyətinin idarəedilməsi aşağıdakı vacib səbəblərlə bağlıdır. A)həyat səviyyəsi, sosial müdafiəlilik, sağlamlığın vəziyyəti, intellektual inkişaf, təhlükəsizlik və digər ümumi qəbul edilmiş insani dəyərləri müəyyənləşdirir. B)ölkə ərazisində və onun hüdudlarından kənarında yerləşən bir çox obyektləri əhatə edir. C)təşkilati və hüquqi müxtəlifliyi ilə fərqləndirilir ki, onlar xalq tərffərfatının geniş sahələr spektrini əhatə edir və müxtəlif istiqamətlərdə istifadə üçün nəzərdə tutulur. D) dövlət hüququnun reallaşdırılması qanunverici orqanlar, icra orqanları, məhkəmə qurumları vasitəsilə nail olunur.

- C,B
- A,B,C,D
- A,B,C
- A,B
- A,D

258 Dövlət mülkiyyətinin idarəedilməsi metodları müxtəlif olduğuna görə onların təsnifləşdirilməsi, fikrimizcə idarəetmə obyektinin xüsusiyyətini nəzərə almalıdır və aşağıdakı qaydada reallaşdırılmalıdır: A) inzibati metodlar; B) iqtisadi metodlar; C) qanunverici və normativ – hüquqi metodlar; D) təşkilati metodlar; E) texniki-normativ metodlar.

- A,B
- A,B,C,DE
- A,B,C, D
- A,B,C
- A,D,E

259 Dövlət iqtisadi həyatda aşağıdakı fəaliyyətləri həyata keçirmir:

- Milli gəlirin yenidən bölgüsünü təmin edir (büdcə siyasəti vasitəsilə);
- əhalinin yüksək gəlirliliyinə zəmanət verir
- istehsalın dövlət bölməsini yaradır (dövlət müəssisələri);
- əhalinin həyat keyfiyyətinin və milli təhlükəsizliyin yüksək səviyyəsinin təmin olunması üçün zəruri olan maddi nemətləri daxili və xarici iqtisadi subyektlərdən dövlət sifarişləri vasitəsilə alır;
- valyuta məzənnəsinin dəyişməsinə birbaşa və dolaylı yollarla nəzarət edir;

260 Dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsait hara daxil olur:

- qızıl-valyuta ehtiyatlarına
- dövlət büdcəsinin gəlir hissəsinə
- dövlət büdcəsinin xərc hissəsinə
- bələdiyyələrin xərclərinə
- prezidentin ehtiyat fonduna

261 praktiki olaraq dövlət bölməsinin müəssisə və təşkilatlarının, onların fəaliyyət effektivliyinin makro və mikro əlamətlərinə görə iki bloka ayrılması zərurəti meydana gəlir. Birinci bloka makro effektivlə işləyən müəssisələr aiddir: 1. dövlət təşkilatları 2. unitar dövlət idarələri 3. istehsal və sosial infrastruktur sahələrində fəaliyyət göstərən təşkilati-hüquqi formalı müəssisələr

- 1.3
- 1,2,3
- 1.2
- 2.3
- 2.0

262 dövlət bölməsinin rolunu və yerini qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən də istifadə olunur; 1. məsrəflərin mütləq miqdarı və onun ümummilli məhsulda faizlərlə payı, 2. məhsul və işlərin keyfiyyət və səmərəliliyi, 3. rəqabətlik qabiliyyəti, 4. rentabellik səviyyəsi,

- 1,2,3
- 1,2,3,4
- 4.0
- 1,3,4
- heç biri

263 İqtisadiyyatındövləttərəfindəidarə edilməsisayəsində aşağıdakı istiqamətlər üzrə real ölçüləringötürülməsiningücləndirilməsitəmin edilir: 1. iqtisadiyyatın sosialyönümlülüyü; 2. təsərrüfatlarıninnovasiyainkişafyolunakeçirilməsvə strukturlarındəyişdirilməsi; 3. - prioritet sahələrin əsasən artırılması və inkişafı;

- 2.0
- 1,2,3
- heç biri
- 1.2
- 3.1

264 İqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi sayəsində aşağıdakı istiqamətlər üzrə real ölçülərin götürülməsinin gücləndirilməsi təmin edilir: 1. - prioritet sahələrin əsasən artırılması və inkişafı; 2. - istehsalın və istehlakın, tələb və təkliflərin, gəlir və xərclərin, maddi, əmək, maliyyə və digər ehtiyatların balanslaşdırılması 3. - təsərrüfatçılığın müxtəlif səviyyə və mənzillərinin maraqlarının qorunması.

- 3.1
- 1,2,3
- heç biri
- 1.2
- 1.0

265 ÜDM-də dövlət xərclərinin cəkisini ərs etdirən göstəricisinin çatışmayan cəhəti:

- səhmlərin dövlət paketinin idarəedilməsindən əldə olunan gəlirləri özündə ehtiva edir
- resursların yenidən bölgüsü prosesini ərs etdirən transfertləri özündə ehtiva edir
- resursların yenidən bölgüsü prosesini təşkil edir
- ictimai sərvətlərin istehsalının təmin edilməsi üçün tələb olunan xərcləri əks etdirir
- dövlət mülkiyyəti olan müəssisələrdə cari əməliyyat xərclərini əks etdirir

266 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlət bölməsinin vəzifələrinə aiddir: 1. Elmi texniki tərəqqinin nailiyyətlərinin tətbiqi həyata keçirilir. 2. Ətraf mühitin mühafizəsi təmin edilir. 3. Bütün proseslərin hüquqi bazası yaradılaraq təkmilləşdirilir.

- 1.3
- 1,2,3
- 2.0
- 1.2
- 3.0

267 Hansı sahələrdə dövlət bölməsinə daxil deyil

- Neft sənaye
- İctimai iaşə
- Təhsil
- Səhiyyə
- Hərbi-sənaye

268 Dövlət bölməsinə verilən sifarişlərinin reallaşması prinsiplərinə aid deyil:

- sifarişlər müqavilə əsasında yerinə yetirilir
- sifarişlər müddətsizdir
- sifarişçi kimi dövlət çıxış edir
- sifarişin tərkibi dövlət tələblərindən asılıdır

sifarişin həcmi məhduddur

269 Dövlətin idarəetmə funksiyasının bir hissəsi hansı baxımdan təyin olunur?

- likvidlik
- məhsuldarlıq
- rentabellik
- gəlirlilik
- reqlamentləşdirmə

270 İdarəetmənin normativ funksiyasına hansı fondların formalaşması yolu ilə nail olunur?

- normativ
- institusional
- funksional
- mərkəzləşdirilmiş
- qeyri-mərkəzləşdirilmiş

271 Sifarişlərin bu növü yoxdur:

- maddi ehtiyat fonduna təchizat üzrə
- ümumi
- hərbi
- elmi tədqiqat işlərinə
- podrat işlərinə

272 Dövlət sifarişlərinin formalaşması və reallaşması prinsiplərinə aid deyil:

- sifarişlər müqavilə əsasında yerinə yetirilir
- sifarişlər maliyyələşdirilmir
- sifarişçi kimi lazımı maliyyə və digər ehtiyatlara malik olan, öz icra orqanlarına müəyyən hüquqları verən dövlət çıxış edir
- sifarişin tərkibi ümumdövlət tələblərinin strukturundan asılıdır
- sifarişin həcmi ölkə büdcəsinin fondunun vəsaitlərinin ölçüsü ilə məhdudlaşdırılır

273 İqtisadi konyunktura nədir :

- tarazlıq vəziyyətidir
- müəyyəndövrə ölkəninregionunun, əmtəə bazarınınvəziyyətinixarakterizə edən əlamətlərməcmusudur
- bazarın vəziyyətidir
- artım tempidir
- iqtisadi göstəricidir

274 Sifarişlərin prinsipləri deyil:

- tender zamanı hesabatların olması
- məqsədyönlülük
- rəqabət qabiliyyətlilik
- qənaətlilik
- səmərəlilik

275 Ödəniş formasına görə hansı kontraktlar var:

- valyuta və əmtəə
- pul və əmtəə
- pul

- əmtəə
- valyuta

276 Kontraktla müqavilənin fərqli cəhəti:

- Müqavilə müəyyənişingörülməsi üçün 10 il müddətinə, kontrakt ənazı 5 ilə bağlanır
- Müqavilə müəyyənişingörülməsi üçün 3 il müddətinə, kontrakt ənazı 5 ilə bağlanır və müqavilə yazılı və şifahi ,kontraktisə yalnız yazılı şəkildə olur
- Müqavilə müəyyənişingörülməsi üçün 1 il müddətinə, kontrakt ənazı 5 ilə bağlanır
- Müqavilə müəyyənişingörülməsi üçün 5 il müddətinə, kontrakt ənazı 10 ilə bağlanır
- Müqavilə müəyyənişingörülməsi üçün 5 il müddətinə, kontrakt ənazı 3 ilə bağlanır

277 Dövlət sifarişi əks etdirir:

- məhsul və xidmətlərə tələbatları
- məhsul və xidmətlərə ən mühüm tələbatları, kompleks proqram tapşırıqlarını
- məhsul tələbatlarını,
- kompleks proqram tapşırıqlarını
- xidmətlərə ən mühüm tələbatları,

278 Dövlət sifarişi təmin olunmalı deyil:

- tikinti təşkilatlarının istehsal gücləri ilə
- bütün xırda vəsaitlərin tədarükü ilə
- maddi və maliyyə ehtiyatları ilə
- maddi ehtiyatları ilə
- maliyyə ehtiyatları ilə

279 Dövlət sifarişi:

- müəyyənlənmiş həcmdəniyuxarı məcburi qaydada tədbiq edilir
- yerinə yetirilməsinə məcburidir və müqavilə əsasında həyata keçirilir
- yerinə yetirilməsinə məsləhət xarakterində şıyır
- yerinə yetirilməsinə məcburidir və ödənilmir
- könüllü yerinə yetirilir və maliyyələşdirilmir

280 Təsnifləşdirmə prinsiplərinə görə kontraktlara aşağıdakı növə bölünürlər:

- daimi
- A,B,C
- birdəfəlik
- dövrü
- qarışıq formada ödənişli

281 Proqnozların dəqiq olması qəbul ediləcək qərarların düzgünlüyünün əsaslandırılmasının əsas amilidir, bu hansı prinsipə uyğundur?

- variantlılıq
- yoxlanılma
- dəqiqlik
- daimilik
- gəlirlilik

282 Dövlət sifarişi:

- müəyyənlənmiş həcmdəniyuxarı məcburi qaydada tədbiq edilir

- yerinə yetirilməsiməcburidir, müqavilə əsasında həyata keçirilir
- yerinə yetirilməsiməsləhət xarakterindədir
- yerinə yetirilməsiməcburidir və ödənilmişdir
- könüllü yerinə yetirilir və maliyyələşdirilmişdir

283 XX əsrin 80-ci illərində Rusiya məhsulları rəqabətqabiliyyətliliyə...

- malik ola bilməz
- malik deyildi
- malik idi
- qismən nail olmuşdu
- tamamilə bazara çıxarılmır bu məhsullar

284 iqtisadi sistemin, cəmiyyəti tələbatını daha yaxşı ödəməyə imkan verən haldır:

- iqtisadi tənzimləmə
- iqtisadi transformasiya
- iqtisadi əlamətlər vasitəsilə tənzimləmə
- vergi sisteminin dolaylı olması
- iqtisadi davamlılıq

285 Bütün parametrlər üzrə proqnozların işlənilib-hazırlanmasında proqnozlaşdırma zamanı hansı mərhələlərə əməl olunur? 1. proqnoz kəsepsiyası 2. proqnoz təhlili 3. proqnoz yoxlaması 4. proqnoz işləməsi 5. proqnoz diaqnozu

- 1,3,5
- 2,4
- 2,3,4
- 1,3
- 3,4,5

286 Göstərilən nəticələrin diskretliyindən asılı olaraq proqnozlara aid edilir: 1. nöqtəvi 2. operativ 3. qisməddətli 4. sistemli 5. kəmiyyət

- 2,3,4
- 1,2
- 1,2,3
- 4,5
- 3,4

287 Yerli vergilərə daxil edilmir?

- Ticarət vergisi
- Mənzil kirayəsi
- İnzibati cərimələr
- Nəqliyyat vergisi
- Reklam vergisi

288 Əmlak görə vergilərə daxil edilmir?

- Fiziki şəxslərin əmlak vergisi
- nəqliyyat vergisi
- Varislikdən vergi
- Bağışlamadan vergi
- Müəssisələrin əmlak vergisi

289 Bütçə kəsirində (profisitdə) artıq vəsait hara yönəldilə bilməz:

- ehtiyat fonduna
- məmurların əmək haqlarına
- gələn ilin bütçə gəlirinə
- investisiya kimi iqtisadiyyata
- dövlət borcunun ödənilməsinə

290 Verginin funksiyalarına aid deyil:

- tənzimləmə
- idarəetmə
- fiskal
- sosial
- nəzarət

291 Verginin funksiyası :

- Gəlirlərin yenidən bölgüsünə səbəb olur
- Bütün yuxarıda qeyd olunanlara səbəb olur
- firmaların və ev təsərrüfatının himayəsində olan vəsaitlərin həcmnin azalmasına səbəb olur
- dövlətin himayəsində olan vəsaitlərin həcmnin artmasına səbəb olur
- dövlət xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin həcmnin artmasına səbəb olur

292 Fiskal siyasətin məqsədidir:

- hamısı
- ictimai tələbatın ödənilməsi
- böhranların qabaqcadan məlumatlandırılması
- iqtisadi artımın təmin edilməsi
- məcmu tələb və təklifin balanslaşdırılması

293 Bütçə strategiyasında nəzərə almaq zəruridir:

- idxal-ixrac gömrük tənzimləməsini
- hər birini
- daxili sosial problemləri, iqtisadi artım və ictimai təhlükəsizliyi,
- iqtisadiyyatın prioritet sahələrinin inkişafını
- vergi sisteminin təkmil olmasını

294 Bütçə sisteminin funksiyalarına aiddir:

- maliyyə resurslarının yenidən bölgüsü
- hər biri
- maliyyə resurslarının akkumlyasiyası
- sosial-iqtisadi proseslərin tənzimlənməsi
- investisiyalaşdırma

295 Bütçə sisteminin funksiyalarına aid deyildir:

- sosial-iqtisadi proseslərin tənzimlənməsi
- məcburi ehtiyat normasının təyini
- sosial müdafiə
- sahibkarlığı stimullaşdırma
- maliyyə resurslarının akkumlyasiyası

296 Fiskal siyasətin əsas alətlərinə aiddir:

- hamısı
- vergi və dövlət xərcləri
- uçot dərəcəsi
- açıq bazarda əməliyyatlar
- məcburi ehtiyat normasının dəyişdirilməsi

297 Bütçə gəlirlərinin əsas mənbələrinə aiddir:

- hamısı
- vergilər
- əsas fəaliyyətdən mənfəət
- bank kreditləri
- səhmlər

298 Dövlət büdcəsinin tərtibi mərhələsi hansı orqanın qərarı ilə başlanır:

- Maliyyə Nazirliyinin qərarı
- Nazirlər Kabinetinin qərarı
- Milli Məclisin qərarı
- İqtisadi İnkişaf Nazirliyinin qərarı
- Vergi Nazirliyinin qərarı

299 Dövlət büdcəsinin təsdiqi hansı tarixdən gec olmamalıdır

- 25 avqust
- 20 dekabr
- 1 yanvar
- 15 aprel
- 1 fevral

300 Dövlət büdcəsinin təsdiq edilən göstəricilərinə aid deyil:

- transfertlər
- müəssisələrin mənfəəti
- vergi dərəcələri
- ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü
- qrantlar

301 Dövlət büdcəsinin tərtibi mərhələsi hansı orqan iştirak etmir:

- Maliyyə Nazirliyi
- Ədliyyə Nazirliyi
- Nazirlər Kabineti
- İqtisadi İnkişaf Nazirliyi
- Vergi Nazirliyi

302 Dövlət büdcəsinin layihəsini hazırlayarkən İqtisadi İnkişaf Nazirliyi hansı proqnozu tərtib etmir:

- dövlət və qeyri-dövlət sektorunun proqnozu
- vergi məbləğinin proqnozu
- ÜDM proqnozunu
- investiyaların proqnozu
- real artımın proqnozu

303 Dövlət büdcəsinin layihəsinin hazırlayarkən Vergi Nazirliyi hansı məlumatı təqdim etmir:

- cari ildə gözlənilən büdcə gəlirinin qalığı
- tədiyyə balansının qalığı
- keçən il əldə edilmiş büdcə gəlirinin məbləği
- cari ildə gözlənilən büdcə gəlirinin məbləği
- keçən ildə faktiki büdcə gəlirinin qalığı

304 Vergi qanunvericiliyinin pozumasına görə məsuliyyətə cəlb edilmə aşağıdakı hallarda baş vermir:

- qeyri-legal fəaliyyətlə məşğul olduqda
- vergi sahəsində kreditdən istifadə etdikdə
- vergi sahəsində pozuntulara yol verdikdə
- dövlətin təsir tədbirlərini yerinə yetirmədikdə
- hüquqi normativ aktlar pozulduğu şəraitdə

305 Vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyət subyekti kimi hansı çıxış etmir:

- vergi orqanları
- müəssisənin menecerləri
- vergi ödəyiciləri
- vergi müfəttişləri
- vergi köçürmələri ilə məşğul olan banklar

306 Dövlət büdcəsinin defisiti hansı hallarda yaranır?

- dövlətin öhdəlikləri onun aktivlərini üstələyir
- dövlət xərclərinin məbləği vergi daxilolmalarının məbləğini üstələyir
- dövlətin aktivlərinin məbləği onun öhdəliklərinin ölçülərini üstələyir
- dövlətin xərcləri azalır
- vergi daxilolmalarının məbləği azalır

307 Dövlət borcu zamanı real problemlərdən biri:

- dövlətin heç bir öhdəliyi olmur
- milli məhsulun bir hissəsi xaricə gedir
- gəlirlərdə qeyri-bərabərlik azalır
- istehsalın səmərəliliyinin yüksəldilməsi stimulları artır
- istifadədə olan gəlirin bütün səviyyələrində yığımin xasusi çəkisi artır

308 büdcə strategiyasının təkmilləşməsi tədbirlərinə aiddir: 1. Büdcə gəlirlərinin toplanması əsasında dövlətin sosial sferada, elm və təhsil sahəsində əsas öhdəliklərinin normativlərə uyğun yerinə yetirilməsi. 2. Büdcə vəsaitlərinin iqtisadi artım üçün şəraitin yaradılmasına və məcmu ictimai tələbin stimullaşdırılmasına yönəldilməsi. 3. Maliyyələşdirmənin proqram – məqsəd metoduna keçilməsi.

- 1.2
- 1,2,3
- 2.0
- 1.3
- 3.0

309 Büdcənin iqtisadiyyatda reallaşdırılan sıra funksiyaları : 1. Dövlət və cəmiyyətin ehtiyacları üçün maliyyə vəsaitlərinin akkumulyasiyası və mərkəzləşdirilməsi. 2. Sosial-iqtisadi proseslərin tənzimlənməsi. 3. Investisiya funksiyası. 4. Maliyyə vəsaitlərinin yenidən bölgüsü (ərazi-regional, sahələrarası, sosial)

- 1,2,3
- 1,2,3,4
- 2.0
- 1,3,4
- heç biri

310 Bütçənin iqtisadiyyatda reallaşdırılan sıra funksiyaları : 1. Sosial müdafiə funksiyası 2. Sahibkarlıq fəaliyyətinin stimullaşdırılması (kapital yığıcı) 3. Dövlətin və onunla qarşılıqlı əlaqədə olan strukturların maliyyə gəlirləri və xərcləri üzərində nəzarət.

- 1.2
- 1,2,3
- heç biri
- 1.3
- 3.0

311 Bütçəilkın baza kateqoriya kimi nəzərdən keçirilməlidir1. .vergi siyasətinin, 2. maliyyə qanunvericiliyinin, 3. bütçələrarası münasibətlər mexanizminin, 4. sosial və investisiya siyasətinin

- 1,2,3
- 1,2,3,4
- 2.0
- 1,3,4
- heç biri

312 Tsiklik əsasda balanslaşdırılmış dövlət bütçəsi hansının nəticəsidir?

- iqtisadi enmə dövründə həm vergilərin, həm də dövlət xərclərinin azalmasına
- iqtisadi enmə dövründə vergilərin azalması və dövlət xərclərinin artmasına
- iqtisadi enmə dövründə vergilərin artması və dövlət xərclərinin azalmasına
- inflyasiyanın yüksəlməsi dövründə vergilərin azalması və dövlət xərclərinin artmasına

313 Əgər dövlət hər il balanslaşdırılmış bütçəyə nail olarsa, onda bu bütçə:

- məcmu tələbi stimullaşdırır
- iqtisadi tsikllər çərçivəsində dəyişmələri artırır
- iqtisadi tsikllər çərçivəsində dəyişmələri azaldır
- istehsalın həcmi və məşğulluğun səviyyəsinə heç bir təsir göstərməz
- inflyasiyanın azalmasına şərait yaradır

314 Tam məşğulluq şəraitində iqtisadiyyat taraz vəziyyətdədir Dövlət satınalmaları 10 mlrd. manat artırmaq niyyətindədir.Eyni zamanda vergiləri yüksəltmək, lakin inflyasiyaya yol vermək, yəni taraz ÜDM əvvəlki səviyyədə.

- əksinə aşağı düşərək azalar
- Vergilərin artması nə qədər olar?
- 10 mlrd. manat
- 11 mlrd.manatdan az
- artmaz

315 iqtisadiyyatında bütçə-vergi mexanizmləri aşağıdakı blokları əhatə etmir:

- razılaşıdırılmış maliyyə proqramlarının reallaşdırılması
- bütçə və bütçədənkənar fondların formalaşdırılması və istifadəsi.
- qüvvədə olan vergi qanunvericiliyinə hər il dəyişikliklərin edilməsi

- pul və kredit siyasətlərinin parametrlərinin maliyyə parametrləri ilə qarşılıqlı əlaqədə tənzimlənməməsi
- iqtisadi və maliyyə siyasətinin ümumi kursunun müəyyən edilməsi

316 Tam məşğulluq şəraitində iri büdcə defisiti səbəb olur:

- real faiz dərəcəsinin azalmasına
- real faiz dərəcəsinin artmasına
- ixracın idxalı üstələməsinə
- milli valyutanın beynəlxalq əhəmiyyətinin (qiymətliliyinin) azalmasına
- məsrəflərin artması ilə şərtlənən inflyasiyaya

317 büdcə strategiyasının təkmilləşməsi aşağıdakı tədbirlər əsasında aparılır.

- büdcə xərclərinin miqdarını hər bir büdcə xidməti növünün normativləri əsasında müəyyən edilməsi
- ümumi büdcənin ərazi vahidləri üzrə nisbətlərinin tənzimlənməməsi
- daxili sosial problemlərə, iqtisadi artım və ölkənin təhlükəsizliyinin təmin edilməsi
- büdcə prosesinin prioritetlərə istiqamətləndirilməsinin təmin edilməsi.
- büdcə sisteminin hər bir səviyyəsinin funksional səlahiyyətlərinin dəqiqləşdirilməsi

318 Pul –kredit tənzimləmə metodlarına aid deyil

- valyuta məzənnəsinin dəyişməsi
- müavinətlər
- uçot dərəcəsi
- pul emissiyası
- məcburi ehtiyat norması

319 Pul-kredit siyasətinin alətinə aid

- devalvasiya
- dövlət xərcləri
- açıq bazarda əməliyyatlar
- uçot dərəcəsi
- milli valyuta məzənnəsinin tənzimlənməsi

320 Pul-kredit siyasətinin vasitəsi deyildir:

- subsidiya
- royalti
- diskont
- devalvasiya
- revalvasiya

321 Kredit tənzimləmə metodlarına aid deyil:

- valyuta məzənnəsinin dəyişməsi
- sekvestr
- uçot dərəcəsi
- pul emissiyası
- məcburi ehtiyat norması

322 İqtisadiyyatın monetar tənzimlənməsini təklif edən:

- Q.Müzdal
- M.Fridmen
- C.Qelbreyt

- F.Petti
- Y.Tinbergen

323 Valyuta siyasətinin metodudur:

- diversifikasiya
- hamısı
- diskont
- deviz
- intervensiya

324 Pul-kredit siyasətinin başlıca istiqamətlərinə aid deyil:

- həyata keçirilən pul-kredit siyasətinə uyğun olaraq bank işinin təkmilləşdirilməsi tədbirləri
- fiskal tənzimləmə tədbirləri
- qarşıdakı il üçün pul-kredit siyasətinin məqsəd və vəzifələrinin və bunlara nail olmaq yollarının müəyyənləşdirilməsi;
- inflyasiyanın proqnozlaşdırılan səviyyəsinə nail olmaq üçün pul kütləsi həcmnin və strukturunun tənzimlənməsi;
- daxili aktivlərin və ehtiyat pulun maksimum və xarici ehtiyatlarının minimum səviyyəsinin təmin olunması tədbirləri; ölkənin tədiyə qabiliyyətinin sabitliyi və valyuta bazarının tənzimlənməsi üçün valyuta ehtiyatlarının zəruri səviyyəsinin maliyyələşdirilməsi;

325 Mərkəzi bankın funksiyasına daxil deyil:

- hesablaşma sisteminin sabit işləməsi üçün şərait yaratmaq
- büdcə-vergi siyasətini həyata keçirmək
- pul-kredit siyasətini həyata keçirmək
- valyuta siyasətini həyata keçirmək
- qiymətli kağızlar bazarında əməliyyatlar aparmaq

326 Mərkəzi Bank həyata keçirmir:

- pul emissiyasını
- vergi dərəcələrinin təyini
- valyuta məzənnəsinin təyini
- uçot dərəcəsinin təyini
- məcburi ehtiyat normasını

327 Mərkəzi Bank pul-kredit siyasətinin əsas istiqamətlərini hazırlayıb kimə təqdim edir:

- Ümumdünya Ticarət Təşkilatına
- Azərbaycan Respublikası Prezidentinə
- Nazirlər Kabinetinə
- Milli Məclisə
- Beynəlxalq Valyuta Fonduna

328 Pul-kredit siyasətinin əsas metodu deyil:

- uçot dərəcəsinin təyini
- sürətli amortizasiya ayırmalarının təyini
- mərkəzləşdirilmiş kreditlərin verilməsi
- bank əməliyyatlarının məhdudlaşdırılması
- məcburi ehtiyat normalarının idarə olunması

329 Valyuta məhdudiyyətləri valyuta siyasətinin bir növü kimi aşağıdakı məqsədləri güdür: 1. tədiyə

balansının tarazlaşdırılması; 2. valyuta məzənnəsinin saxlanması; 3. cari strateji məsələlərin həlli üçün valyuta dəyərlərinin dövlətin əlində cəmləşməsinə.

- 1.2
- 1,2,3
- heç biri
- 2.0
- 3.0

330 Valyuta tənzimlənməsi dedikdə başa düşülür.

- dövlət hakimiyyət orqanlarının valyuta və maliyyə hesablarına nəzarəti
- dövlət hakimiyyət orqanlarının valyuta və maliyyə bazarlarına müdaxilə dərəcəsi
- dövlət hakimiyyət orqanlarının valyuta və maliyyə bazarlarına təsir etməməsi
- dövlət hakimiyyət orqanlarının maliyyə bazarlarında hərəkəti
- dövlət hakimiyyət orqanlarının valyuta və maliyyə bazarlarına əlavə şərtlərin qoyulması

331 Hökumət milli hesabların formalaşdırılması metodikası ilə əldə olunmuş statistik rəqəmlərə əsasən iqtisadiyyatın səviyyələrində dövlətin öhdəliklərinə, yəni pula tələblərinin təmin edilməsinə istiqamətlənmiş siyasəti işləyib hazırlayır. 1. makro-, 2. mikro-, 3. mini- 4. maxi-

- heç biri
- 1,2,3
- 1,2,3,4
- 4.0
- 1,3,4

332 Banklara nəzarətin hansı növü var:

- birölçülü və çoxölçülü
- daxili və xarici
- interval və nöqtəvi
- iqtisadi və inzibati
- müddətli və müddətsiz

333 Bankın ali idarəetmə orqanı hansıdır:

- Milli Bankın ekspert komitəsi
- Səhmdarların ümumi yığıncağı
- Bankın Müşahidə Şurası
- Bankın İdarə heyəti
- Bankın Audit Komissiyası

334 pul – kredit siyasəti:

- dövlət xərclərini ödəyən siyasətdir
- dövriyyədə olan pulun miqdarınatəsirgöstərənhökumətsiyasətidir.
- dövriyyədə olan pulun miqdarını və büdcə xərclərini təyin edən siyasətdir
- dövriyyədə və gizli iqtisadiyyatda olan pulun miqdarınatəsirgöstərənvəsətidir.
- qeyri-rəsmi iqtisadi fəaliyyətin formalaşmasına kömək edən siyasətdir

335 pul-kredit siyasətində keynsçiliyin əsas nəzəri bərabəliyi:

- $M = P * Q$
- $ÜDM = C + I + G + NX$

- $M \cdot V = P \cdot Q$
- $M = (P \cdot Q) / V$
- $\text{ÜDM} = C + I + G$

336 Fridmenin pul qaydası:

- $M = P \cdot Q$
- $dM = dR + dU$
- $M = (P \cdot Q) / V$
- $\text{ÜDM} = C + I + G + NX$
- $\text{ÜDM} = C + I + G$

337 Hansını Mərkəzi Bank təsdiq etmir:

- qiymətli kağızların alınması həddi
- əhalidən əmanətlərin qəbulu həddi
- uçot dərəcəsi
- məcburi ehtiyat norması
- nizamnamə kapitalı

338 Ümumi pul kütləsi hər dəfə artır:

- kommərsiya bankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması yolu ilə cari hesablar üzrə öz öhdəliklərini azaltdıqda
- kommərsiya bankları əhaliyə verilən ssudaların həcmi artırıldıqda
- kommərsiya bankları öz qoyuluşlarını mərkəzi bankda artırıdıda
- kommərsiya bankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması yolu ilə cari hesablar üzrə öz öhdəliklərini artırıdıda
- kommərsiya bankları öz qoyuluşlarının bir hissəsini mərkəzi bankdan götürdükdə

339 Faiz dərəcəsinin səviyyəsindəki dəyişmə ən çox aşağıdakı ÜDM – in hansı elementlərinin ölçülərinə təsir edir

- idxal
- investisiyalar
- istehlak xərcləri
- dövlət xərcləri
- ixrac

340 Valyuta məhdudiyyətinin qaydaları deyildir:

- valyuta hesablarının tam və ya qismən blokrovkası
- valyuta dövriyyəsinin məhdudlaşdırılmaması
- valyuta əməliyyatlarının mərkəzi və müvəkil banklarda aparılması
- valyuta əməliyyatlarının lisenziyalaşdırılması,
- valyuta nəzarəti orqanlarının ilkin razılığının olmasının tələb edilməsi,

341 Maliyyə-kredit təşkilatları arasında rəqabəti məhdudlaşdıran hala aid deyil:

- subyektlərin bank krediti alma şərtlərinin sərtləşdirilməsi
- subyektlərin bank krediti almasında bərabərlik
- maliyyə ehtiyatlarının surətinin azaldılması
- maliyyə ehtiyatlarının çevikliyinə məhdudlaşdırılması
- subyektlərin bank krediti almasına maneəçilik

342 Bankaların lisenziyasının alınma səbəblərinə aid deyil:

- aylıq hesabatların məlumatları təhrif edildikdə
- aylıq hesabatlar son iki ayda təqdim edilmədikdə
- bank maliyyə ehtiyatını gizlədikdə
- bank müflis elan olunduqda
- lisenziya qaydalarından əlavə işlər gördükdə

343 bankın filialının açılması

- riskli əməliyyatlar üzrə ehtiyat fondunun miqdarı təmin edilmədikdə
- nizamnamə kapitalının minimum miqdarı təmin edilmədikdə
- məcburi ehtiyat normasının miqdarı təmin edilmədikdə
- qiymətli kağızların alınması miqdarı təmin edilmədikdə
- mərkəzləşdirilmiş kreditlərin verilməsi miqdarı təmin edilmədikdə

344 Bankların fəaliyyətinə nə aid deyil:

- kredit faizlərinin hesablanması
- dividendlərdən vergilərin tutulması
- Bankların fəaliyyətinə nə aid deyil:
- kreditlərin verilməsi
- qiymətli kağızlar bazarında peşəkar fəaliyyət

345 Xarici bankın yerli filialı açıldıqda hansı normativlər tələb olunmur:

- likvidlik göstəricilərinin olması
- valyuta mübadiləsi məntəqələrinin olması
- Xarici bankın yerli filialı açıldıqda hansı normativlər tələb olunmur:
- lisenziyanın alınması
- iqtisadi göstəricilərin uyğunluğu

346 Məcburi ehtiyat norması:

- tətbiqi əhəmiyyətli məhdud hallarda mümkündür
- pul kütləsinin məhdudlaşdırılması vasitəsi kəmərləşdirilir
- pul qoyuluşlarının ıngır gətürülməsindən müdafiə vasitəsi kəmərləşdirilir
- əhalinin tələbatının ödənilməsi üçün zəruri olan pul kütləsinin orta ölçüsünü təşkil edir
- əhalinin tələbatının ödənilməsi üçün zəruri olan pul kütləsinin orta ölçüsünü təşkil edir

347 Ümumi pul kütləsinin hər dəfə artır:

- komməriyabankları öz qoyuluşlarının bir hissəsini mərkəzi bankda götürdükdə
- komməriyabankları əhaliyə verilən suda lərin həcmini artırırdıqda
- komməriyabankları öz qoyuluşlarını mərkəzi bankda artırırdıqda
- komməriyabankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması yolu ilə cari hesablar üzrə öz öhdəliklərini artırırdıqda
- komməriyabankları öz qoyuluşlarının bir hissəsini mərkəzi bankda götürdükdə

348 Əgər məcburi ehtiyat norması 100%-dirsə, onda pul multiplikatoru:

- 1.0
- 1.0
- 0.0
- 10.0
- 100.0

349 Əgər Mərkəzi Bank uçot dərəcəsini artırarsa, onda bu tədbir pul siyasətinin digər tədbirləri kimi

ilk növbədə yönəlir

- inflyasiyanın azalmasına
- kommersiya banklarının ehtiyalarının ümumi ölçüsünün azalmasına
- əhalinin əmanətlərinin (yığıminin) ölçüsünün artmasının stimullaşdırılmasına
- mərkəzi bank tərəfindən kommersiya banklarına verilən ssudalarının həcmnin artmasına
- kommersiya banklarının ehtiyatlarının ümumi həcmnin artmasına

350 Əgər Mərkəzi Bank əhalidən çox sayda qiymətli kağız alarsa, onda:

- mərkəzi bankın uçot dərəcəsi və ssudalarının həcmi azalar
- kommersiya banklarının ehtiyatı formasında olan mərkəzi bankın öhdəlikləri artar
- kommersiya banklarının cari hesabları azalar
- əhalinin əlində olan ümumi pul kütləsi azalar
- mərkəzi bankın uçot dərəcəsi və ssudalarının həcmi artar

351 Əgər qanunverici qaydada faiz dərəcəsinin yuxarı həddi bazarın taraz faiz dərəcəsidən aşağı olarsa, onda:

- pula olan tələbin və təklifin həcmələri artar
- pula olan tələbin həcmi pula olan təklifin həcmindən çox olar
- pula olan tələbin həcmi pula olan təklifin həcmindən az olar
- pula olan təklifin həcmi artar, pula olan tələbin həcmi azalar
- pula olan təklifin həcmi azalar, pula olan tələbin həcmi artar

352 Əgər Mərkəzi Bank ÜDM həcmi artırmağa çalışırsa, onda o nəyi həyata keçirməməlidir?

- kreditlərin əldə edilməsi mümkünlüyünü yüksəltməni
- nağd pul sahibləri üçün kreditləri daha əlverişli etmək üçün faiz dərəcələrini artırmanı
- ümumi xərclərin səviyyəsinin artırılması üçün investisiya xərclərini artırmanı
- nağd pul sahibləri üçün kreditləri daha əlverişli etmək üçün faiz dərəcələrini azalmanı
- cari hesablardakı vəsaitləri artırmanı

353 Əgər Mərkəzi Bank uçot dərəcəsinə artırarsa, onda bu tədbir pul siyasətinin digər tədbirləri kimi ilk növbədə yönəlir:

- inflyasiyanın azalmasına
- kommersiya banklarının ehtiyalarının ümumi ölçüsünün azalmasına
- əhalinin əmanətlərinin (yığıminin) ölçüsünün artmasının stimullaşdırılmasına
- mərkəzi bank tərəfindən kommersiya banklarına verilən ssudalarının həcmnin artmasına
- kommersiya banklarının ehtiyatlarının ümumi həcmnin artmasına

354 Əgər ÜDM nominal həcmi azalarsa, onda:

- hər biri dəyişməz qalar
- sazişlər üzrə pula olan tələb və ümumi pula olan tələb azalar
- sazişlər üzrə pula olan tələb və ümumi pula olan tələb artar
- sazişlər üzrə pula olan tələb artar, ümumi pula olan tələb azalar
- sazişlər üzrə pula olan tələb azalar, ümumi pula olan tələb artar

355 Kommersiya bankının depoziti 10 000 manatdır. Məcburi ehtiyat norması 25%-dir. Bu depozit verilən sudaların məbləğini ən azı hansı məbləğdə artıra bilər:

- 50 000 manat
- 7500 manat

- təyin edilməyən məbləğdə
- 10 000 manat
- 30 000 manat

356 Əgər məcburi ehtiyat norması müddətsiz qoyuluşların ölçüsünün 30%-ni təşkil edirsə və bank sistemi 15 mln. manat əlavə ehtiyata malikdirsə, onda bankdan kənar pul dövriyyəsinin artmasına fikir vermədən bank sistemi müddətsiz qoyuluşların məbləğini maksimum hansı dərəcədə artırabilir?

- 35 mln manat
- 50 mln manat
- 0 manat
- 10,5 mln manat
- 15 mln manat

357 Əgər Mərkəzi Bank ÜDM həcmi artırmağa çalışırsa, onda o nəyi həyata keçirməməlidir?

- kreditlərin əldə edilməsi mümkünlüyünü yüksəltməni
- nağd pul sahibləri üçün kreditləri daha əlverişli etmək üçün faiz dərəcələrini artırmanı
- ümumi xərclərin səviyyəsinin artırılması üçün investisiya xərclərini artırmanı
- bankların öz qeyri-pul aktivlərinin artırılmasını syimullaşdırmaq üçün bank ehtiyatlarını artırmanı
- cari hesablardakı vəsaitləri artırmanı

358 Krediti əldə etməyi asanlaşdırmaq üçün mərkəzi bankın açıq bazarda geniş miqyaslı əməliyyatları səbəb olur:

- kommersiya bankları üçün təyin edilən məcburi ehtiyat normasını artırır
- dövlət qiymətli kağızlarının kursunu qaldırır
- kommersiya banklarının ehtiyatlarının ümumi ölçüsünü azaldır
- qiymətlərin ümumi səviyyəsini azaldır
- dövlət qiymətli kağızlarının kursunu azaldır

359 Faiz stavkasının səviyyəsi inflyasiyanın səviyyəsi ilə qarşılıqlı əlaqədə olur. Əgər pul-kredit siyasətinin məqsədi inflyasiyanın ram ədilməsidirsə, onda: 1. onda faiz dərəcələri də inflyasiyanın səviyyəsi dan aşağı ola bilməz. 2. onda faiz dərəcələri də inflyasiyanın səviyyəsi dan yuxarı ola bilməz. 3. faiz dərəcələri də inflyasiyanın səviyyəsin. bərabər olmalıdır.

- 2.0
- 1,2,3
- heç biri
- 1.0
- 3.0

360 Struktur siyasətin birbaşa metoduna aid deyil:

- Layihə işlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi
- Dövlət tərəfindən aşağı faizli kreditlərin verilməsi
- Dövlət tərəfindən əmtəə və xidmətlərin alınması
- Elmi tədqiqat işlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi
- Təcrübə-konstruktor işlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi

361 İqtisadiyyatın struktur siyasəti ola bilməz:

- Konservativ və İnnovasion
- Demografik
- Konservativ

- Adaptasion və Innovasion
- Innovasion və selektiv

362 Investisiyanın əsas məqsədi nədir:

- vergidən yayınmaq
- gəlir və sosial səmərə ələdə etmək
- əsas fondları yeniləşdirmək
- mənfəəti artırmaq
- fəaliyyəti genişləndirmək

363 ETT sahəsində dövlətin siyasəti nəyi nəzərdə tutmur:

- Kadrların hazırlanması strategiyasını
- Tədqiqatların nəticələrinin inzibati tətbiqi
- ETT işlərinin elmi mərkəzlərdə ararılması.
- Innovasiyaların stimullaşdırılmasını.
- ETT işlərinə vergi və kredit güzəştlərinin edilməsini

364 .Investisiya fəaliyyəti nəyi əks etdirir?

- investisiya layihələrinin tərtibini
- investorun investisiya qoyuluşu ilə bağlı bütün hərəkətini
- investisiyanın strukturunu
- investisiya resurslarının mənbəyini
- reinvestisiyanı

365 Investisiya fəaliyyətinin dayandırılmasına kimlər xitam verə bilməz?

- məhkəmə qərarı əsasında
- beynəlxalq qurumlar
- investorlar
- səlahiyyətli dövlət orqanları
- investorlar və səlahiyyətli dövlət orqanları

366 Investisiya mühitinə təsir edən risklərə aiddir:

- sosial
- hamısı
- ekoloji
- hərbi
- siyasi

367 Investisiyanın həcminə təsir edir:

- istehsal avadanlıqlarının yüklənmə səviyyəsi
- hamısı
- faiz dərəcəsinin səviyyəsi
- sahibkarların optimist ehtimalları
- texnologiya dəyişikliyinin səviyyəsi

368 regional blokun metodlarına aid deyil:

- dövlət investisiyaları
- lisenziyaların verilməsi
- proqnozlaşdırma,

- proqramlaşdırma,
- vergilər

369 iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarına aid deyil:

- qeyri-səmərəli istehsalatların təsərrüfat dövriyyəsindən çıxarılması
- istehsalda və bazar bölgüsündə iri və kiçik formaların nisbətinin optimallaşdırılmaması
- yenidən strukturlaşdırılma
- sabit korporativ silsilənin formalaşdırılması
- elmin, istehsalın və bazarın inteqrasiyası

370 iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarına aid deyil:

- birbaşa subsidiyalar
- müflisləşməyə səbəb olan tədbirlər
- proqramlaşdırma,
- indikativ planlaşdırma,
- vergitutma

371 iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarına aid deyil:

- dövlət təminatları
- azad iqtisadi zonalardan istifadə etməmək
- dövlət subvensiyaları,
- antiinhisar fəaliyyəti tədbirləri,
- dövlət investisiyaları,

372 iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarına aid deyil:

- investisiyaların qorunması
- beynəlxalq təsərrüfat kooperasiyasının inkişaf etdirilməməsi
- milliləşdirmə,
- repressiv idxal rüsumları,
- xarici müəssisələrin satın alınması

373 iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarına aid deyil:

- güzəştli kreditləşdirmə
- qiymətlərin tənzimlənməməsi
- müxtəlif normativlər,
- sürətli amortizasiya,
- müvəqqəti proteksionizm,

374 iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarına aid deyil:

- kiçik sahibkarlığa yardım üzrə hər cür tədbirlər
- nəzarət funksiyalarının həyata keçirilməməsi,
- beynəlxalq lizinq,
- qiymətli kağızlarla və hər şeydən əvvəl səhmlərlə iş,
- dövlət sifariş,

375 İnstitusional blokun metodları sırasına aid deyil:

- əməyin ayrı-ayrı növlərinin fərqli qaydada stimullaşdırılması
- investisiya resurslarının formalaşdırılmaması
- normativ-hüquqi metodları,

- investisiya axınlarının tənzimlənməsi,
- antiinhisar tədbirləri,

376 İnstitusional blokun metodları sırasına aid deyil:

- proqnozlaşdırma,
- innovasiya və investisiya fəaliyyətinin stimullaşdırılmaması,
- informasiya təminatı,
- idarəetmə kadrlarının hazırlanması,
- innovasiya sahibkarlığının inkişaf etdirilməsi,

377 İnstitusional blokun metodları sırasına aid deyil:

- konversiya
- qrup mənafeyinin nəzərə alınmaması
- dövlət təminatları
- sosial standartların müəyyən edilməsi
- inkişafın uzunmüddətli proqramlaşdırılması

378 İnvestisiya mühitinə təsir edən risklər: A) iqtisadi B) sosial C) hərbi-siyasi D) ekoloji

- C,D
- hamısı
- A,B
- A,B,D
- C

379 Təkrar istehsal iqtisadiyyatının əsas struktur əlaqələri qarşılıqlı asılılıqlar fərqləndirilir: 1. yığım və istehlak; 2. əvvəlki istehsal və istehsal; 3. istehsal və bazar;

- 1.3
- 1,2,3
- 1.2
- 2.3
- 2.0

380 iqtisadiyyatda struktur irəliləyişlərinin stimullaşdırılması üçün istifadə edilmir:

- ərazi strukturunun inkişafı üçün aşağı kreditlərin verilməsi
- mənfət vergisinin artırılması
- dövlət tərəfindən maliyyə yardımının göstərilməsi
- ETT sahələrin vergidən azad etmə
- istehsal avadanlığına amortizasiya ayırımlarını yüksək hesablamaq

381 Məcmu investisiya həcmnin azalması tendensiyası nə zaman müşahidə olunur?

- cavabların hamısı səhvdir
- satış artımı tempi azaldıqda
- satış artımının tempi yüksəldikdə
- satış artımının səviyyəsi dəyişməz qaldıqda
- cavabların hamısı düzdür

382 Dövlət struktur siyasətinin əsas məqsədləri, vəzifələrinə aid deyildir:

- Bütün mülkiyyət formalarının iqtisadiyyatın inkişafının daha yüksək nəticəliyi meyarı üzrə bərabər həcmdə inkişaf etdirilməsi

- Bütün mülkiyyət formalarının iqtisadiyyatın inkişafının daha yüksək nəticəliyi meyarı üzrə proporsional surətdə inkişaf etdirilməsi
- İqtisadiyyatın özünüinkişafının kompleks resurs bazasının hazırlanması
- Texnoloji quruluşların bir-birini əvəz etməsi, tədricən inkişafın innovasiya tipinə keçilməsi üçün bütün resurs zəminin yaradılması
- Elmi-texniki və innovasiya sahələrinin üstün inkişafı hesabına daha çox enerji və resursa qənaətin təmin edilməsi

383 Xarici investisiyalar aşağıdakıdan müdafiə edilmir

- iqtisadi böhrandan
- standart və normaların dəyişdirilməsindən
- investisiya mühitinin dəyişilməsindən
- iqtisadi islahatlardan
- siyasi dəyişikliklərdən

384 Xarici investisiyalar aşağıdakıdan müdafiə edilmir:

- müdafiə qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərdən
- vergi qanunvericiliyindəki dəyişikliklərdən
- milli təhlükəsizlik qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərdən
- ətraf mühitin müdafiəsinə dair qanunvericilikdə olan dəyişikliklərdən
- əhalinin əxlaq və sağlamlığının müdafiəsinə dair qanunvericilikdə olan dəyişikliklərdən

385 Xarici investisiyalar hansı hallarda milliləşdirilə bilər:

- iqtisadi böhran zamanı
- xalqa və dövlət mənafelərinə zərər vuran zaman
- investisiya mühitinin dəyişməsi haqda yeni qanun qəbul edilən zaman
- iqtisadi islahatlar zamanı
- siyasi dəyişikliklərdən zamanı

386 Investora nə zaman təxirə salınmadan, müqabil və səmərəli kompensasiya ödənilir:

- inflyasiya zamanı
- milliləşdirmə zamanı
- devalvasiya zamanı
- revalvasiya zamanı
- özəlləşdirmə zamanı

387 Investora gəlir məbləğlərini istifadədə təminat verilmir:

- digər valyutalara dəyişmələrinə
- daxildə torpaq almağa istifadə etmələrinə
- xaricə köçürmələrinə
- daxildə özəlləşdirmədə istifadə etmələrinə

388 Investisiyaqoyulması hansı obyektlərə qadağandeyil:

- hüquqi şəxslərin qanunla müdafiə edilən hüquq və mənafelərinə pozan obyektlərə
- dövlət səviyyəsində müflis elan edilmiş obyektlərə
- sanitariya-gigiyenik normaların tələblərinə uyğun gəlməyən obyektlərə,
- radiasiya və ekoloji normaların tələblərinə uyğun gəlməyən obyektlərə,
- arxitektura normalarının tələblərinə uyğun gəlməyən obyektlərə,

389 Azərbaycanda xarici investisiya fəaliyyətinin obyektinə olabilməz

- qiymətli kağızlar
- torpaq sahələri
- elmi-texniki məhsullar
- intellektual sərvətlər
- daşınan əmlak

390 Attestasiya tələb edən xüsusi növ investisiya qoyuluşlarının yerinə yetirilməsi zamanı tələb olunan lisenziyanın verilmə qaydalarını aşağıdakılardan hansı müəyyən edir?

- Ali məhkəmə
- Nazirlər kabineti
- İqtisadi inkişaf nazirliyi
- Maliyyə nazirliyi
- Milli Məclis

391 Sürətləndirilmiş amotizasiya ödəmələri nəyə səbəb olur:

- gömrük rüsumlarının artmasına
- mənfəətin azalmasına
- mənfəətin çoxalmasına
- əlavə dəyər vergisinin çox olmasına
- fiziki şəxslərin gəlir vergisinin artmasına

392 Azərbaycandan vətəndaşlarının xarici ölkədəki investisiya fəaliyyəti nə ilə tənzimlənir?

- BMT-nin qətnaməsi ilə
- müvafiq xarici dövlətin qanunvericiliyi ilə
- Azərbaycan Respublikasının Konstitusiyası ilə
- Azərbaycan Respublikasının müvafiq qanunu ilə
- Bəynəlxalq öhdəliklə

393 Dövlət investisiya layihə və proqramları hansı orqan tərəfindən ekspertiza edilir?

- qanunverici hakimiyyəti orqanı
- icra hakimiyyəti orqanı
- məhkəmə hakimiyyəti orqanı
- bələdiyyə hakimiyyəti orqanı
- yerli icra hakimiyyəti orqanı

394 Fond birliyi fəaliyyətinə aşağıdakı hallarda xitam verilir: a) səhmdarların ümumi yığınının qərarı ilə; b) təsisçilərin sayı 10-dan az olduqda; c) Maliyyə Nazirliyi lisenziyasını geri aldıqda; d) Milli Bankın qərarı ilə

- b,c,d
- a,b,c
- a,b
- b,c
- a,b,d

395 Fond birliyi tərəfindən nə edilmir: a) kommertsya fəaliyyətinin həyata keçirilməsinə yol verilmir; b) fəaliyyətin mənfəət əldə etmə məqsətlərini güdmür; c) birliyin səhmdarlarına dividendlər ödənilmir; d) qiymətli kağızlar alınıb-satılır

- c,d
- a,b,c

- a,b,d
- b,c,d
- a,b

396 Ölkə səviyyəsində mövcud olan banklara aiddir: 1.xüsusi ləşdirilmiş kreditör qanları 2.dövlətlərarası bank 3.mərkəzi millibank 4.kommersiyabankları 5.əmanətkassaları

- 1,3,5
- 4,5
- 1,3,4
- 1,2,3,4,
- 1,3,4

397 Dövlətə qərar siyasəti həyata keçirərkən əsas məqsəd kimiaşağıdakını seçir:

- lizinq mexanizmini işləyib hazırlamaq
- əhalini yerli ərzaq məhsulları ilə təmin etmək və yerli istehsalçıların mənafeələrini qorumaq
- aqrar sektorə maliyyə dəstəyi göstərməsi
- aqrar sektoru vergidən azad etmək
- çatışmayan qanunvericilik aktlarını qəbul etmək

398 Dövlət aqrar siyasəti həyata keçirmək üçün bu metoddan istifadə etmir:

- sığortanın tətbiqi
- istehsalın həcminə məhdudiyətlərin qoyulması
- məhsulun istehsalçıların satışının kvotalaşdırılması
- güzəştli kreditləmə və vergiyə cəlb etmə
- zəmanətli qiymət, girov qiymətlərinin tətbiqi

399 Kənd təsərrüfatı məhsullarının optimal seçilən satınalma qiymətləri nəzərə alır: a) istehsalçıların xərclərini b) sosial cəhətdən zəif olan əhalinin imkanlarını c) məhsulu xammal kimi istifadə edən sənaye sahələrinin maraqlarını d) rəqabət qabiliyyətliliyin artırılmasını

- A,B
- A,B,C
- A,C,D
- B,C,D
- B,C,D

400 Dövlət öz ərzaq fondunu təmin etmək məqsədi ilə aşağıdakını tətbiq edir:

- mükafatlar
- sifarişlər
- proqnozlar
- Kvotalar
- dotasiyalar

401 İstehsalçıların gəlirlərini artırmaq üçün nail olunmalıdır: a) kənd təsərrüfatı məhsullarına təminatlı qiymətlərin tətbiqinə b) aqrar sahənin başqa sahələrlə əmtəə mübadiləsinin ekvivalentliliyinə c) rentabellik səviyyəsinin reqlamentləşdirilməsi

- A
- A, B
- A, B, C
- B, C

A, C

402 Kəndtəsərrüfatı istehsalının dövlət tənzimlənməsi aşağıdakılara əsaslanır:

- K/t məhsullarının satınalmalarını
- Məcburi istehsal və satışı
- Yerli istehsalın qorunması
- Ərzaq təhlükəsizliyinin təmini
- Sığorta və zəmanətin olması

403 Kənd təsərrüfatı istehsalının dövlət tənzimlənməsi aşağıdakılara əsaslanır:

- Resurslardan maksimum istifadə olunması
- Vergidən tam azad olma
- Dövlət zəmanətinin olması.
- Kənd təsərrüfatında mülkiyyət münasibətlərinin çox növlüü.
- Kənd təsərrüfatı istehsalının stimullaşdırılması

404 Dövlət tərəfindən kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsi hansı istiqamətlərdə ararılır:

- Kreditlərin verilməsi
- istehlakçının seçilməsi
- Satınalmaların həyata keçirilməsi
- Sifarişlərin verilməsi
- Məhsuldarlığın sığortalanması

405 Aqrar sahədə Sahibkarlıq tənzimləmir.

- «Sahibkarlıq fəaliyyəti haqqında»
- «Banklar və bank fəaliyyəti haqqında»
- «Kəndli (fermer) təsərrüfatı haqqında»
- «Aqrar islahatın əsasları haqqında»
- «Kooperasiya haqqında»

406 Aqrar sahəni idarə edirlər: A) bələdiyyələr B) fermerlər C) dövlət və qeyri dövlət orqanları

- B
- C
- A,B,C
- A,B
- A,C

407 Dövlət orqanları kənd təsərrüfatında təşkil edirlər: A) dövlət siyasətinin formalaşdırılması, aqrar-sənaye kompleksi islahatının hazırlanması, B) aqrar islahatına rəhbərlik, C) hüququ xidmətinin və bazar münasibətlərinin qanunvericilik əsasında hazırlanması təminatını D) kənd təsərrüfatı məhsulları istehsalının proqnozlaşdırılması E) dövlət Ərzaq və Kənd Təsərrüfatı Məhsulları fondunun formalaşdırılmasını

- B,C,D
- A,B,C,D,E
- A,B,C
- B,C,D,E
- A,B,C,D,

408 Dövlət tənzimlənməsinin formalarıdır 1. Hüquq təminat 2. Əmtəə istehsalçı-larının gəlirlərinin davamlılına maliyyə dəstəyi 3. İnfrastruktur təminat 4. Maddi texniki təminat

- 1,2,3
- 1,2,3,4
- 4.0
- 1,3,4
- heç biri

409 Dövlət tənzimlənməsinin formasıdır 1. Maddi dəstək 2. Xaric iqtisadi fəaliyyət üzrə dəstək 3. Elmi təminat 4. ASK kadr təminatı

- 1,2,3
- 1,2,3,4
- 4.0
- 1,3,4
- heç biri

410 Hüquqi təminat metodlarıdır 1. Çatışmayan qanunveribə aktların qəbul edilməsi. 2. Mövzud qanunveribə aktların keyfiyyətinin yaxşılaşdırılması. 3. Tam şəkilli, qarşılıqlı əlaqəli bir-birini inkar etməyən normativ-hüquqi aktların tam sisteminin yaradılması.

- 1.0
- 1,2,3
- heç biri
- 1.2
- 3.1

411 Əmtəə istehsalçı-larının gəlirlərinin davamlılına maliyyə dəstəyi metodlarıdır 1. Məhsulun istehsalçılarının və satışın kvotalaşdırılması. 2. Dotasiya və kompensasiyalar. 3. Zəmanətli minimal qiymət, girov qiymətlərin tətbiqi. 4. Güzəştli, elmi-əsaslandırılmış kreditləşmə və vergiyə əəlb etmə.

- 1,2,3
- 1,2,3,4
- 4.0
- 1,3,4
- heç biri

412 Əmtəə istehsalçı-larının gəlirlərinin davamlılına maliyyə dəstəyi metodlarıdır 1. Sığorta 2. Əhalinin dəyanətli tədiyə qabiliyyətli tələbinin dəstəklənməsi 3. Xarici rəqiblərin total müdaxiləsindən müdafiə. 4. Kreditlərin dövlət zəmanəti.

- 1,2,3
- 1,2,3,4
- 4.0
- 1,3,4
- heç biri

413 İnfrastruktur təminat metodları deyildir

- İnvestisiyon, torpaq, kooperativ banklar sisteminin yadadılması
- Xidmətin marketinq sisteminin yaradılmaması.
- ASK-nın fəaliyyətinin dayanıqlılığının yüksəldilməsi maraqlarında işləyən infrastrukturunun yaradılması üzrə əsaslandırılmış normativ aktların qəbul edilməsi.
- Topdan satış və pərəkəndə satış bazarlar sisteminin yaradılması.

- Əmtəə birçalarının, yarmarkaların, auksiyonların sisteminin yaradılması və.s.

414 Maddi texniki dəstək metodlarına aid deyil

- Yeni texnikanın əldə edilməsi və maşın traktor parkının dəstəklənməsi
 Çatışmayan qanunverici aktların qəbul edilməsi
 Lizinq mexanizminin işlənilib hazırlanması.
 Keyfiyyətə yeni texnikanın istehsalında və aparıcı texnologiyaların tətbiqində müəyyən hissənin maliyyələşdirilməsi
 Yeni texnikanın istehsalı və istifadəsində güzəştli kreditləşdirmə, vergi qoyma, sürətləndirilmiş amortizasiya tətbiqi.

415 .Xarici iqtisadi fəaliyyət üzrə dəstək metodlarına aid deyil

- Qabalcıl texnika və texnologiyaların idxalında xarici kreditorlar üçün dövlət zəmanəti.
 Rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının idxalında dempinq siyasəti.
 İxracatçıya xarici bazara çıxış kimi marketinq xidmətinin göstərilməsi,
 İdxal edilən ərzaq məhsullarına gömrük tariflərinin, kompensasiyon yımların, vergilərin və s. köməyilə ərzaq təhlükəsizliyinin təmin edilməsi.
 İstehsal, müştərək müəssisələr yaradılması sferasında xarici investorlar üçün əlverişli mühitün yaradılması.

416 Elmi təminat metodlarıdır 1.ASK mühüm problemi üzrə aparıcı elmi istiqamətlərin maliyyələşdirilməsi. 2.Elmi kadrların təkrar istehsalına xərclərin maliyyələşdirilməsi. 3.Dünya standartlarına cavab verən investisiya əsasında aparıcı texnologiya və texnikanın işlənilib hazırlanmasına xərclərin maliyyələşdirilməsi.

- 1.0
 1,2,3
 2.0
 1.2
 3.1

417 Dövlət tərəfindən aqrar bazarda və eləcə də aqrar iqtisadiyyatda səmərəli təklifin formalaşdırılması aşağıdakı prinsiplərin tətbiqini tələb edir. A) aqrar sahəyə yerli və xarici investorların cəlb edilməsinin stimullaşdırılması; B) aqrar sahənin aqrar sənaye kompleksinin daxili və beynəlxalq konyuktura uyğun səmərəli ixtisaslaşdırılmasının təmin edilməsinə yönəldilmiş fəaliyyətinin gücləndirilməsi; C) aqrar sahədə istehsal edilmiş kənd təsərrüfatı, ərzaq və yeyinti məhsullarının daxili və xarici bazarda rəqabət qabiliyyətliliyinin yüksəldilməsi; D) aqrar sahəyə dövlət və digər kanallar hesabına zəruri maliyyə yardımının göstərilməsi;

- A,B,D
 A,B,C,D
 A,B,C
 B,C,D
 A,C,D

418 Dövlət tərəfindən aqrar bazarda və eləcə də aqrar iqtisadiyyatda səmərəli təklifin formalaşdırılması aşağıdakı prinsiplərin tətbiqini tələb edir. A) səmərəli fəaliyyət imkanlarına malik aqrar bazar infrastrukturunun formalaşdırılması. B) kənd təsərrüfatının məhsullarının qiymətləri ilə istehsal vasitələrinin qiymətləri arasında qiymət paritetliyinin saxlanması. C) kənd təsərrüfatı məhsullarının tədarükü və satışı üzrə ixtisaslaşmış və dövlətin qarantiyasına malik regional fondların yaradılması. D) aqrar sahədə azad rəqabət mühitinin formalaşdırılmasına yönəldilmiş səmərəli antiinhisar tənzimlənməsi.

- A,B,D
 A,B,C,D

- A,B,C
- B,C,D
- A,C,D

419 Dövlət kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsini əsasən aşağıdakı istiqamətdə həyata keçirmir:

- Kənd təsərrüfatına aşağı kreditlər verilməsi
- Torpaq vergisindən azad edilmə
- Qiymət, gəlir, istehsalın həcmi və strukturu.
- Torpaq və su resurslarının qorunması .
- Kənd təsərrüfatı elminin inkişafı.

420 Dövlətin kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsində nə etmir:

- Aqrar proteksionizm qanunundan geniş istifadə olunur
- Kənd təsərrüfatı məhsullarının beynəlxalq bazara daxil olması təmin olunur
- Kənd təsərrüfatı məhsullarına dəyənliq təklif ,tələbat və qiymət təmin olunur.
- Kənddə infrastruktur sahələri yaradılır.
- Kənd təsərrüfatı məhsullarının alıcı və satıcılarına bərabər hüquqi şərait yaradılır.

421 Aqrar siyasətin aparılmasında aşağıdakı hansı məqsəd nəzərdə tutulmur:

- Məhsul çeşidinə nəzarət etmək
- K/t məhsullarının dempinq əsaslı ixracını
- əhalini ərzaqla təmin etmək.
- Kənd təsərrüfatının ölkə gəlirinin yaranmasında iştirakını təmin etmək.
- Ətraf mühitin mühaizəsi problemini həll etmək.

422 Dövləttərəfindən aqrarmünasibətlərkompleksibaşlıca olaraqtənzim olunur:

- sosial-ekoloji metodlar ilə
- hüquqivə iqtisaditəsirmetodları ilə
- inzibati metodlar ilə
- ekoloji metodlar ilə
- texniki-normativ metodları ilə

423 Dövlətin kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsinin mahiyyəti müəyyən funksiyalarla açıqlanır ki, bunlarda aşağıdakılardır: a. Kənddə infrastruktur sahələri yaradılır. b. Kənd təsərrüfatı məhsullarının alıcı və satıcılarının bərabər hüquq əsasında beynəlxalq bazara daxil olması təmin olunur. c. Aqrar proteksionizm qanunundan geniş istifadə olunur.

- C
- A,B,C
- A,B
- B,C
- A,C

424 Dövlətin kənd təsərrüfatı istehsalının tənzimlənməsi siyasətinə nəzər salsaq onda aşağıdakıları aşkar etmək olar. a. Əlamət və səbəblər. b. Subsidiyaların istiqamətinin düzgün seçilməsi. c. Ziddiyyətli siyasət.

- C
- A,B,C
- A,B

- B,C
- A,C

425 Hansı anun torpaq bazarını tənzimləmi

- «Sovxozların və kolxozların islahatı haqqında»
- «Torpaq vergisi haqqında»
- «Kəndli (fermer) təsərrüfatı haqqında»
- «Aqrar islahatın əsasları haqqında»
- «Torpaq islahatı haqqında»

426 Kənd təsərrüfatında islahatlar həyata keçirildikcə sahəyə rəhbərlikdə iqtisadi metodlar ön plana çıxır: A) bir sıra funksiyaların qeyri- hökumət orqanlarına verilməsi sayəsində B) əhalinin həyat tərzini və psixologiyasını yeni təsərrüfatçılıq formalarına uyğunlaşdıqca və problemin sosial aspektləri həll edildikcə C) məhsulun keyfiyyətinin yüksəldilməsi, qablaşdırma və nişanlamanın yaxşılaşdırılması həll edildikcə

- A,B
- B
- A,B,C
- A,C
- B,C

427 Əsasən kənd təsərrüfatı istehsalından asılıdır. A) əhalinin maddi vəziyyətinin yaxşılaşması B) proqram-məqsədli tənzimlənmənin həyata keçirilməsi. C) dövlət zəmanətinin olması.

- A,B
- A
- A,B,C
- A,C
- B,C

428 kənd təsərrüfatını maddi-texniki resurslarla təmin edən müəssisələrin və emal müəssisələrinin məhsullarının qiymətlərinin tənzimlənməsində xüsusi əhəmiyyət kəsb edir

- onların maya dəyərinin reqlamentləşdirilməsi
- onların rentabellik səviyyəsinin reqlamentləşdirilməsi
- onların yuxarı hədd qiymətinin reqlamentləşdirilməsi
- onların aşağı hədd qiymətinin reqlamentləşdirilməsi
- onların mənfəətinin reqlamentləşdirilməsi

429 Regionların hansı ipii yoxdur:

- donor
- adaptasion
- inkişaf etmiş
- zəif inkişaf etmiş
- depressiv

430 regionun büdcəsi profesitdirsə, o region:

- sərhədboyu regiondur
- donor regiondur
- depressiv regiondur
- problemlı regiondur

zəif inkişaf etmiş regiondur

431 Rayonlaşmada hansı prinsipə əməl edilmir?

- Resurslardan kompleks istifadə
- Ərazi proporsiyaları
- Əməyin ərazi bölgüsü
- Kompleks inkişaf
- Kompslilik

432 Regionmaliyyəsinə aid deyil.

- Təşkilatların vəsaiti
- Əhalinin vəsaiti
- Bələdiyyə müəssisələri vəsaiti
- Müəssisələrin vəsaiti
- Firmaların vəsaiti

433 Yerli özünüidarəetmə orqanları hansı sistemə daxildir?

- Həm dövlət, həm də xüsusi sistemə
- Qeyri-dövlət sistemində;
- Dövlət hakimiyyət orqanları sistemində;
- Özəl təşkilatlar sistemində;
- Dövlət idarəetmə sisteminin struktur bölmələrində;

434 Regional siyasətdə hansı istiqamət olmur?

- Ekoloji siyasət
- İdarəetmə siyasəti
- İqtisadi siyasət
- Elmi – texniki siyasət
- Ekistik siyasət

435 Regional siyasətin məqsədlərinə daxil deyildir?

- «Problem» rayonlara diqqət
- Əhalinin təbii artımı
- İqtisadi artım
- İqtisadi konyuktura
- Gəlirlərin artımı

436 Regionların hansı tipi yoxdur:

- sərhədboyu
- cəbhəboyu
- inkişaf etmiş
- depressiv (problemlı)
- zəif inkişaf etmiş

437 Regionlaşmanın əlaməti deyil?

- Təkrar istehsal alt sistem
- İstehsal kompleksləri
- Ərazi
- Ərazi istehsal kompleksi

Xalq təsərrüfatının ərazi bölgüsü

438 Regionun iqtisadi müstəqilliyini təmin etmir?

- Təşkilati – iqtisadi
- mədəni vahidlik
- Təşkilati vahidlik
- Hüquqi vahidlik
- Sosial vahidlik

439 Dövlətlə subyektlər arasında hansı funksiyalar bölüşdürülmür?

- Qanunvericilik, idarəetməməhkəmə
- İdarəetmə
- Qanunvericilik
- İcraedicilik
- Məhkəmə

440 Regionalsiyasətinreallaşma mexanizminə daxildeyil?

- Regional siyasətin aşkarlı
- Kompleksləri əlaqələndirmək
- Qanunvericiliyin təmin edilməsi
- Sabitliyə əməl edilməsi
- Proqramlar tərtib etmək

441 Regional inkişaf vəzifələrinə aid deyil?

- Regionun iqtisadi strukturu
- Sahələrin səmərəli yerləşdirilməsi
- Ərazi proporsiyaların tətbiqi.
- Məhsuldar qüvvələrin yerləşdirilməsi
- İqtisadiyyatın formalaşması

442 Yerli büdcənin gəlir mənbələrinə hansı vergilər daxildir

- mənfəət vergisi
- fiziki şəxslərdən torpaq və əmlak vergisi
- aksizlər
- gömrük rüsumları
- əlavə dəyər vergisi

443 regional iqtisadiyyatın tənzimlənməsi :

- regionların institusional həyatına dövlətin məqsədyönlü təsiridir
- regionların iqtisadi-sosial-institusional həyatına dövlətin məqsədyönlü təsiridir.
- regionların demoqrafik proseslərinə dövlətin məqsədyönlü təsiridir.
- regionların ictimai-siyasi həyatına dövlətin məqsədyönlü təsiridir
- regionların ekoloji həyatına dövlətin məqsədyönlü təsiridir

444 Regionlar bir-birindən fərqlənilir: A)potensialına görə B)təbii sərvətlərinin miqyasına və çeşidinə görə C)məşğulluq səviyyəsinə görə

- A
- A,B,C
- A,B

- C,B
- A,C

445 İqtisadi, coğrafi və tarixi baxımdan iqtisadi rayonları fərqləndirən amil deyil:

- regionun sahə və ərazi quruluşu
- adət-ənənələri, etnik xüsusiyyəti;
- iqtisadi-coğrafi mövqeyi;
- təbii şəraiti və ehtiyatları;
- əhalinin məskunlaşması səviyyəsi;

446 Ölkənin milli maraqları çərçivəsində bu regionlarda sosial və iqtisadi problemlərin həllinə xüsusi diqqət yetirilir:

- cəbhəboyu
- sərhədboyu
- inkişaf etmiş
- depressiv (problemlı)
- zəif inkişaf etmiş

447 Ölkənin sosial iqtisadi inkişafının tənzimlənməsində ərazinin regionlara bölgüsü aşağıdakı meyarlara görə təsnifatının aparılması zəruridir.

- məşğulluq səviyyəsi
- iqtisadi, milli, ekoloji və sosial
- təbii şəraiti və ehtiyatları
- sahə və ərazi quruluşu
- adət-ənənələri, etnik xüsusiyyəti

448 Məşğulluğun səviyyəsi yüksək olan regionlara aid edilir

- sərhədboyu
- inkişaf etmiş
- depressiv (problemlı)
- zəif inkişaf etmiş
- cəbhəboyu

449 Əhalinin tələbatının xeyli hissəsi yerli istehsal hesabına ödənilən regionlara aid edilir:

- sərhədboyu
- depressiv (problemlı)
- inkişaf etmiş
- zəif inkişaf etmiş
- cəbhəboyu

450 İşsizliyin səviyyəsi respublikanın orta göstəricisinə yaxın olan regionlara aid edilir:

- sərhədboyu
- zəif inkişaf etmiş
- inkişaf etmiş
- depressiv (problemlı)
- cəbhəboyu

451 Zəif inkişaf etmiş regionları inkişaf etdirmək üçün dövlət iqtisadi mexanizmlərə üstünlük verir:

- milli-etnik

- iqtisadi
- ekolozi
- sosial
- siyasi

452 məşğulluq səviyyəsi aşağı olan regionlara aid edilir:

- sərhədboyu
- depressiv (problemlı)
- inkişaf etmiş
- zəif inkişaf etmiş
- cəbhəboyu

453 Davamlı inkişaf əlaqəli dövlət tənzimlənməsi aşağıdakılar nəzərə alınmaqla həyata keçirilir: 1. taktiki və strateji məqsədlər 2. dövlətin və subyektlərin maraqlarının uyğunlaşdırılmasının vacibliyi 3. dövlətin və insanların maraqlarının uyğunlaşdırılmasının mümkünlüyü

- 1.3
- 1,2,3
- 1.2
- 2.3
- 2.0

454 Milli iqtisadiyyatın davamlı inkişafının yüksək səviyyəsinə nail olmaq üçün bu qaydalar kateqoriyası olmalıdır: 1)İQTISADI, 2)SOSIAL 3) EKOLOGIYA

- 1.3
- 1,2,3
- 1.2
- 2.0
- 2.3

455 Dövlətin ekoloji funksiyalarına nə aid deyil:

- sertifikatlaşdırma
- resurslardan tam istifadə
- ekoloji nəzarət
- ekoloji idarəetmə orqanların təşkili
- ekoloji normaların təsdiqi

456 Ekoloji keyfiyyət normativ göstəricilərinə aid deyil:

- aqrokimyəvi maddələrin miqdarının yol verilən həddi
- əhalinin təkrar istehsalı
- konsentrasiyaların yol verilən qatılıq həddi
- səs-küy göstəriciləri
- elektormaqnit şüalanma səviyyəsi

457 Xüsusi mühafizə olunan təbiət ərazilərinə nə aid deyil:

- yaşıllıqlar
- heykəl və abidələr
- qoruqlar
- təbiət abidələri
- kurortlar

458 Ətraf mühitin mühafizəsi sahəsində respublikamızda hansı nəzarət növü yoxdur:

- dövlət
- beynəlxalq
- dövlət və ictimai
- ictimai və istehsalat
- istehsalat

459 Ekoloji təhlükəsizlik sahəsində dövlətin vəzifəsinə aid deyil:

- ekoloji təhlükəsizlik üzrə dövlət normativlərini təyin etmək
- qonşu dövlətlərin ekoloji təhlükəsizlik üzrə tədbirləri yerinə yetirməsinə nəzarət etmək
- fəvqəladə ekoloji vəziyyətli zonaları təyin etmək
- ekoloji təhlükəsizlik üzrə dövlət standartlarını təyin etmək
- dövlət nəzarətini həyata keçirmək

460 Ətraf mühitin mühafizəsinin iqtisadi əsaslarına aid deyil:

- iqtisadi maraqlandırma
- torpaqların şoranlaşması
- ekoloji cərimələr
- ekoloji vergi
- ekoloji ödəmələr

461 İqtisadi inkişaf səviyyəsini ifadə etmək üçün aşağıdakı göstəricilər sistemindən istifadə olunur : 1. Adambaşına düşən ÜDM-in həcmi; 2. İqtisadiyyatın strukturu; 3. Əhəlinin həyat səviyyəsi və keyfiyyəti.

- 1.3
- 1,2,3
- 1.2
- 2.3
- 2.0

462 Davamlı inkişaf əlaqəli dövlət tənzimlənməsi təsərrüfat fəaliyyəti ilə idarəetmə strukturlarının institusional cəhətdən aşağıdakı şərtlərinin birləşməsi vasitəsilə həyata keçirilir: 1. siyasi, 2. ictimai 3. iqtisadi- hüquqi

- 1.3
- 1,2,3
- 1.2
- 2.3
- 2.0

463 Davamlı inkişafa keçid aşağıdakı vəzifələrin həllini tələb edir. 1. - yüksək iqtisadi artıma nail olunmasını; 2. - stəbil sîsiəl inkişafa nail olunmasını; 3. - maliyyə və real sektorun, ənənəvi və yeni iqtisadiyyatın, yüksək texnologiyaları balanslılığının təmin edilməsini;

- 1.3
- 1,2,3
- 1.2
- 2.3
- 2.0

464 Davamlı inkişafa keçid aşağıdakı vəzifələrin həllini tələb edir. 1. - ekoloji vəziyyətin sabitliyinin

gözlənməsi; 2. - sosial təyinatlı bazar iqtisadiyyatının formalaşmasını; 3. - enerji-resurslara nəqəət texnologiyaların geniş tətbiqi əsasında təsərrüfat fəaliyyəti ilə geniş hədlərinin müəyyənləşdirilməsini

- 1.3
- 1,2,3
- 1.2
- 2.3
- 2.0

465 Davamlı inkişafa keçid aşağıdakı vəzifələrin həllini tələb edir. 1. - ictimai və şəxsi istehlakın strukturunun məqsədyönlü dəyişdirilməsi; 2. - davamlı inkişafa keçidin hüquqi əsaslarının yaradılması; 3. - davamlı inkişafın səmərəli təbliği formalaşdırılması və müvafiq təmsil və öyrədilmə sisteminin yaradılması

- 1.3
- 1,2,3
- 1.2
- 2.3
- 2.0

466 Ətraf mühitin mühafizəsi üzrə proqramların maliyyələşmə mənbəyinə aiddir:

- Milli Bankın mənfəəti
- dövlət büdcəsi
- Neft Fondu
- Prezidentin ehtiyat fondu
- ölkənin valyuta ehtiyatları

467 Ətraf mühitin mühafizəsi üzrə proqramların maliyyələşmə mənbəyinə aid deyil:

- ekoloji sığorta vəsaitləri
- hüquqi və fiziki şəxslərin məcburi ianələri
- yerli büdcələr
- ətraf mühitin mühafizəsi fondu
- ekoloji vergilər

468 Ekologiyanın tənzimlənməsi istiqaməti deyil?

- Heyvanların ekologiyası
- Yerlərin ekologiyası
- Bitkilərin ekologiyası
- Hava hövzəsinin ekologiyası
- Su hövzəsinin ekologiyası

469 Dövlət monitorinqinə aşağıdakılardan hansı aid deyil:

- müşahidə obyektlərinin vəziyyətinin qiymətləndirilməsi və onların ilkin şəraitə nəzərən dəyişməsinin araşdırılması;
- ekoloji audit fəaliyyətinin aparılması qaydalarını müəyyən etmək
- ətraf mühitin və təbii ehtiyatların vəziyyəti və onlara antropogen təsir edən mənbələrin üzərində müşahidələr;
- ekzogen proseslərin yayılma inkişafı və dinamikasını öyrənmək üçün müşahidələr
- ərazilərin seysmik fəallıqni öyrənmək və zəlzələlərin proqnozunu vermək üçün müşahidələr;

470 İşsizliyin bu növü yoxdur:

- gənclərin
- rasional
- struktur
- regional
- mövsümü

471 Məşğulluq sahəsində dövlətin siyasətinin aşağıdakı variantı var:

- heç biri
- hamısı
- aktiv
- passiv
- nisbi-passiv

472 Dövlətin sosial siyasətində bu istiqamət nəzərdə tutulmur

- Cəmiyyətdə «az təminatlı əhali qrupunun» dəstəklənməsi siyasəti
- İqtisadi infrastruktura sahələrinin inkişafına dair siyasəti tətbiq etmək
- Ailələrin şəxsi istehlakı və gəlirlərin bölgüsü siyasəti.
- İctimai sosial tələbata dair siyasət.
- Əhali və işçi qüvvəsinin təkrar istehalına dair siyasət.

473 sosialyönümlü istiqamətlərinə aid deyil:

- sosial sığorta;
- əhalinin təbəqələşməsinin kəskinləşməsi
- əmək sferası və əmək münasibətləri;
- əhalinin məşğulluğu və kadr potensial siyasəti;
- əhalinin miqrasiyası;

474 sosialyönüm öz əksini tapmalıdır:

- sosial sfera sahələrinin mövcudluğu və inkişafında
- sosial siyasətin bütün istiqamətlərində;
- pensiya təminatında;
- əhalinin sosial müdafiə sistemində;
- uşaqların, gənclərin, qadınların, ailələrin sosial müdafiəsində;

475 İqtisadi aktiv əhalidir:

- işsizlər
- məşğul və işsizlər
- əmək resursları
- işçi qüvvəsi
- iş qabiliyyətli əhali

476 İşsiz hesab olunur:

- təklif edilən bütün işləri bəyənməyən
- işini itirmiş və aktiv iş axtaran
- işləməyib iş axtarmayan
- iqtisadi qeyri-aktiv əhali
- təqaüd və pensiya alan

477 İşsizliyə görə ödəmə növü hansıdır:

- yardım
- müavinət
- pensiya
- əmək haqqı
- mükafat

478 Sosial sığortanın hansı növü var:

- sosial və iqtisadi
- könüllü və məcburi
- könüllü
- məcburi
- inzibati və könüllü

479 sosial siyasətdə aşağıdakı nəzərdə tutulmur:

- Sosial siyasətin ailəyə istiqamətləndirilməsi
- Sosial xidmətlərin yalnız ödənişli olması
- Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması;
- Əhalinin rasiona məşğulluğunun təmin olunması.
- Ölkədə konstitusiya hüququna əməl olunması

480 Yoxsulluq səviyyəsi nə ilə müəyyən olunur:

- müavinətlərin dəyəri ilə
- yaşayış minimumu ilə
- real əmək haqqı ilə
- ailə büdcəsi ilə
- nominal əmək haqqı ilə

481 Əmək bazarı əks etdirmir:

- iş qüvvəsinin mobilliyini
- yoxsulluğun səviyyəsini
- məşğulluğun inamığında endensiyaları
- işsizliyin miqyasını
- işsizliyin dinamikasını

482 Əmək bazarı əks etdirmir:

- iş qüvvəsinin mobilliyini
- əmək haqqında olan dəyişiklikləri
- məşğulluğun dinamikasında tendensiyaları
- işsizliyin miqyasını
- işsizliyin dinamikasını

483 işsizlik səviyyəsi təyin edilir:

- struktur və friksion işsizlərin cəmiyyəti
- iqtisadi aktiv əhalinin insaynda işsizlərin xüsusi çəkisi ilə
- struktur və friksion işsizliyin arasındakı fərqlə
- əhalinin insaynda işsizlərin xüsusi çəkisi ilə
- əmək resurslarının insaynda işsizlərin xüsusi çəkisi ilə

484 İşsizliyin təbii səviyyəsi:

- işsizlərin iqtisadi aktiv əhaliyinin sayına nisbətidir
- struktur və friksion işsizlərin sayıdır
- struktur, tsiklik və friksion işsizlərin sayıdır
- tsiklik və friksion işsizlərin sayıdır
- struktur və tsiklik işsizlərin sayıdır

485 Rəsmi işsiz kim hesab olunur:

- struktur işsizlik nəticəsində özünə iş tapa bilməyən
- işi və heç birgəli olmayan, dövlət orqanlarında uçuqotaalınan
- işi olmayan və işləmək istəməyən
- öz hesabına işdən müvəqqəti azad olunan
- işi olmayan və dövlət orqanlarına müraciət edən

486 İqtisadiyyatda məşğul olanlar:

- iqtisadiyyatda məşğul olan işçi qüvvəsi
- məhsul istehsalında faktiki məşğul olan əmək resursları
- ölkədə fərdi məşğul olan əhali
- məhsul istehsalında faktiki istifadə olunan əmək qabiliyyətli əhali;
- ümumiyyətlə əhali

487 Məşğulluq anlayışına hansı tərif uyğundur?

- qeydə alınmayan işsizlər
- məşğul olan əhali ictimai istehsalda faktiki iştirak edən əmək qabiliyyətli əhalidir
- əhalinin məşğulluğu onun maddi nemətlər istehsalında iştirakıdır
- işsiz iş yerini itirmiş, iş yeri tapmağa çalışmayan şəxsdir
- qeydə alınmış işsizlərdir

488 Məşğulluğun aşağıdakı metodu inzibati-qanunverici metod deyil:

- işə düzəltmə üzrə kvotaların təyini
- yeni iş yeri açan sahibkarlara güzəştli kreditlərin verilməsi
- məşğulluq və işə düzəltmə xidmətinin yaradılması
- iş gününün uzunluğu
- sahibkarların məşğulluq fondlarına ödəmələr etmələri

489 Məşğulluğun aşağıdakı metodu iqtisadi metod deyil:

- iş yerlərinin açılması üçün sahibkarlara dövlət köməyinin təşkili
- iş yerlərinə kvotaların təyini
- sahibkarlara yeni iş yerləri açmaq üçün güzəştli kreditlərin verilməsi
- yeni iş yeri açan sahibkarların vergidən azad edilməsi
- iş yerlərinin saxlanması üçün sahibkarların stimullaşdırılmasını

490 Məşğulluq sahəsində dövlətin passiv siyasətinin aşağıdakı xüsusiyyəti var:

- əmək ehtiyatlarının təkrar istehsalını məhdudlaşdırmaq
- iş yeri vakansiyaalarını doldurmaq
- mütləq yeni iş yerləri açmaq
- xaricdən mütəxəssisləri dəvət etmək
- ölkəyə əmək miqrasiyasını stimullaşdırmaq

491 İşsizliyin aradan qaldırılması üçün dövlət hansı tədbiri həyata keçirir:

- sertifikat tələb edir
- kvota təyin edir
- lisenziya verir
- qadağa qoyur
- bəyannamə tədbiq edir

492 Əgər ölkədə istifadədə olan gəlirin həcmi artarsa, onda:

- cavabların heç biri düzgün deyil
- istehlaka orta meyllilik azalar, yııma isə artar
- istehlaka və yııma orta meyllilik artar
- istehlaka orta meyllilik artar, yııma isə azalar
- istehlaka və yııma orta meyllilik azalar

493 Göstərilənlərdən hansı bir başa asılılı əks etdirir:

- istehlak xərcləri ilə əhalinin sayı arasında nisbət
- bütün yuxarıda göstərilən halları
- istehlak xərcləri ilə istifadədə olan gəlir arasında nisbət
- yıımla istifadədə olan gəlir arasında nisbət
- yıımla faiz dərəcəsi arasında olan nisbət

494 Xarici iqtisadi fəaliyyətin tənziplənməsi metodu:

- rəqəmlərin cəmi
- qeyri –tarif
- diskont
- Diversifikasiya
- qalıq dəyəri

495 Xarici iqtisadi fəaliyyətin tənziplənməsi metodu:

- delfi
- gömrük tarif
- bərabər amortizasiya
- uçot
- deviz

496 Milli iqtisadiyyatın inkişafının yüksək səviyyəsinə nail olmaq, onun dünya iqtisadi sistemində öz yerini tutması üçün bu qaydalar kateqoriyası olmalıdır: 1)İQTISADI, 2) SIYASI 3) IDEOLOJİ

- 1.3
- 1,2,3
- 1.2
- 2.0
- 2.3

497 Dövlətin iqtisadi siyastində proteksionizm nədir?

- dövlətin iqtisadi maraqlarını fərdi maraqlara qurban vermək
- milli iqtisadi maraqların qorunması
- millətçilik ideologiyası
- şovenistlik ideologiyası
- dövlətlərarası iqtisadi rəqabəti gücləndirmək

498 Bu iqtisadi məktəbin nümayəndələri proteksionizm tərəfdarları idilər:

- neoklassik
- merkantilizm
- klassik
- Fiziokrat
- marksist

499 Ticarət siyasətinin alətidir:

- heç biri
- hamısı
- dxal tarifləri
- idxal kvotaları
- ixrac subsidiyaları

500 ədiyyə balansına daxildir:

- heç biri
- hamısı
- cari əməliyyatlar hesabı
- kapitalın hərəkəti hesabı
- rəsmi rezervlərin(ehtiyatların dəyinqməsi)

501 tədiyyə balansının tənzimlənməsi:

- öz-özünə tənzim olunur
- dövlətin üzərinə düşür
- kommərşiya bankları tərəfindən həyata keçirilir
- beynəlxalq şirkətlərin işidir
- Ekologiya və təbii sərvətlər nazirliyinin işidir

502 Qeyri-tarif tənzimləmə vasitəsidir:

- mövsumi
- bəyannamə
- advalor
- Antidempinq
- spesifik

503 Tarif tənzimləmə vasitəsidir

- sertifikatlaşdırma
- advalor
- lisenziya
- bəyannamə
- qadağa

504 Xarici iqtisadi əlaqələrin tənzimlənməsi sahələrinə daxil deyil:

- əmtə axınının tənzimlənməsi
- norma və normativlərin tənzimlənməsi
- investisiyaların tənzimlənməsi
- valyutanın tənzimlənməsi
- xidmətlərin tənzimlənməsi

505 Xarici iqtisadi fəaliyyətlə bağlı siyasətdir:

- heç biri
- hamısı
- iqtisadi
- ticarət
- valyuta

506 Daxili bazarın müdafiə olunmasını yüksəltmək üçün idxal olunan məhsullara qarşı istifadə olunmur:

- sanitar-texniki, gigiyenik norma
- kompensasiya
- antidempinq
- kvota
- qadağa

507 əsasən bu məhsulların ixracı və idxalı dövlət nəzarəti ilə həyata keçirilir :

- psixotrop maddələr
- hamısı
- Silah və hərbi texnika
- partlayıcı maddələr və radioaktiv materiallar
- narkotik və kimyəvi zəhərlər

508 xarici tarazlı təmin etmək üçün istifadə edilir:

- regional siyasət
- pul-kredit və valyuta siyasəti
- büdcə siyasəti
- aqrar siyasət
- ekoloji siyasət

509 bahalı pul siyasəti ölkəyə:

- hamısı
- kapital gətirilməsinə səbəb olur
- kapitalın getməsinə səbəb olur
- kapitala təsir etmir
- heç biri

510 milli valyutanın məzənnəsinin xarici valyutalara nisbətən artması:

- hamısı
- idxalı artırır
- idxalı azaldır
- idxala təsir etmir
- heç biri

511 milli valyutanın məzənnəsinin xarici valyutalara nisbətən artması:

- hamısı
- ixracı məhdudlaşdırır
- ixracı stimullaşdırır
- ixraca təsir etmir

heç biri

512 Azərbaycan Respublikasında əsasən aşağıdakı ixrac-idxal əməliyyatları tənzimlənmir:

- konsiqnasiya yolu ilə ixrac əməliyyatları
- beynəlxalq əməliyyatlar
- müvəqqəti ixrac əməliyyatları;
- barter əməliyyatları;
- kooperasiya əməliyyatları;

513 Azərbaycan Respublikasında əsasən aşağıdakı ixrac-idxal əməliyyatları sərbəst həyata keçirilmir

- reeksport (təkrar ixrac)
- psixotrop maddələrin ixracı
- Azərbaycan Respublikasında istehsal olunan malların ixracı
- Azərbaycan Respublikasında emal olunan malların ixracı
- kredit ixracı

514 Azərbaycan Respublikasında əsasən aşağıdakı ixrac-idxal əməliyyatı tənzimlənmir:

- Nazirlər Kabineti tərəfindən aparılan ixrac əməliyyatları
- beynəlxalq hesablaşmaların aparılması üzrə əməliyyatlar
- rezidentlərin öz vəsaiti hesabına idxal;
- Nazirlər Kabineti tərəfindən aparılan idxal əməliyyatları;
- Nazirlər Kabineti tərəfindən aparılan ixrac əməliyyatları;

515 Milli valyutanın beynəlxalq əhəmiyyətinə axtartır?

- idxal artdıqda
- xalis ixrac azaldıqda
- ixrac artdıqda
- idxal azaldıqda
- idxal və ixrac dəyişməz qaldıqda

516 İnsan fəaliyyətinə təsirinə görə İqtisaditəhlükələrbölünür: a. Daxilib. Xaricic. Subyektivd. Obyektiv

- A,B
- C,D
- A,B,C
- A,B,C,D
- A,C,D

517 Bazar iqtisadiyyatının çatışmazlıqlarına aid deyil: 1.haqsız rəqabətin olması və inhisarlaşma 2.xarici effektlər probleminin bazar tərəfindən nəzərə alınmaması 3.sahibkarlara azad sahibkarlıq hüququ verməklə özbaşınalığın qarşısını ala bilməməsi 4.işsizlik,inflyasiya,makroiqtisadi qeyri-sabitlik, 5.sosial ədalətlik probleminə bazarın biganə qalmaması

- 1,3,5
- 3,5,
- 2,3,4,5
- 1,2,3,4,5
- 4.5

518 Fridmenə görə,

- real gəlirin artımı investisiyaların həcmi artırır
- məcmu gəlirin artımı real tələbatı təsir göstərmir
- investisiyaların artımı nominal gəliri artırır
- məcmu gəlirin artımı investisiyaların həcmi artırır
- real tələbatın artımı gəlirlərin səviyyəsini azaldır

519 Hiperinflasiya şəraitində iqtisadi böhrandan çıxmaq üçün monetaristlər dövlətə aşağıdakı proqramı təklif etmişdilər.

- tədavi pulun kəmiyyət dövrünün
- regionlarda pul kütləsinin proporsional bölüşdürülməsi
- yüksək bank faizinin tətbiq olunması
- dövlət büdcəsi xərclərinin azaldılması
- əmək haqqı artımının tənzimlənməsi

520 Bütün dünya ölkələrinin təcrübəsi göstərir ki, sığ bazar iqtisadiyyatı mövcud deyil, bu baxımdan iqtisadiyyatlar daha çox hansı sistemə yaxın formada çıxış edirlər?

- tamamilə liberal
- qarışıq
- bazar və liberal
- liberal və qarışıq
- qismən bazar

521 Monetaristlər keynsçilərin qiymət artımı ilə istehsalın həcmi artımı arasında birbaşa korelyasiya əlaqəsi olması tezisi ilə,

- əlaqələndirmirlər
- razılaşırlar
- uyğunluğu tapırlar
- əlaqələndirirlər
- razılaşırlar

522 neoklassik

- e)5
- a)hamısını
- b)2,3
- c)3
- d)3,4,5

523 İqtisadiyyatın dövlət tənzimlənməsi hansı mexanizmləri özündə əks etdirir? 1.proqnozlaşdırmanı 2.maliyyələşdirməni 3.uçot və nəzarət sistemi 4.planlaşdırma 5.vergiqoyma

- 1,2,4
- 1,2,4,5,
- 1,2,3,4,5
- 2,3,4,
- 42493.0

524 İqtisadiyyatın dövlət tənzimlənməsi hansı mexanizmləri özündə əks etdirmir?

- 5.1
- 1.uçot və nəzarət 2.büdcə təminatı və vergi qoyma 3.planlaşdırma 4. proqnozlaşdırma 5.tenzimləmə,5,2,4,5
- 1,2,3

- 3.0
- 3.4

525 Dövlətin iqtisadi tənzimlənməsinin onun ictimai həyatın hansı sahələrində tətbiq olunmasından asılı olaraq ilk növbədə hansı funksiyalara bölünür?

- fərdi və ictimai
- daxili və xarici
- daimi və müvəqqəti
- iqtisadi və siyasi
- ictimai və siyasi

526 Fridmenin fikrincə “monetarist” :

- kredit və pulu qarşılıqlı əlaqələndirməyi bacaran adamdır
- pulun kəmiyyət nəzəriyyəsinə inanan adamdır
- pulun keyfiyyət nəzəriyyəsinə inanan adamdır
- kreditin alınması subyektidir
- kreditin verilməsi subyektidir

527 Gəlirlərin və sərvətin yenidən bölgüsü funksiyası əslində daha çox dövlət siyasətinin hansı səviyyəsini əks etdirir?

- regional
- makroiqtisadi
- daxili,mikroiqtisadi
- mikroiqtisadi,müəssisədaxili
- daxili,makroiqtisadi

528 Milli məhsulun strukturunu dəyişmək məqsədilə resursların bölgüsünü təkmilləşdirmək funksiyası vasitəsilə dövlət cəmiyyətdə hansı vəziyyətə nəzarət edir?

- ictimai sərvətdən səmərəli istifadə olunmadıqda
- cəmiyyətdə istehlak xassələri fərdi tələbatı ödəmədikdə
- əmtəələrin istehsalı maraqlı olmasa
- istehlak malları istehsal etmək üçün yerli istehsalçılarda stimullaşdırılmasa
- cəmiyyətin normal fəaliyyətinə nəzarət etmək mümkün olmadıqda

529 Dövlət bdcə-vergi ,pul-kredit siyasətində iqtisadi artımın təmin edilməsinə çalışır.Bu problemləri həll etmək üçün daha çox hansı siyasətdən istifadə edir?

- investisiyaların stimullaşdırılması
- fiskal
- bdcə-vergi
- maliyyə,monetar
- pul-kredit

530 Dövlət şəhər dairəsində yeni istehsal müəssisələrinin yaradılmasına icazə vermir.Bunun üçün cərimə edə bilər,lakin bu yolu seçmir,bəs nə edir?

- iqtisadi siyasəti təkmilləşdirir
- lisenziya vermir
- vergiləri artırır
- müvafiq sahə üzrə məsuliyyətə cəlb edir
- tənzimləmə alətlərindən istifadə edir

531 Fridmenə görə, qiymətlərin aşağı salınması yolu ilə tələbə təsir göstərmək,

- nəticəsizdir
- olar
- qismən mümkündür
- mümkün deyil
- olmaz

532 İqtisadiyyatın dövlət tənzimlənməsinin sərbəst iqtisadi kompleks aləti kimi nə hesab olunur?

- indikativ planlar
- dövlət bölməsi
- xüsusi bölmə
- tənzimləmə vasitələri
- iqtisadi siyasət

533 Dövlətin iqtisadiyyatı tənzimlənməsinin birinci təsnifat qrupuna aid deyil: 1.ümumi 2.xüsusi 3.daxili 4.birbaşa 5.dolayı

- 1,2,4,5
- 3,4,5
- 1,2,3,4,5
- 2,3,5
- 4.5

534 İnzibati metodun tətbiqi hansı hallarda qaçılmaz və alternativsiz hesab olunur?

- iqtisadi siyasətlə vəhdət təşkil etdikdə
- bazar proseslərinin iqtisadi tənzimləyiciləri səmərə vermədikdə
- dövlət bu subyektlərlə yalnız mübarizə apara bilmədikdə
- iqtisadi siyasətin iqtisadi tənzimləyiciləri işə yaramadıqda
- konkret olaraq bu metodun tətbiqiə ehtiyac yarandıqda

535 Qısamüddətli dövrdə iqtisadiyyatda mövcud olan problemləri aradan qaldırmağa imkan verən hansı tənzimləmə metodlarıdır?

- daxili
- birbaşa
- iqtisadi
- inzibati
- dolayı

536 Proqnozların tərtib olunmasında hansı proqramlardan istifadə olunur?

1.məqsədli 2.fərdi 3.kompleks 4.iqtisadi 5.daxili

- 1,3,5
- 1,3,
- 2.3
- 1,2,3,4,5
- 2.3

537 Dövlətin iqtisadiyyatı tənzim etmə vasitələrində hansı proqnozlardan istifadə edilir?

- iqtisadi və qeyri-iqtisadi
- fərdi, kompleks

- gözlənilən,təsadüfi
- məqsədli,kompleks
- perspektiv,uncədəngörmə

538 Dövlət tərəfindən qəbul olunan planlar hansı fəaliyyətin müəyyən sahələrini müəyyən edə bilər?

- iqtisadi və maliyyə
- sosial və iqtisadi
- iqtisadi
- iqtisadi və inzibati
- inzibati

539 İqtisadi planlar vasitəsilə dövlət...nail olur:

- sosial bərabərliyə
- proporsional inkişafa
- gəlirlərin ədalətli bölgüsünə
- iqtisadiyyatı tənzimləməyə
- resurslardan səmərəli istifadəyə

540 İqtisadi tsiklin bir fəzasından digər fəzasına keçən zaman və ya tsikllərin dəyişilməsi zamanı iqtisadiyyatda baş verən keyfiyyət dəyişikliklərini əks etdirir:

- məhsuldarlıq
- dinamika
- struktur
- məhsulun həcmi
- rentabellik

541 Böhran fəzasının müddəti,miqyası və dərinliyi nə ilə müəyyən olunur?

- müddəti ilə
- xarakteri ilə
- dinamikası ilə
- məzmunu ilə
- ölçüsü ilə

542 Sənaye cəmiyyətinin postsənaye ilə əvəzlənməsi hansı əsrlərdə müşahidə edilməkdədir?

- XXəsrin sonu
- XX əsin sonu XX əsrin əvvəlləri
- XIX əsrin sonu XX əsrin əvvəlləri
- XVIII əsrin sonu XIX əsrin əvvəlləri
- XIX əsrin əvvəlləri

543 İqtisadiyyatın inkişafını effektiv tənzimlənmək üçün hansı əlaqələri təsəvvür etmək lazım deyil
.1. strukturunu 2. vəziyyətini 3.həcmi 4.problemləri 5.dünya iqtisadiyyatında yerini
6.perspektivlərini

- 1.3
- 3.4
- 1,2,3.
- 1,2,3,4,5.
- 2,5.

544 Milli və dünya iqtisadiyyatındakı tsikllər,

- daha aydın şəkildə özünü biruzə verir
- sinxronlaşır
- xronikləşir
- açıq-aşkar meydana çıxır
- gizli əlaqələrə çevrilir

545 XXəsrin son rübündən başlayaraq iqtisadiyyatı qloballaşması və radikal dəyişikliklərlə müşayiət olunan dünya cəmiyyəti,

- e)sosial bərabərliyi alt-üst etdi
- a)böhran dövrünü uğurla başa vurdu
- b)böhran dövrünü yaşamağa başladı
- c)əhali arasında sosial bərabərlik yaratdı
- d))ədalətli bölgünü həyata keçirdi

546 Hansı dvlətdir ki,gənc sənayeləşmiş sosializm cəmiyyətindən dformasiya edilmiş kapitalizmi keçməklə postsənaye cəmiyyətinə keçid prosesini çox ağırlı yaşayır?

- Qazaxıstan
- Rusiya
- sabiq SSRİ
- Azərbaycan
- bütün MDB ölkələri

547 Xidmətlərin uyğun gəlməsinin qiymətləndirilməsinə aid deyil:

- biznes birliklər çərçivəsində qiymətləndirmə
- xidmətlərin göstərilmə həcmi
- kateqoriyaların tətbiqi
- işçilərin ustalığının qiymətləndirilməsi
- istehlakçı ekspertizası

548 Texniki tənzimləməyə daxil olan elementlərə aid deyil: 1.Milli səviyyədə standartlaşma 2.reqlamentləşmə 3.akkreditasiya 4.könüllü sertifikatlaşma 5.bəyannamələrin tətbiqi

- 1,3,5
- 3,4,5,
- 1,2,3,4,5
- 2,3,4
- 1,2,3

549 Uyğun gəlmənin qiymətləndirilməsinə aid deyil:

- mütləq səviyyədə sertifikatlaşma
- reqlmentləşmə
- Kateqoriyaların tətbiqi
- akreditasiya
- xidmətlərin ekspertizası

550 tutların qarşılıqlı əlaqəsini qeyd edərkən adətən daha çox nəyə diqqətyetirilir?

- bazarın çatışmazlıqlarının həmin instutlarda müzakirəsi
- dövlətin bazara göstərdiyi təsir

- həmin instutların iqtisadi tənzimləmədə rolu
- bazarın tənzimləmədə instutların tənzimləmə vasitələri
- dövlətin müvafiq instutlara göstərdiyi təsir

551 Dövlətin iqtisadi siyasəti reallaşdırmada bazar instutuna təsiri zamanı nəzərdə tutulan subyekt hansıdır?

- e)dövlət tənzimləməsini məqsədi,tənzimləmə strategiyası
- iqtisadi inkişaf
- iqtisadi siyasətin reallaşması subyektləri
- bazar instutuna təsir mexanizmləri
- iqtisadi siyasətin istiqaməqləndirilməsi

552 İqtisadçılar başlıca olaraq bazarın tənzimləmə aspektlərini nəzərdən keçirərkən daha çox hansı aspektə diqqətyetirilməsini vacib sayırlar?

- iqtisadi və sosial tənzimləmə
- özünütənzimləmə
- daxili tənzimləmə
- iqtisadi tənzimləmə
- xarici tənzimləmə

553 Qarşılıqlı təsirin təhlili hansı struktur komponentlərinə söykənir? 1.məqsədlər 2.mexanizmlər 3.aspektlər 4.reallaşdırmanın yönəldilməsi 5.subyektlər

- 2,3,4
- 3,0
- 1,2,3,4,5
- 5,0
- 2,3,4

554 Bazar instutunun dövlətlə qarşılıqlı təsirini xarakterizə edərkən bu instut dövlət instutu ilə müqayisədə,

- daha mütəhərrik struktura malikdir
- daha dəqiq struktura malikdir
- daha mötərəqqi struktura malikdir
- daha sadə struktura malikdir
- daha çevik struktura malikdir

555 Hansı ölkələrdə iqtisadi siyasət prezident tərəfindən həyata keçirilən tədbirlərin məcmusu kimi götürülür? 1.Almaniya 2.Rusiya 3.Yaponiya 4.Fransa 5.İngiltərə

- 3,4,5
- 1,2,3,
- 1,2,3,4,5
- 1,4,5
- 2,3,4,

556 İnstutsionalizmə görə dövlətin iqtisadi siyasəti özündə bu konsepsiyaları əks etdirir?

- hüquqi bazanın təmini
- ictimai nemətlərin yaradılması
- sosial korrektə,gəlirlərin bölüşdürülməsi
- məqsədlərin iyerarxik sisteminin işlənilib hazırlanması və onun realizasiyası

- məşğulluğun stimullaşdırılması,iqtisadi artımın saxlanması

557 Ordoliberalizm məkrəbinin mövqeyinə aid deyil: 1.məqsədlərin diaqnozu 2.ictimai hərəkətlər 3.dövlətlərarası şuralarla mütəmadi danışıqlar 4.şəraitin proqnozlaşdırılması 5.fəaliyyət proqramı haqqında qərar qəbulu

- 2.0
 2,3,
 2,3,4,5
 4.5
 1.3

558 Məqsədlərin nisbətində iqtisadi siyasət modelini yaradarkən daha vacibdir:

- məqsədlərin diferensiasiyasını qorumaq
 tarazlığı təmin etmək
 iqtisadi inkişaf modelini yaratmaq
 stabilliyi qoruyub saxlamaq
 düzgün iqtisadi siyasət vasitələrini seçmək

559 Məşğulluğun səviyyəsini artırmaq üçün dövlət büdcədən vəsait ayırır,aşağı faizli kreditlər verir ki, bu da,

- işsizliyin səviyyəsi artır
 inflyasiya artır
 işsizliyin səviyyəsi azalır
 məşğulluğun səviyyəsi artır
 inflyasiya azalır

560 Dövlət orqanlarının hər hansı bir iqtisadi prosədə necə hərəkət etmələrini öyrədir:

- tənzimləmə alətləri
 normativ iqtisadi siyasət
 pozitiv iqtisadi siyasət
 daxili iqtisadi siyasət
 xarici iqtisadi siyasət

561 Real vəziyyətdə dövlət orqanlarının şəraitdən çıxış edərək özünü necə aparmalarını öyrənir:

- iqtisadi siyasət
 pozitiv siyasət
 daxili siyasət
 xarici siyasət
 neqativ siyasət

562 Makroiqtisadi tədqiqatlar zamanı yüksək elmi abstraksiyaya baxmayaraq dövlətin iqtisadi siyasətinin işlənməsi zamanı nəzəri əsas rolunu oynayır:

- pozitiv və normativ siyasətin tənzimlənməsi
 pozitiv və normativ yanaşmaların əlaqələndirilməsi
 daxili və xarici siyasətin əlaqələndirilməsi
 iqtisadi siyasətin tənzimlənməsi
 daxili siyasətin tənzimlənməsi

563 Dövlət hansı yollarla məşğulluğun səviyyəsini saxlamağa və artırmağa çalışır? 1.mövcud iş

yerlərini qorumaq yolu ilə 2.müəssisələrin fəaliyyətini yenidən qurmaqla 3.yeni iş yerləri açmaqla 4.yeni müəssisələr açmaqla

- 1,2,3
- 1,3,4,
- 1,2,3,4
- 2,3,4
- 3.4

564 Dövlət mülkiyyətinin ... bütün sənaye cəhətdən inkişaf etmiş ölkələrin iqtisadiyyatının dövlət tənzimlənməsinin mühüm vasitələrini təşkil edir:

- kompensə olunması
- idarə olunması
- tənzimlənməsi
- mürəkkəbləşdirilməsi
- inkişaf etdirilməsi

565 Dövlət mülkiyyətinin praktiki idarə edilməsinin bugün ən aktual məsələsi...

- prinsiplərin formalaşmasıdır
- tərkib və strukturunun müəyyənləşdirilməsidir
- məqsəd və vəzifələrin müəyyən olunmasıdır
- prinsiplərin işlənilib hazırlanmasıdır
- səmərəliliyin artırılmasıdır

566 Ayrı-ayrı obyektlərin qiymətləndirilməsi və onların struktur inkişafının səmərəli istiqamətlərinin müəyyənləşdirilməsində tələb olunmur: 1.metodiki yanaşmanın əsaslandırılması 2.axtarışın tələb edilməsi 3.səmərəliliyin artırılması 4.metodiki əsaslandırmanın tətbiqi 5.axtarışın azlığı

- 1.5
- 3,4,5,
- 1,2,3
- 1,3,5
- 4.5

567 Mülkiyyətdən istifadənin effektivliyi onların fəaliyyət göstərdiyi...asılıdır:

- iqtisadi alətlərdən
- iqtisadi mühitdən
- iqtisadi sferadan
- iqtisadi siyasətdən
- iqtisadi tələbdən

568 Ölkənin aparıcı iqtisadi potensialının inkişafını və saxlanmasını təmin edən obyektlərə aid deyil: 1.oduncaq kömür istehsalı 2.boru-kəmər nəqliyyatı 3.qiymətli daşların emalı 4.neft və qaz hasilatı emalı 5.elektroenergetika

- 2,3,5
- 1,2,
- 1,2,4
- 3.4
- 4.5

569 Ölkənin aparıcı iqtisadi potensialını saxlanılması və inkişafını təmin edən obyektlərə aiddir:

- ərzaqla təminatın yaxşılaşdırılması
- boru-kəmər nəqliyatı
- qiymətli daşların emalı
- oduncaq kömür istehsalı
- taxıl yetişdirilməsi

570 Dövlət mülkiyyəti hansı qaydada təsnifləşdirilə bilməz?

- mülkiyyətin rolunun artırılmasına görə
- ölçülmə xarakterinə görə
- dövlət mülkiyyətinin növünə görə
- sahə xüsusiyyətlərinə görə
- likvidlilik dərəcəsinə görə

571 Digər mülkiyyətçilərdən fərqli olaraq dövlət öz mülkiyyətində olan obyektlərin idarə edilməsini sınaq metodlarına əsasən həyata keçirə bilməz:

- normativ
- intuitiv
- daxili
- düşünülmüş
- proqnozlaşdırılan

572 Dövlət mülkiyyətinin idarə edilməsi metodları müxtəlif olduğuna görə onların təkmilləşdirilməsi nəzərə alınmalıdır, bu metodlara aid deyil:

- normativ hüquqi
- normativ-texniki
- inzibati
- təşkilati-normativ
- texniki-normativ

573 Dövlətin idarəetmə funksiyasının bir hissəsi hansı baxımdan təyin olunur?

- likvidlilik
- məhsuldarlıq
- rentabellik
- gəlirlilik
- reqlamentləşdirmə

574 İdarəetmənin normativ funksiyasına hansı fondların formalaşması yolu ilə nail olunur?

- normativ
- institusional
- funksional
- mərkəzləşdirilmiş
- qeyri-mərkəzləşdirilmiş

575 Dövlət mülkiyyətlərinin obyektlərinin məhsuldarlıq baxımından qiymətləndirilməsi onların hansı baxımdan inkişafına istiqamətlənməlidir?

- iqtisadi
- struktur
- normativ
- funksional

siyasi

576 Rəqabət strukturlarının formalaşması hesabına rəqabətqabiliyyətlilik potensialının yüksəldilməsi nəyin nəticəsidir?

- artan fəallığın
- innovasiyon fəallığın
- investisiya fəallığının
- iqtisadi fəallığın
- praktiki fəallığın

577 ... iqtisadiyyatın dövlət tənzimlənməsi sisteminin əsas hissələrindən biri olmaqla ölkədə mövcud olan əsas problemlərin və iqtisadi istiqamətlərin müəyyənləşdirilməsi vasitəsidir.

- strateji planlar
- proqnozlaşdırma
- planlaşdırma
- indikativ planlaşdırma
- proqramlaşdırma

578 Proqnozların nəticələri dövlət orqanları tərəfindən hansı siyasətin işlənilib hazırlanması üçün istifadə edilir?

- büdcə - vergi
- iqtisadi və sosial
- sosial
- maliyyə,pul-kredit
- iqtisadi və maliyyə

579 Dövlət səviyyəsində həyata keçirilən proqnozların prinsiplərinə aid deyil:

- sistemlilik
- müddətlilik
- variantlılıq
- gəlirlilik
- dinamik

580 Yeni məlumatların daxil olması ilə düzəlişlərin aparılması hansı prinsipə uyğundur?

- yoxlanılma
- dinamika
- sistemlilik
- komplekslilik
- müddətlilik

581 Proqnozların dəqiq olması qəbul ediləcək qərarların düzgünlüyünün əsaslandırılmasının əsas amilidir, bu hansı prinsipə uyğundur?

- variantlılıq
- yoxlanılma
- dəqiqlik
- daimilik
- gəlirlilik

582 Müxtəlif səviyyələrdə keçirilən proqnozlar bir-biri ilə əlaqəlidir, bu hansı prinsipə aiddir?

- birgəlik
- sistemlilik
- komplekslilik
- daimilik
- vəhdətlilik

583 Postsənaye cəmiyyətinin quruluşunda ən əsas və həlledici amil rolunu oynayır:

- ÜDM,ÜMG,XG
- təhsil və əmək potensialı
- səhiyyənin səviyyəsi
- milli gəlirin həcmi
- bütün makroiqtisadi göstəricilər

584 SSRİ-nin süqutunun son dövrlərində ölkədəki müəssisələr fəaliyyətin hansı mərhələsini yaşayırdılar?

- yeni daxilolma
- durğunluq
- yüksəliş
- canlanma
- böhra

585 XX əsrin 80-ci illərində Rusiya məhsulları rəqabətqabiliyyətliliyə...

- malik ola bilməz
- malik deyildi
- malik idi
- qismən nail olmuşdu
- tamamilə bazara çıxarılmır bu məhsullar

586 Bütün parametrlər üzrə proqnozların işlənilib-hazırlanmasında proqnozlaşdırma zamanı hansı mərhələlərə əməl olunmur? 1.proqnoz kosepsiyası 2.proqnoz təhlili 3.proqnoz yoxlaması 4.proqnoz işləməsi 5proqnoz diaqnozu

- 1,3,5
- 2,4,
- 2,3,4
- 1.3
- 3,4,5

587 Göstərilən nəticələrin diskretliyindən asılı olaraq proqnozlara aid edilir: 1.nöqtəvi 2.operativ 3.qısamüddətli 4.sistemli 5.kəmiyyət

- 2,3,4
- 1,2,
- 1,2,3
- 4.5
- 3.4

588 Azərbaycan Respublikası “Antiinhisar fəaliyyəti haqqında qanun nə vaxt müəyyən edilmişdir?

- 01 mart 1993
- 04 mart 1993
- 04 mart 1994

03 mart 1994

09 mart 1994

589 İnhisarçılığın hansı növü yoxdur? 1.dövlət 2.maliyyə-redit 3.patent-lisenziya 4.sahə 5.regional

2.0

5.0

2.3

4.5

3.0

590 Əgər hər bir sahibkarın öz gəlirini artırmaq marağı onun fəaliyyətinin inhisara çevrilməsinə təkan verirsə, bu zaman rəqabətin təmin edilməsi onun maraq və vəzifələrinə çevrilməlidir, bu baxımdan hansı inhisar növlərinin bir-birindən fərqləndirmək lazımdır?

dövlət və yerli inhisar

inhisar və təbii inhisar

daxili və xarici inhisar

dövlət və şəxsi(subyektiv) inhisar

yerli və regional inhisar

591 Çox zaman məhsulun istehsal həcmının artması onun xərclərinin ... gətirib çıxarır:

həcmi üstələməsinə

azalmasına

artmasına

tamamlanmasına

maya dəyərini üstələməsinə

592 Dövlət ölkədə qiymətlərin səviyyəsinə təsir göstərməklə özünün iqtisadi funksiyalarını səmərəli yerinə yetirmək üçün bir çox hallarda hansı inhisar növünü öz əlində saxlayır?

maliyyə-kredit

təbii

dövlət

regional

yerli

593 Bu sahədə qiymətlərin yüksəldilməsi bütünlükdə iqtisadiyyatda zəncirvari olaraq digər sahələrin də qiymətlərinin artmasına səbəb olur, bu hansı inhisar növüdür? 1.yerli 2.təbii 3.maliyyə-kredit 4.regional 5.bazar

4.0

2.0

1.0

3.0

5.0

594 Antiinhisar tənzimləmə siyasəti təbii bir proses kimi müvəqqəti olmadığından onun mexanizmləri də çox vaxt...xarakter daşıyır:

qismüddətli

daimi

müvəqqəti

birtərəfli

antiinflasiya

595 Qiymətlərdə süni azaltma və artırmaların olmasının qarşısını almaq üçün nazirlər kabinetinin hansı qərarı qəbul edilmişdir?

- “antiinhisar fəaliyyəti haqqında qərar”
 “məhsulun maya dəyərinə daxil olan xərc maddələri haqqında qərar”
 “antiinhisar tənzimləmə qərarı”
 “qiymətlərin tənzimlənməsinə dair qərar”
 “qiymətlərin süni şəkildə artması ilə bağlı haqsız rəqabətin qarşısının alınması haqqında qərar”

596 Qiymətlərin dövlət tərəfindən müəyyən edilməsi və satış həcmnin təyin edilməsi çox vaxt ... əsasən tətbiq edilir:

- reyspuquranta
 Preysquranta
 antiinhisar qanununa
 monopoliyaya
 alliqopoliyaya

597 Vergi güzəştləri daha çox hansı inhisarlara tətbiq olunur?

- maliyyə-kredit
 təbii
 dövlət
 regional
 icbari

598 Antiinhisar siyasətində tənzimləmə vasitələrindən necə istifadə olunur?

- ölçüləri
 formalarını
 haqsız rəqabətin növlərini müəyyən etməklə
 rəqabət sferasını müəyyən etməklə
 ölçüləri müəyyən etməklə

599 səsvermə hüququna malik səhmlərin neçə faizdən çoxu digər təsərrüfat subyekti tərəfindən əldə edildikdə dövlət müdaxiləsi həyata keçirilir?

- 0.75
 0.2
 0.1
 0.25
 0.5

600 Dövlət büdcəsi dövlətin hansı müddət ərzindəki gəlir və xərclərinin smetasıdır?

- qısamüddətli
 1 il
 uzunmüddətli
 1 ay
 yarım “gəlir və xərc ili”

601 Büdcə xərclərinin strukturu ölkədə tətbiq olunan ... modelindən asılı olaraq dəyişir:

- gəlir

- tənzimləmə
- inkişaf
- gəlir və xərc
- xərc

602 Ölkəmizdə büdcədən maliyyələşdirilən layihələrin strukturunda reallaşması adətən neçə il nəzərdə tutulur?

- 4-5il
- 3-5il
- 1-5il
- 2-4il
- 2-5il

603 Büdcə ili üçün toplanmış son proqnozlar iqtisadi İnkişaf Nazirliyindən hansı müvafiq orqana göndərilir?

- Büdcə layihəsi komitəsinə
- Nazirlər kabinetinə
- Maliyyə nazirliyinə
- Milli Məclisə
- prezidentə

604 Ümumilikdə götürdükdə dövlət büdcəsi hansı funksiyaları yerinə yetirmir?

- lazımı istiqamətləri stimullaşdırmaq
- bütün istiqamətlər üzrə yönləndirmək
- dövlət orqanlarının əlində maliyyə ehtiyatlarını yığıb saxlamaq
- dövlət institutlarının saxlanması üçün təminatı həyata keçirmək
- əhalinin zəif təbəqəsinin sosial müdafiəsinin həyata keçirmək

605 Dövlət büdcəsinin iqtisadi funksiyalarına aiddir: 1.antiinhisar tədbirləri 2.müvafiq investisiya siyasəti3.struktur dəyişiklikləri 4.daxili və xarici borcun ödənilməsi üzrə öhdəliklər 5.əhalinin lazımı sosial müdafiəsinin həyata keçirilməsi

- 3,4,5
- 1,3,4,
- 1,2,3,4,5
- 1,3,5
- 1,2,4

606 Dövlət büdcəsinin sosial funksiyalarına aiddir: 1.sosial təhlükəsizliyi həyata keçirilməsi 2.sosial iqtisadi sabitliyə nail olmaq 3.əhali qrupları arasında gəli fərqlinin azaldılması 4.sosial xidmət göstərən sahələrə dövlət himayədarlığı 5.sosial müdafiənin təmin edilməsi

- 1,2,3
- 2,3,4
- 1,2,3,4,5
- 2,4,5
- 3,4,5

607 Dövlət büdcəsi formalaşarkən hansı şərtlər mütləq hesab olunur?

- elmi və müdafiə potesialına köməklik
- sosial iqtisadi inkişafın məqsədləri,

- əhalinin ayrı-ayrı qruplarına köməklik
- dövlət tərindən büdcənin tətbiq edilməsi
- müxtəlif istehsalçılara selektiv köməklik

608 Milli iqtisadiyyatın formalaşmasında xarici iqtisadi məhdudiyyətlərə aid deyil:

- idxal və ixrac arasında düzgün əlaqələrin qurulması
- saldonun mütənasibliyinə nail olmaq
- ixrac imkanlarının müəyyənləşdirilməsi
- idxal imkanlarının müəyyənləşdirilməsi
- tədiyyə balansının formalaşdırılması

609 dövlət büdcəsinin gəlir hissəsini formalaşdırarkən hansı amillər nəzərə alınmır?

- əmlakın vəziyyətinin səviyyəsinin dəyişməsi
- büdcə gəlirlərinin maksimumlaşdırılması
- büdcənin gəlirinin artırılması imkanları
- aksiz,tarif dərəcələrini səviyyəsinin müəyyən edilməsi
- istehsalın artırılması imkanları

610 dövlət büdcəsinin tərkibində müdafiə xərclərinin ölçüsü nə qədərdir?

- 10-30%
- 10-20%
- 20-30%
- 40-50%
- 30-50%

611 Dövlət büdcəsinin tərkibində 7-10% təşkil edən hansı xərc elementidir?

- inzibati xərclər
- dövlət borcu xərcləri
- müdafiə xərcləri
- sosial xərclər
- sosial müdafiəyə görə xərclər

612 Təcrübədə daha çox defisitə rast gəlinirçbəs bunu aradan qaldırmaq üçün dövlət hansı tədbirlərə əl ata bilməz?

- ekspansiv büdcə siyasəti həyata keçirilə bilər
- inflyasiyanın səviyyəsinə nəzarət oluna bilər
- daxili və xarici borc ala bilər
- pul emissiyasını həyata keçirər
- Milli məclis tərəfindən xüsusi komisiya çağırıla bilər

613 Büdcəyə birbaşa daxil olan tənzimləyici vergilərə aiddir: 1.daimi vergilər 2.birdəfəlik vergilər 3.icbari vergilər 4.məqsədli vergilər 5.yerli vergilər

- 2,3,4
- 1,2,4,5,
- 1,2,3,4,5
- 1,3,4
- 3.4

614 Dolaylı vergilər olan ƏDV,aksizlər nə zaman tətbiq olunur? 1.xərclənmə zamanı 2.istifadə zamanı

3.alış zamanı 4.istehlak zamanı 5.istehsal zamanı

- 4.5
- 1,4,
- 1,2,3,4
- 2,3,4
- 3 və 4

615 Dövlətin pul-kredit siyasətinin əsas məqsədi deyil: 1.iqtisadiyyatı tənzimləmək 2.pul-kredit sferasını tənzimləmək 3.pul tədavülünü həyata keçirmək 4.inflyasiya ilə mübarizə aparmaq 5.kreditlər vasitəsilə dövlət borclarının idarə edilməsi

- 3.5
- 2,3,5,
- 1,3,5
- 2,4,5
- 1.4

616 Pul –kredit siyasətinin əsas istiqaməti deyil: 1.pul-kredit siyasətini həyata keçirmək 2.kredit sahəsində səmərəliliyin artırılmasına nail olmaq 3.kredit və pul emissiyasını stimullaşdırmaq 4.kredit və pul emissiyasının axınını məhdudlaşdırmaq 5.inflyasiya ilə aktiv mübarizə aparmaq

- 2,3,5
- 1,2,5,
- 1,2,3
- 2.3
- 3,4,5

617 Mövcud sosial-iqtisadi vəziyyəti nəzərə alaraq pul-kreditsiyasətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə yeridilən tədbirlər ardıcıl olaraq həyata keçirilməlidir.Bu pul-kredit sahəsində əsas...

- problemdir
- şərtidir
- nöqsandır
- istiqamətdir
- meyardır

618 Təcrübədə dövlət borclarının idarə edilməsinin neçə formasından istifadə edilir?

- dövlət borcları idarə olunmur
- 3.0
- 2.0
- 4.0
- 5.0

619 Dövlət borclarının idarə edilməsinin hansı formalarından istifadə olunur? 1.könüllü bazar krediti 2.dövlətin Mərkəzi bankdan aldığı kredit 3.məcburi bazar krediti 4.Mərkəzi bankın maliyyə nazirliyinə verdiyi kredit 5.selektiv bazar krediti

- 4.5
- 1,3,4,
- 1,3,5
- 2.4
- 1.3

620 Dövlətin pul-kredit sisteminin və siyasətinin həyata keçirilməsi müxtəlif metodlar vasitəsilə həyata keçirilir bunlar hansılardır?

- fərdi və ictimai metodlar
- ümumi və selektiv metodlar
- ümumi və xüsusi metodlar
- birbaşa və dolaylı metodlar
- selektiv və xüsusi metodlar

621 Pul-redit sahəsində ən qədim tənzimləmə siyasəti olub XIX əsrin ortalarından fəaliyyət göstərən metod hansıdır?

- faiz stafkası siyasəti
- diskont siyasəti
- uçot siyasəti
- monetaar siyasət
- faiz siyasəti

622 Pul ...təsərrüfatına xas olan tarixi kateqoriyadır:

- bazar
- əmtəə
- natural
- pul
- pul-kredit

623 Pulun dövretmə sürəti çoxaldıqca pula olan tələbat...

- azalmamalıdır
- azala bilər
- həm azala,həm də çoxala bilər
- arta bilər
- mütləq artmalıdır

624 Real pul siyasətini hansı orqan təşkil edir?

- pul-kredit komitəsi
- dövlət
- Maliyyə nazirliyi
- Mərkəzi bank
- İqtisadi inkişaf nazirliyi

625 Haradakı pul təklifi var,orada...hökmrandır:

- bank fəaliyyəti
- dövlət
- tələb
- alıcı
- bazar

626 ...istehsal xərclərinə qənaət forması kimi də çıxış edir:

- kredit
- tədavül
- əmanətlər

- yığım
- depozit

627 Adətən mərkəzi bank ölkənin

- bank sisteminin pilləsidir
- qızıl valyuta ehtiyatlarının saxlanıldığı yerdir
- milli bankıdır
- əsas bankıdır
- bank sisteminin birinci pilləsi olmaqla ölkənin əsas bankıdır

628 Bank öz müştərisinin sifarişinə əsasən ondan əmtəə qaimə sənədlərini qəbul edir, bu sənəd,

- səhm payıdır
- inkassadır
- depozit sənədidir
- öhdəlikdir
- akkreditivdir

629 İnkişaf etmiş sənaye ölkələrində iqtisadiyyatın real sektoruna kredit qoyuluşunun ümumi həcmi hansı göstəricinin həcmi ilə mütənasibdir?

- milli sərvət
- ümumdaxili məhsul
- milli gəlir
- ümumi milli məhsul
- xalis gəlir

630 İnflyasiya daha çox əlaqədardır: 1. manatın dəyişilməsi kursu 2. vəsaitlərin qiymətlərinin dəyişilməsi 3. satış şərtinin dəyişməsi 4. faiz stavkasının dinamikası 5. vergi dərəcələrinin dəyişilməsi

- 1,3,4,5
- 1,2,3,4,
- 1,2,3,4,5
- 2,4,5
- 2,3,5

631 Pul mədaxilləri və ödənişlərinin dəyərcə qiymətləndirilməsi korrektirofka etmək üçün inflyasiyanın nəzərə alınması hansı əmsalla hesablanır?

- zəncirvari indeks əmsalı
- korrekləşdirici əmsal
- korrektirofka əmsalı
- zəncirvari ümumi indeks əmsalı
- investiyon korrektə əmsalı

632 Hansı qiymətləri inflyasiyanın ümumi bəis indeksinə bölməklə təsbit olunmuş vaxt anının qiymət səviyyəsinə gətirmə metodudur?

- deflyasiya qiymətləri
- diversifikasiya proqnoz qiymətlər
- fiksə edilmiş qiymətlər
- fiksə olunmuş diversifikasiya qiymətləri
- diversifikasiya qiymətlər

633 Dünya bazarlarında ticarət şərtlərini diktə edir:

- dünya ticarət birliyi kompaniyası
- transmilli korporasiyalar
- trans zonalar
- dünya ticarət təşkilatı
- transmilli şirkətlər

634 Qiymət əmələ gəlməsinə dövlət müdaxiləsi... 1.məhdud olmalıdır 2.minimum olmalıdır 3.qanunla rəqlamentləşdirilməlidir 4.maksimum olmalıdır 5.müdaxilə tamamilə azaldılmalıdır

- 1,3,5
- 1,3,
- 1.2
- 1,2,5
- 3.4

635 Hansı proseslərin baş verməsi nəticəsində inflyasiya başlayır? 1.ümumi pul kütləsi zəruri olandan artıq olur 2.qiymətlər yüksəlir 3.tədavül kanalları satılmayan məhsullarla dolub-daşır 4.tələb və təklif uzlaşmır 5.pulun alıcılıq qabiliyyəti aşağı düşür

- 3,4,5
- 1,2,4,5,
- 1,2,3,4
- 1,2,3,4,5
- 1,2,5

636 İnflyasiya nə vasitəsilə ölçülür?

- ümumi inflyasiya indeksi
- qiymət indeksi
- ümumi pul kütləsi indeksi
- alıcılıq indeksi
- tənzimləmə indeksi

637 Hansı indeks vasitəsilə inflyasiya səviyyəsini ölçmək mümkündür?

- Domar indeksi
- Paşaindeksi
- inflyasiya indeksi
- Xixsen indeksi
- Havard indeksi

638 İnflyasiyanı doğuran səbəblər müxtəlifdir,onlardan hansılar yanlıştır?

- təklif mexanizminin pozulması nəticəsində yaranan inflyasiya
- təklifin çoxluğundan yaranan inflyasiya
- tələbin artmasından doğan inflasiya
- istehsal xərclərinin artmasından doğan inflyasiya
- əmək haqqının yüksəlməsi nəticəsində yaranan inflyasiya

639 Tələb və məhsulun real həcmi arasındakı asılılıq necə müəyyən edilə bilər? 1.keyns kəsiyi 2.neoklassik kəsik 3.aralıq kəsik 4.klassik kəsik 5.liberal kəsik

- 3,4,5

- 1,3,4,
- 1,2,3
- 2,3,4,5
- 1,3,5

640 Dünya təcrübəsində antiinflasiya üzrə neçə poqram fəaliyyət göstərir və onlar hansılardır?

- e)2-sabit-ardıcıl və ortodoksal
- a) 2-ardıcıl və ortodoksal
- b))3-sabit,ardıcıl,ortodoksal
- c)2-sabit və ardıcıl
- d)2-sabit və ardıcıl-ortodoksal

641 Keyns nəzəriyyəsinin tərəfdarları nəzərdə tuturlar? 1.struktur siyasəti 2.tələb iqtisadiyyatı 3.təklif iqtisadiyyatı 4.səmərəli gözləmə nəzəriyyəsi 5.səmərəli təklif nəzəriyyəsi

- 3.5
- 1,3,
- 1,3,4
- 2.3
- 3.4

642 Keçmiş iqtisadi fikirlərdən fərqli olaraq bazar münasibətləri şəraitində iqtisadi xərclər iki formada -müstəqim izah olunur,hansılardır

- birbaşa və qaimə
- müstəqim və qeyri
- birbaşa və dolayı
- daxili və xarici
- sadə və mürəkkəb

643 Məhsul vahidinə orta xərc maddəsi hesablanır,bunlar hansılardır?

- 2,3,4,5
- orta daimi,orta ümumi,son hədd,orta dəyişən ,orta sabit
- 1,2,3,4,5,3,4,5,
- 2,3,5
- 1,2,3,4,

644 Qiymətin dövlət tənzimlənməsi sisteminə paritetlik daxildir.Bu hansı ölkəyə xasdır?

- ABŞ
- Avstraliya
- Venesuela
- Danimarka
- Rusiya

645 Hansı ölkədə qiymətin tənzimlənməsi ilk tələbat və inhisarlaşdırılmış məhsullar üzrədir?

- Tanzaniyada
- İspaniyada
- İtaliyada
- Avstraliyada
- Danimarkada

646 Hansı ölkədə qiymətqoyma sahəsi dövlətin ən minimum müdaxilə sahəsidir?

- İtaliyada
- Yaponiyada
- Almaniyada
- Norveç
- Tanzaniya

647 Əgər kömür hasilatı ilə məşğul olan dağ-mədən avadanlıqları istehsalçısının nəzarət səhm paketinə nail olarsa, onda onun mənfəəti,

- o birinə nisbətən artar
- dəyişməz
- artar
- qismən artım müşahidə olunur
- azalar

648 İnvestisiya qoyuluşlarının təyin edilməsi baxımından və müddətindən asılı olaraq hansı növlərə bölünür?

- ,2,4
- uzunmüddətli,cari,qısamüddətli,operativ,ortamüddətli
- 1,2,3,1,3,5,,
- 1.3
- 2,4,1

649 İqtisadiyyatında ölkəyə xarici investisiya axınları mənfə saldo ilə xarakterizə olunur, bu hansı ölkədir?

- Yaponiya
- Rusiya
- Almaniya
- Azərbaycan
- İtaliya

650 Hansı ölkədir ki 2000-ci ildən ölkənin real sektoruna investisiya qoyuluşlarının artmasına baxmayaraq hələ də investisiya böhranını aradan qaldırmaq imkanından uzaqdır?

- Ermənistan
- Rusiya
- Azərbaycan
- Türkiyə
- Qazaxıstan

651 Müəssisənin balansında olan əsas fondlar hansı dəyərlə onun iqtisadi resursu adlanır?

- tam
- qalıq
- ilkin
- cari
- son

652 Bank təcrübəsində investisiya fəaliyyətində girov qoyulan aktivin satışında itki nə qədərdir?

- 60-80%

- 30-50%
- 50-60%
- 20-30%
- 40-60%

653 İntestisiya resursu ola bilməz: 1.bankın müştərilərinin cari hesablarında olan vəsaitlər 2.maliyyə resursları 3.qeyri-maddi aktivlər 4.qısamüddətli öhdəliklərdən azad olan pul kütləsi 5.bankdan götürülmüş kreditlər

- 1.5
- 1.4
- 1,4,5
- 2.3
- 4.5

654 Ölkə iqtisadiyyatının real sektorunun problemlərinin həlli baxımından investisiya resursu kimi hansı mənbələr məqsədəuyğun hesab oluna bilər?

- qiymətli kağızlar
- maliyyə resursları
- maddi aktivlər
- real sektora qyulan vəsaitlər
- qeyri-maddi kaktivlər

655 İntestisiya resursları deyildir: 1.informasiya resursları 2.maliyyə resursları 3.əmək resursları 4.təbii resurslar 5.qeyri-maliyyə resursları

- 2,3,5
- 1,3,4,
- 1,2,3,4,5
- 1,3,5
- 1,3,4,5

656 hesabına formalaşan investisiyaların həcmi stabil xarakter daşıyır:

- cəlb edilmiş
- büdcə
- şəxsi vəsait
- dövlət
- borc vəsaiti

657 Strukturların müəyyənliyi iqtisad elmində belə təsnifləşdirilmişdir: 1.siyasi-iqtisadi struktur 2.iqtisadi struktur 3.təşkilati-funksional struktur 4.əmək resursları strikturu 5.texnoloji struktur

- 3,4,5
- 1,3,5,
- 1,4,5
- 2,3,5
- 1,3,4

658 İntestisiya fəaliyyətində sürətləndirilmiş amortizasiya metodlarından geniş istifadə olunur,bunlar hansılardır?

- amortizasiya qalığı metodu
- azalan qalıq metodu

- artan qalıq metodu
- zəncirvari hesablaşma metodu
- "rəqəmlər fərqi" metodu

659 Konservativ iqtisadiyyatda daxil olan konsepsiyalara aid deyil:

- dövlət seçkisi
- iqtisadi seçim
- səmərəli gözləmə
- iqtisadi təklif
- mülkiyyət hüququ

660 Aqrar sənaye kompleksində təkrar istehsal amiləri arasında hansı proporsionallığın olması zəruridir?

- rasionallıq, irrasional və dinamik
- dinamik və rasionallıq
- zaman və məkan
- daimi və müvəqqəti
- dinamik və artan

661 Rusiyanın kənd təsərrüfatında texniki təchizatın səviyyəsi aparıcı ölkələrdən neçə faiz geri qalır?

- 10-30%
- 20-40%
- 20-30%
- 40-50%
- 50-70%

662 Rusiyada hansı sənayenin maddi-texniki bazası hələ islahata qədərki dövrdə qeyri-məqbul idi?

- neft və qaz
- yeyinti və emalçılıq
- yüngül və yeyinti
- ağır və neft
- emalçılıq və qaz sənayesi

663 Aqrar sferada mahiyyət etibarilə ikinci prinsip hansıdır?

- normativ tənzimləmə
- dəstəkləmə
- məqsədli proqram
- tənzimləmə
- məqsədli təminat

664 Əhalinin istehlak fondunun neçə faizi aqrar sənaye kompleksi hesabına formalaşır?

- 85%-i
- 80%-i
- 70%-i
- 75%-i
- 69%-i

665 Əhalinin maddi vəziyyətinin yaxşılaşması daha çox asılıdır:

- dövlətin tənzimləmə siyasətindən

- kənd təsərrüfatının istehsalından
- sosial sferadan
- gəlirlərin səviyyəsindən
- minimum istehlak səbətindən

666 Aqrar sənaye kompleksi hansı sahələrin məcmusudur? 1.istehsal 2.emal 3.tədarük 4.saxlanılma 5.əkim təsərrüfatı

- 3,4,5
- 1,2,4,
- 1,2,3,4,5
- 1,2,4,5
- 1,3,5

667 Kənd təsərrüfunda mineral gübrələrin verilməsi məhsuldarlığı artırır və...

- istehsal vaxtını ləngidir
- keyfiyyəti azaldır
- keyfiyyəti artırır
- artıma səbəb olur
- istehsal vaxtını tezləşdirir

668 Dövlət kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsini hansı istiqamətlərdə həyata keçirir? 1.qiymət,gəlir,istehsalın həcmi 2.kənd təsərrüfatı elminin inkişafı 3.məhsul istehsalının strukturu 4.məhsuldarlığın siğortalıanması 5.kənd təsərrüfatında kreditlərin verilməməsi

- 2,3,4
- 1,2,4,
- 1,2,3,4,5
- 1,2,3,4
- 2,3,4,5

669 ...kənd təsərrüfatında yeni məhsul istehsalı ilə tələbi müəyyən səviyyədə saxlamağa imkan verir:

- kənd təsərrüfatında istehsalın təkmilləşdirilməsi siyasəti
- elmi texniki tərəqqinin inkişafı
- istehsala yeniliklərin tətbiqi
- innovasiyaların təkmilləşdirilməsi
- yeniliklərin birbaşa olaraq istehsala-kənd təsərrüfatına tətbiq edilməsi

670 Regional siyasətin məqsədi dedikdə,ümumi qaydada iqtisadiyyatın... və ... inkişafı nəzərdə tutulur:

- yüksək,geniş
- optimal,hərtərəfli
- proporsional,tənzimlənen
- çoxamilli,coxşaxəli
- geniş,profilli

671 Regional iqtisadiyyatın... inkişafı üçün hər şeydən əvvəl məhsuldar qüvvələrin səmərəli inkişafı nəzərdə tutulur:

- məhsuldar
- optimal
- hərtərəfli

- sabit
 proporsional

672 Regional siyasət hansı sosial problemləri həll etməyə imkan verir? a) rayonlar üzrə əhalinin həyat səviyyəsini yüksəldilməsi b) region daxili təbii resursların qorunması c) resursların səmərəli istifadəsi d) resurslardan istifadənin elmi əsaslarının hazırlanması e) təhsil və səhiyyənin yüksək inkişafı

- a,c,e
 a,b,c,d,e
 a,b,c
 a,b,e
 b,c,d

673 Real iqtisadi həyatda əmək bazarının fəaliyyəti çoxlu amillərin təsiri altında formalaşır, bunlar hansılardır? 1. demografik amillər 2. doğum səviyyəsi 3. müxtəlif etnik qrupların iqtisadi aktivlik dərəcəsi 4. əmtə bazarının formalaşma amilləri 5. əhali miqراسiyası

- 2,4,5
 2,3,4,5
 1,2,3,4,5
 1,2,3,5.
 1,3,4

674 İqtisadi ədəbiyyatlarda “iş qüvvəsi bazarı” nın formalaşması mənbəyi...

- əmək bazarı
 əhalidir
 əmək ehtiyatlarıdır
 işçi qüvvəsidir
 əmək resurslarıdır

675 Əmək resurslarından səmərəli istifadə probleminə hansı amillər təsir göstərir?

- təşkilati
 sosial-psixoloji
 iqtisadi
 istehsal
 sosial

676 Əmək bazarının dövlət tənzimlənməsinin hansı istiqamətləri daha çox diqqət verilməlidir? 1. dövlət sektorunda iş yerlərinin artırılması 2. işçi qüvvəsinin hazırlanması 3. işsizliyin iqtisadi sığorta proqramı 4. yenidən ixtisasın dəyişdirilməsi proqramı 5. məşğulluğun artırılması

- 3,4,5
 1,2,4,5
 1,2,3,5
 2,3,4,5
 1,3,5

677 ABŞ-da müharibədən sonrakı dövrlərdə dövlət sektorunda ictimai xidmət sahələrində iş yerləri çoxaldılmağa başladı, nəticədə işsizlik səviyyəsi neçə faizə enmişdir?

- 0.008
 0.009
 0.002

- 0.015
- 0.034

678 Əmək təklifinin azaldılmasının hüquqi əsaslarına aiddir: 1.immiqrasiyanın məhdudlaşdırılması
2.mütləq təqaüdə gedilmənin dəstəklənməsi 3.uşaq əməyinin azaldılması 4.iş həftəsinin uzadılması
5.iş həftəsinin qısaldılması

- 1,3,4,5
- 1,2,3,4,
- 1,2,3,4,5
- 2,3,4,5
- 3,4,5

679 Müasir bazar münasibətləri şəraitində işsizliyin hansı tipləri mövcuddur? 1.friksion 2.dövri
3.struktur 4.mövsümi 5.təbii

- 1,4,5
- 1,2,3
- 2,3,4
- 1,2,3
- 1,3,4